

AAA_2013#01#Y16#01 (Eduman) testinin sualları**Fənn : 2013 İqtisadi təhlil**

1 İfadə edilmə üsulu üzrə göstəricilər bölünür

- ☐ daxili və xarici;
- ☐ kəmiyyət və keyfiyyət;
- ☒ mütləq və nisbi;
- ☐ kompleks və tematik;
- ☐ sadə və mürəkkəb;

2 İdarəetmə obyektlərinə görə təhlil hansı növlərə təsnifləşdirilir

- ☐ marjinal, diaqnostik, operativ.
- ☒ texniki, maliyyə, sosial-iqtisadi, iqtisad-statistik, marketinq.
- ☐ kompleks, tematik, cari, funksional-dəyər təhlili
- ☐ marjinal, diaqnostik, operativ, operativ, qabaqcadan təhlil
- ☐ daxili, xarici, staxostik, funksional-dəyər təhlili

3 Vaxt əlamətinə görə iqtisadi təhlilin növü fərqlənir

- ☒ operativ, qabaqcadan, sonradan
- ☐ ayliq, rublik, illik
- ☐ marjinal, diaqnostik, operativ.
- ☐ kompleks, tematik, cari
- ☐ perspektiv, on günlük, illik;

4 İqtisadi təhlilin predmetini təşkil edir:

- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- ☒ təsərrüfat subyektlərinin fəaliyyətində təsərrüfat prosesləri, onların səmərəliliyi və fəaliyyətin maliyyə nəticələri;
- ☐ kommersiya təşkilatlarının fəaliyyətinin nəticələrini qiymətləndirilməsi;
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması

5 Aşağıdakılardan biri iqtisadi təhlil növünə aid deyil

- ☐ sahə əlamətləri , iqtisadi təhlil subyektləri üzrə, vaxt əlaməti üzrə;
- ☐ idarəetmə obyektləri üzrə.proqram məzmunu üzrə.
- ☐ obyektlərin öyrənilməsi metodikası üzrə. vaxt əlaməti üzrə;
- ☒ kəmiyyət və keyfiyyət metodikası üzrə
- ☐ sahə əlamətləri üzrə, proqram məzmunu üzrə

6 Məzmunu üzrə göstəricilər necə bölünür

- ☐ nisbi və mütləq
- ☐ daxili və xarici
- ☐ kompleks və tematik
- ☐ sadə və mürəkkəb
- ☒ kəmiyyət və keyfiyyət;

7 iqtisadi təhlildə göstəricilərin əsas şərti

- ☐ mütləq olması
- ☒ müqayisəli olması
- ☐ eyni olması

- ☐ ikidən artıq olmaması
- ☐ nisbi olması

8 Satışın həcmi, maya dəyəri və mənfəət göstəriciləri arasında qarşılıqlı əlaqə təhlilini hansı növünə aiddir.

- ☒ marjinal təhlil
- ☐ diaqnostik təhlil
- ☐ operativ təhlil
- ☐ perspektiv təhlil
- ☐ staxostik təhlil

9 istifadə olunan informasiya hansı tələblərə cavab verməlidir.

- ☐ oxşarlıq, şəffaflıq, yuvarlaşdırılmış, tematik
- ☒ dəqiq, münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq
- ☐ təqribi, elmilik, nisbilik, mütanasiblik
- ☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə
- ☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik

10 Müəssisədə iqtisadi təhlilin informasiya mənbələrinə daxil deyil:

- ☒ menecment
- ☐ mühasibat uçotu
- ☐ statistik,
- ☐ operativ məlumatlar
- ☐ biznes-planlar

11 İqtisadi təhlilin aparılmasının məqsədi nədir?

- ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
- ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.
- ☒ təşkilatın fəaliyyətinin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
- ☐ biznes planların əsaslandırılması və tərtib olunması;

12 İqtisadi təhlilin obyektlərinə aiddir

- ☐ bələdiyyələr və texniki şöbələr
- ☒ kommersiya və qeyri-kommersiya təşkilatları
- ☐ təsərrüfat birlikləri və qeyri-kommersiya təşkilatları
- ☐ firmalar və kooperativlər
- ☐ unitar müəssisələr və firmalar

13 İdarəetmənin funksiyalarına aiddir:

- ☒ planlaşdırma, uçot, təhlil, tənzimləmə.
- ☐ tədqiqat, maliyyələşdirmə, təhlil
- ☐ statistika, təhlil, tənzimləmə.
- ☐ statistika, marketing, planlaşdırma
- ☐ uçot, təhlil, statistika, marketing

14 İqtisadi təhlil nədir?

- ☐ Kommersiya təşkilatının fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- ☐ Kommersiya təşkilatının fəaliyyətinin biznes – planların elmi əsaslandırılması
- ☒ Kommersiya təşkilatının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə, elmi cəhətdən əsaslanmış tədqiqatdır.
- ☐ Kommersiya təşkilatının fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- ☐ Kommersiya təşkilatının fəaliyyətinin cari və perspektiv planların elmi cəhətdən əsaslandırılması

15 Operativ təhlil mənfi xüsusiyyəti

- ☐ əməliyyatdan qabaq aparılır.
- ☐ bir ilin göstəriciləri üçün aparılır
- ☐ bir əməliyyat üçün aparılır
- ☐ kompleks formada aparılır
- ☒ kompleks formada aparılmır

16 $Y=ABCD$ amillərin hasilini göstərən model adlanır

- ☐ fərq
- ☐ additiv
- ☒ multiplikativ
- ☐ qarışıq
- ☐ nisbi

17 Evristik üsullar qrupuna daxildir

- ☐ korelasiyavə qruplaşdırma üsulu
- ☐ zəncirvari yedəyişmə və indeks üsulu
- ☐ korelasiya və variasiya üsulu
- ☒ blaknot və beyinlərin hücumu üsulu
- ☐ müqayisə və variasiya üsulu

18 ənənəvi üsullar qrupuna daxildir

- ☐ korelasiyavə qruplaşdırma üsulu
- ☐ müqayisə və korelasiya üsulu
- ☐ korelasiya, variasiya və blaknot üsulu
- ☒ indeks və zəncirvari yedəyişmə üsulu
- ☐ korelasiya və variasiya üsulu

19 İqtisadi riyazi üsullarına aiddir

- ☐ müqayisə, oyun nəzəriyyəsi
- ☒ reqresiya, korelasiya, variasiya
- ☐ bloknot, zəncirvari yedəyişmə
- ☐ statistik, qruplaşdırma, balans
- ☐ bloknot, oyun, indeks

20 müqayisə üsuluna aiddir

- ☐ rüblük, daxili və xarici;
- ☐ nisbi, mütləq, xarici;
- ☐ daxili, aylıq, rüblük;
- ☐ illik, ortalama, rüblük;
- ☒ trend, şaquli və üfüqi;

21 Müqayisə üsulunun tətbiqinin əsas şərtlərindən biri:

- ☐ müqayisə olunan göstəricilər fərqli ölçüdə olmalıdır;
- ☒ müqayisə olunan göstəricilər eyni cinsli olmalıdır;
- ☐ müqayisə olunan göstəricilər fərqli cinsli olmalıdır;
- ☐ müqayisə olunan göstəricilər yalnız manat formasında olmalıdır;
- ☐ müqayisə olunan göstəricilər nisbi formaya gətirilməlidir

22 $Y=A+B+C+D$ amillərin hasilini göstərən model adlanır

- ☐ nisbi

- ☒ additiv
- ☐ multiplikativ
- ☐ qarışıq
- ☐ fərq

23 Kompleks iqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- ☐ normativ aktlar və təlimatlar;
- ☒ təhlil üçün zəruri olan bütün informasiyalar
- ☐ plan və mühasibat hesabatı məlumatları;
- ☐ statistik informasiyalar;
- ☐ operativ hesabat;

24 Obyektin əhatə səviyyəsinə görə təhlil bölünür:

- ☐ təsərrüfatdaxili və təsərrüfatarası
- ☐ kompleks və müqayisəli;
- ☐ sahələri və sahələrarası;
- ☒ tam və seçmə;
- ☐ amilli və diaqnostik;

25 Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir?

- ☐ istehsal məsrəfləri və maya dəyəri.
- ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
- ☐ istehsal resursları;
- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;

26 Təşkilatın fəaliyyətinin kompleks təsərrüfatdaxili təhlilinin məqsədi nədir?

- ☐ maliyyə hesabatlarının tərtib olunması
- ☐ məhsul buraxılış istehsalı üzrə əsaslandırılmış planların işlənilib hazırlanması;
- ☐ məhsul buraxılışının optimallaşdırılmasının təsərrüfatdaxili ehtiyatların müəyyən edilməsi;
- ☒ təşkilatın fəaliyyətinin son nəticələri haqqında tam və həqiqi informasiya-ların formalaşdırılması;
- ☐ məhsul istehsalı üzrə xərc smetasının işlənilib hazırlanması;

27 Aparılma dövrünə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin

- ☐ cari, perspektiv, operativ
- ☒ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
- ☐ daxili və xarici
- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
- ☐ təsərrüfatdaxili və təsərrüfatlararası

28 Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır:

- ☐ istehsal məsrəfləri və maya dəyəri.
- ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
- ☐ istehsal resursları;
- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;

29 Operativ təhlilin obyektlərinə daxildir:

- ☐ müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar.
- ☐ məhsul istehsalı və satışı;
- ☐ müəssisənin biznes planları;
- ☐ müəssisənin maliyyə hesabatları;

- ☒ müəssisənin fəaliyyətinin nəticələri;

30 İqtisadi təhlilin obyektlərinə daxildir:

- ☐ istehsal olunmuş məhsulun miqdarı.
☐ əmtəəlik məhsulların istehsalı və satışı;
☒ təsərrüfat fəaliyyətinin nəticələri;
☐ müəssisənin maliyyə sabitliyi;
☐ istehsalın idarə edilməsi prosesi;

31 Operativ təhlil aparılır:

- ☒ təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
☐ tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;
☐ təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;
☐ təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
☐ təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;

32 Subyektinə görə təhlil bölünür:

- ☐ qabaqcadan və retrospektiv
☐ tam və seçmə;
☒ daxili və xarici;
☐ kompleks və tematik;
☐ təsərrüfatdaxili və təsərrüfatlararası;

33 Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri:

- ☐ təsərrüfatdaxili və təsərrüfatarası
☐ kompleks və müqayisəli;
☐ sahələri və sahələrarası;
☒ tam və seçmə;
☐ amilli və diaqnostik;

34 Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi:

- ☒ cari, perspektiv, operativ
☐ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
☐ daxili və xarici
☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili;
☐ təsərrüfatdaxili və təsərrüfatlararası

35 İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını təşkil edir:

- ☐ tədqiqatın metod və metodikası
☐ təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
☐ təhlilin fəzifələrinin təsnifləşdirilməsi;
☒ idarəetmə funksiyaların təsnifləşdirilməsi;
☐ təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;

36 İqtisadi təhlilin aparılmasının mühüm şərti:

- ☒ göstəricilərin müqayisəliliyi;
☐ göstəricilərin proporsionallığı;
☐ göstəricilərin səmərəliliyi
☐ göstəricilərin keyfiyyətə müxtəlifliyi;
☐ göstəricilərin qarşılıqlı asılılığı;

37 İqtisadi təhlilin metodoloji əsasını təşkil edir:

- ☐ statistika.
- ☐ mühasibat uçotu;
- ☐ iqtisadi nəzəriyyə;
- ☒ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- ☐ müəssisənin iqtisadiyyatı;

38 İqtisadi təhlilin nəzəri əsasını təşkil edir:

- ☐ statistika.
- ☐ mühasibat uçotu;
- ☒ iqtisadi nəzəriyyə;
- ☐ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- ☐ müəssisənin iqtisadiyyatı;

39 İqtisadi təhlilin məqsədi:

- ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.
- ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
- ☒ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- ☐ biznes planların hazırlanması;

40 İqtisadi təhlilin predmetini təşkil edir:

- ☐ təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması.
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- ☐ təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
- ☒ təsərrüfat prosesləri və hadisələrin səbəb-nəticə əlaqələri;

41 İqtisadi təhlil özündə əks etdirir:

- ☐ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması.
- ☐ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- ☒ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- ☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;

42 Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- ☒ Təhlil tematik xarakter daşımalıdır
- ☐ Təhlil sistemli yanaşma əsasında aparılmalıdır
- ☐ Təhlil kompleks olmalıdır.
- ☐ Təhlil elmi xarakter daşımalıdır.
- ☐ Təhlil obyektiv, konkret, dəqiq olmalıdır.

43 Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- ☒ Təhlil təgribi olmalıdır.
- ☐ Təhlil operativ olmalıdır.
- ☐ Təhlil təsadüfi hallarda deyil, vaxtaşırı (sistemlik) aparılmalıdır.
- ☐ Təhlil təsirli olmalıdır.
- ☐ Təhlil səmərəli olmalıdır.

44 Sistemli təhlil metodunun nəzəri əsası nədir

- ☐ tənzimləmə
- ☐ proqramlaşma
- ☐ induksiya
- ☒ dialektika

- ☐ planlaşdırma

45 Mütləq göstəricilər hesablanma qaydasından asılı olaraq necə fərqlənir?

- ☐ intervallı, ani, sadə və mürəkkəb;
☐ orta xronoloji, birbaşa və dolay;
☐ birbaşa və dolay;
☒ intervallı, ani, orta xronoloji;
☐ sadə və mürəkkəb;

46 Maliyyə sabitliyi və ödəmə qabiliyyəti göstəriciləri təhlilin hansı növünə aiddir

- ☐ strateji təhlil
☐ statistik təhlil
☐ kompleks təhlili
☒ Maliyyə təhlili;
☐ perspektiv təhlil

47 İqtisadi təhlil işində istifadə edilən bütün üsulları hansı qruplara bölünür:

- ☒ ənənəvi, iqtisadi-riyazi, evristik.
☐ operativ, təsirli perspektiv
☐ multiplikativ, marjinal, səmərəli
☐ operativ, evrestik, additiv.
☐ zəncirvari yerdəyişmə, operativ, müqayisəli

48 Kommersiya təşkilatlarına aiddir

- ☒ öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoyur
☐ xeyriyyəçilik fondları bələdiyyə fondları
☐ qeyri-hökumət təşkilatı, ictimai təşkilatlar
☐ öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoymur
☐ büdcə təşkilatları və büdcədən kənar dövlət fondları

49 Qeyri-komersiya təşkilatlarına aiddir.

- ☐ açıq səhmdar cəmiyyəti, qapalı səhmdar cəmiyyəti
☒ ictimai təşkilatlar, xeyriyyəçilik fondları
☐ düzgün cavab yoxdur
☐ təssərrüfat cəmiyyətləri, unitar müəssisələr
☐ istehsal kooperativləri, firmalar

50 Mikro iqtisadi təhlildə istifadə olunan informasiyanın təxminən 70%-i aiddir:

- ☐ plan şöbəindən
☐ inernetdən
☐ statistika
☒ mühasibat ucotu
☐ marketinq şöbəindən

51 Marketing təhlil tətbiq edilir:

- ☐ müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün;
☐ istehsal resurslarından istifadə səviyyəsini qiymətləndirmək üçün.
☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;
☒ daxili və xarici bazarın öyrənilməsi üçün;
☐ Maliyyə vəziyyətini qiymətləndirmək üçün;

52 İstehsal funksiyası dedikdə başa düşülür:

- ☐ əmək məhsuldarlığının yüksəldilməsi
- ☐ istehsal proseslərinin intensivləşdirilməsi;
- ☒ nəticə və istehlak olunan resurslar arasında asılılıq;
- ☐ əmək məhsuldarlığının aşağı düşməsi;
- ☐ əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;

53 İstehsal həcmnin optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

- ☐ təsərrüfat fəaliyyətinin nəticələri.
- ☐ amillər;
- ☒ ehtiyatlar;
- ☐ müəssisə fəalittatində və onun struktur bölmələrində əmələ gələn “dar yerlər”;
- ☐ səmərəliliyin göstəriciləri;

54 Kompleks iqtisadi təhlil xarakterizə olunur:

- ☐ təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
- ☐ vahid məqsədi ilə;
- ☐ xüsusi üsulların tətbiqi ilə
- ☐ hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə;
- ☒ təhlilin sistemliliyi ilə;

55 İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- ☐ müəssisənin likvidliyi.
- ☒ məhsul istehsalı, məhsulun maya dəyəri;
- ☐ müəssisənin maliyyə vəziyyəti;
- ☐ müəssisənin ödəməqabiliyyəti;
- ☐ müəssisənin maliyyə sabitliyi;

56 Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- ☐ ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi.
- ☒ nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi;

57 İqtisadi təhlil aiddir:

- ☐ fundamental elminə.
- ☒ xüsusi iqtisadi forma və təşkili xüsusiyyətləri olan iqtisad elminə;
- ☐ konkret-iqtisad elminə;
- ☐ analitik-informasiya elminə;
- ☐ iqtisadi-tarixi elminə

58 İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından istifadə olunur.
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur;
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında eyni məqsəd və vəzifələr durur;
- ☒ uçot və mühasibat (maliyyə) hesabatının məlumatları iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
- ☐ müəssisənin biznes-planlarının tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur;

59 Auditin iqtisadi təhlil ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- ☐ auditorun vacib funksiyalarından biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir.

- ☐ daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçiril-məsində auditor kompüter proqram vasitələrindən istifadə edilə bilər;
- ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlilini əhatə edən analitik prosedurlar audit sübütalarının əsaslandırılması üçün istifadə olunan müstəqil audit prosedurlarıdır
- ☐ iqtisadi təhlil auditin vasitəsilə tam proqram üzrə həyata keçirilə bilər;
- ☐ audit prosesində hər bir auditor müəssisənin maliyyə təhlilinin metodika-sını bilməli və onun əsasında nəticə çıxartmağı bacarmalıdır;

60 Aparılma metodikasına görə iqtisadi təhlilin hansı növləri vardır?

- ☐ cari təhlil, perspektiv təhlil, operativ təhlil.
- ☒ amilli təhlil, diaqnostik təhlil, marjinal təhlil;
- ☐ daxili təhlil, xarici təhlil, tematik təhlil;
- ☐ cari təhlil, maliyyə təhlili, marketinq təhlili;
- ☐ təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;

61 Determinləşdirilmiş təhlildə nəticə və amillər arasında əlaqə necə səciyyələnir?

- ☐ korrelyasiya.
- ☐ qarışıq;
- ☐ stoxastik;
- ☐ xətti;
- ☒ funksional;

62 Hansı göstərici idarəetmə təhlilinin obyektini hesab olunur?

- ☐ müəssisənin likvidliyi.
- ☐ müəssisənin ödəməqabiliyyəti;
- ☒ məhsul istehsalı, məhsulun maya dəyəri;
- ☐ müəssisənin maliyyə vəziyyəti;
- ☐ müəssisənin maliyyə sabitliyi;

63 Hansı göstərici keyfiyyət göstəricisi hesab olunur?

- ☐ dövrüyyə aktivlərinin həcmi
- ☐ maşınların ortaillik dəyəri;
- ☒ fondverimi;
- ☐ heyətin sayı;
- ☐ məhsulun həcmi;

64 İstehsalın səmərəliliyinin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

- ☐ təsərrüfat fəaliyyətinin nəticələri.
- ☐ təşkilatın fəaliyyətində əmələ gələn "dar yerlər";
- ☒ ehtiyatlar;
- ☐ amillər;
- ☐ səmərəliliyin göstəriciləri;

65 Hansı göstəricilər nisbi göstəricilərə aiddir:

- ☐ dövrüyyə aktivlərinin həcmi
- ☒ fondverimi
- ☐ heyətin sayı;
- ☐ məhsulun həcmi;
- ☐ maşınların ortaillik dəyəri;

66 Determinləşdirilmiş amilli təhlilin məqsədi nədir?

- ☐ bir nəticə göstəricisinin digərinə təsirini müəyyən etmək.
- ☐ nəticənin məcmu amillərə təsirini müəyyən etmək;

- ☐ məcmu amillərin nəticəyə təsirini müəyyən etmək;
- ☒ hər bir amilin nəticəyə təsirini müəyyən etmək;
- ☐ nəticənin hər bir amilə təsirini müəyyən etmək;

67 İqtisadi təhlil və mühasibat uçotu arasında qarşılıqlı əlaqə nədən ibarətdir?

- ☐ mühasibat uçotu və iqtisadi təhlildə eyni metod və üsullarından istifadə olunur.
- ☒ mühasibat uçotu və hesabatı iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
- ☐ mühasibat uçotu və iqtisadi təhlilin məqsəd və vəzifələri eynidir;
- ☐ idarəetmənin ən vacib funksiyaları hesab olunur;
- ☐ biznes-planlarının tərtib edilməsində mühasibat uçotu məlumatlarından istifadə olunur;

68 İnzibati idarəetmə sistemində proqnozlaşdırmanın təşkili nə ilə xarakterizə olunur?

- ☐ strateji planlaşdırmaya üstünlük verilməsi ilə.
- ☒ dövlətin tənzimləyici rolu ilə yuxarıdan aşağıdan proqnozlaşdırma ilə
- ☐ dövlətin tənzimləyici rolu ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə;
- ☐ sosial və bazar proqnozların prioriteti ilə;
- ☐ planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə;

69 Korrelyasiya təhlilinin məqsədi nədir?

- ☐ trendin müəyyən edilməsi;
- ☒ amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi;
- ☐ göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi
- ☐ qurulmuş trendin düzgünlüyünün qiymətləndirilməsi;
- ☐ göstəricinin artım tempinin hesablanması;

70 İstehsalın intensivləşdirilməsi prosesində istehlak resursları necə dəyişir?

- ☐ resursların istehlakı tempi nəticə tempindən yüksəkdir.
- ☐ nəticənin yaxşılaşması şəraitində azalır;
- ☐ nəticələrin dəyişməz qalması şəraitində azalır;
- ☐ nəticələrin dəyişməz qalması şəraitində artır;
- ☒ resursların istehlak tempi nəticənin tempindən aşağıdır;

71 Məhsul buraxılışı, məsrəflər və mənfəətin qiymətləndirilməsi üçün təhlilin hansı növündən istifadə olunur?

- ☒ marjinal təhlil;
- ☐ qabaqcadan təhlil;
- ☐ operativ təhlil;
- ☐ ekspres-təhlil
- ☐ proqnoz təhlil;

72 İqtisadi təhlil nəyi səciyyələndirir?

- ☒ iqtisadi hal və proseslərin elementlərə bölünməsinə.
- ☐ iqtisadi hal və hadisələrin proqnozlaşdırılmasını
- ☐ iqtisadi hal və proseslərin qruplaşdırılmasını;
- ☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsini;
- ☐ iqtisadi hal və proseslərin kompleks öyrənilməsinə;

73 Hansı göstərici statistik göstərici hesab olunur?

- ☐ mənfəətin həcmi
- ☐ mal dövriyyəsinin strukturu;
- ☐ manatda ifadə olunmuş göstəricilər;
- ☐ [əmək məhsuldarlığı;

☒ qiymət indeksi;

74 Vaxt əlamətinə görə iqtisadi təhlilin hansı növləri vardır?

- ☐ təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;
- ☐ daxili təhlil, xarici təhlil;
- ☒ cari təhlil, perspektiv təhlil;
- ☐ cari təhlil, idarəetmə təhlili, marketinq təhlili;
- ☐ illik, rüblük, aylıq, maliyyə;

75 Kompleks iqtisadi təhlildən istifadə edənlər:

- ☐ malgöndərənlər
- ☐ kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;
- ☐ vergi müfəttişi;
- ☒ müəssisənin rəhbəri;
- ☐ jurnalistlər;

76 Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını xarakterizə edir:

- ☒ qabaqcadan və retrospektiv
- ☐ müqavilə öhdəliklərinin yerinə yetirilməsi;
- ☐ mövcud təsərrüfatdaxili ehtiyatlardan istifadə olunması;
- ☐ istehsal proqramının yerinə yetirilməsi;
- ☐ müəssisənin fəaliyyətinin maliyyə nəticələri;

77 İqtisadi təhlilin əsas istiqamətləri:

- ☐ qiymətləndirmə;
- ☐ müqayisə;
- ☒ fəaliyyətin qiymətləndirməsi, diaqnostikasi, proqnozlaşdırılması.
- ☐ diaqnostik;
- ☐ qruplaşdırma;

78 Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- ☐ istehsal resursları
- ☒ müəssisənin maliyyə nəticələri və maliyyə vəziyyəti
- ☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- ☐ məsrəflər, məhsulun həcmi, mənfəət
- ☐ istehsalın texniki-təşkilati səviyyəsi

79 Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur:

- ☒ funksional;
- ☐ korrelyasiya.
- ☐ stoxastik;
- ☐ qarışıq;
- ☐ xətti;

80 Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etmək-dir:

- ☐ məcmu amillərin nəticəyə təsirini;
- ☒ hər bir amilin nəticəyə təsinin;
- ☐ bir nəticə göstəricisinin digərinə təsirini.
- ☐ nəticənin hər bir amilə təsirini;
- ☐ nəticənin məcmu amillərə təsirini;

81 Regressiv təhlilin vəzifələrinə daxildir:

- ☒ nəticə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi;
- ☐ göstəricilərin dəyişməsi dinamikasının müəyyən edilməsi.
- ☐ mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi;
- ☐ qurulmuş trendin etibarlılığının qiymətləndirilməsi;
- ☐ təsadüfi tərkib elementinin müəyyən edilməsi;

82 Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

- ☐ aktiv
- ☐ funksional;
- ☐ qeyrimüəyyən;
- ☐ multiplikativ;
- ☒ korrelyasiya;

83 Keyfiyyət göstəricisi hansıdır?

- ☒ fondverimi;
- ☐ dövriyyə aktivlərinin həcmi
- ☐ məhsulun həcmi;
- ☐ maşınların ortaillik dəyəri;
- ☐ heyətin sayı;

84 Nisbi göstəricilərə aiddir:

- ☒ fondverimi
- ☐ məhsulun həcmi;
- ☐ dövriyyə aktivlərinin həcmi
- ☐ maşınların ortaillik dəyəri;
- ☐ heyətin sayı;

85 Mütləq göstəricilərə aiddir:

- ☐ material tutumu;
- ☒ işçilərin sayı
- ☐ rentabellik;
- ☐ fondtutumu;
- ☐ fondverimi;

86 balansın yekununda ayrı-ayrı maddələrin xüsusi çəkisinin müəyyən edən təhlil

- ☐ kompleks
- ☐ üfüqi
- ☒ şaquli
- ☐ trend
- ☐ operativ

87 Müəyyən dövr ərzində mühasibat balansının müxtəlif maddələrinin məbləğlərinin mütləq və nisbi dəyişilmələri müəyyən edilir:

- ☐ kompleks
- ☒ üfüqi
- ☐ şaquli
- ☐ trend
- ☐ operativ

88 Təşkilatın borc mənbələrindən, yəni kreditordlardan, banklardan və digər borc verənlərdən maliyyə müstəqilliyinin səviyyəsi barədə ümumi təsəvvür verir;

- ☐ fondverimi əmsalı

- ☐ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
- ☒ ümumi maliyyə müstəqilliyi əmsalı
- ☐ dövriyyədə xüsusi kapitalın olması
- ☐ rentabellik əmsalı

89 Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir

- ☐ operativ təhlil.
- ☐ marjinal təhlil.
- ☐ diaqnostik təhlil.
- ☒ ekspress-təhlil
- ☐ strateji təhlil.

90 Nizamnamə kapitalı xalis aktivlərin dəyərindən artıq olarsa göstərir:

- ☐ bütü cavablar uyğundur.
- ☐ maliyyə fəaliyyətinin yuxarı səviyədə olmasını göstərir.
- ☐ maliyyə fəaliyyətinin qənaətbəxş olmasını göstərir.
- ☒ maliyyə fəaliyyətinin qeyri-qənaətbəxş olmasını göstərir.
- ☐ maliyyə fəaliyyətinin orta səviyədə olmasını göstərir.

91 Satışdan alınan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti bərabərdir

- ☐ maliyyə müstəqilliyi əmsalı
- ☐ manevirlik əmsalı
- ☒ Dövriyyə kapitalının rentabelliği:
- ☐ istehsalın rentabelliği
- ☐ satışın rentabelliği

92 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilmir:

- ☒ satışın rentabelliği
- ☐ mütləq maliyyə ödəmələri,
- ☐ vergi güzəştləri
- ☐ vergi məbləği
- ☐ balans mənfəəti

93 İqtisadi artımın sabitliyi əmsalı hesablanır.

- ☐ illik ümumi məhsulun orta məbləğinin istehsalın dəyərinə nisbəti
- ☐ əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.
- ☐ material xərclərin illik ümumi məhsulun nisbəti
- ☒ xalis mənfəətin xüsusi kapitalının orta məbləğinə nisbəti
- ☐ xalis mənfəətin orta məbləği ümumi məhsulun nisbəti

94 İstehsalın iqtisadi səmərəliliyi əmsalı hesablanır

- ☐ əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.
- ☒ illik ümumi məhsulun istehsalın dəyərinə nisbəti
- ☐ maya dəyəri illik satılmış məhsulun hasilidir
- ☐ illik ümumi məhsulun istehsalın dəyərinin hasilidir
- ☐ material xərclərin illik ümumi məhsulun nisbəti

95 Balansın əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər bölməsinə aid deyil.

- ☒ "Gələcək dövrlərin gəlirləri",
- ☐ "Kapital qoyuluşları"
- ☐ «Qeyri-maddi aktivlər»
- ☐ Əsas vəsaitlər

- ☐ " Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər"

96 xüsusi vəsaitlərin mənbələrinə aiddir

- ☐ Uzunmüddətli borclar
☐ "Materiallar", «Ma-te-ri-al-ların tədarükü və əldə edilməsi»
☐ "İstehsal ehtiyatları", "Gələcək dövrün xərcləri"
☒ "Nizamnamə kapitalı", "Ehtiyat kapitalı", "Əlavə kapital".
☐ "Gələcək dövrlərin gəlirləri",

97 Göstəricilərin dinamikasında əsas meyillərin aşkar edilməsi üçün bir neçə il ərzində balans maddələrinin qiymətlərinin müqayisə edilməsindən ibarətdir.

- ☐ kompleks
☐ üfuqi
☐ şaquli
☒ trend
☐ operativ

98 Maliyyə vəziyyətinin əmsallar və amillər üzrə təhlilinin sərbəst metodları

- ☐ operativ, perspektiv, retrospektiv təhlili.
☐ qruplaşma, indeks, marjinal təhlili.
☐ statistik, funksional, stoxastik təhlili
☒ üfuqi, şaquli, müqayisəli trend təhlili.
☐ marketinq, kompleks, tematik təhlili.

99 Balans mənfəətinin artımı, məhsul satışı həcmində artımına nisbəti bərabərdir

- ☐ müstəqillik əmsalı.
☐ maliyyə leveredji
☐ rentabellik əmsalı
☒ istehsal leveredji;
☐ xüsusi kapital

100 Dövriyyə aktivlərindən istifadə edilməsi səmərəliliyinin səciyyələndirilməsi üçün:

- ☒ dövriyyə aktivlərinin dövrəli əmsalı; təşkilatın ehtiyatlarının dövrəli əmsalı.
☐ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
☐ rentabellik əmsalı. fondverimi əmsalı
☐ ümumi maliyyə müstəqilliyi əmsalı
☐ müstəqillik əmsalı, rentabellik əmsalı

101 Təşkilat özünün ehtiyatlarını formalaşdırmaq zaman onun borc mənbələrindən maliyyə cəhətdən asılı olmadığını səciyyələndirir.

- ☐ fondverimi əmsalı
☒ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
☐ ümumi maliyyə müstəqilliyi əmsalı
☐ dövriyyədə xüsusi kapitalın olması
☐ rentabellik əmsalı

102 Dövriyyə aktivlərinin formalaşmasına yönəldilmiş məbləğini səciyyələndirir

- ☐ fondverimi əmsalı
☒ dövriyyədə xüsusi kapitalın olması
☐ ümumi maliyyə müstəqilliyi əmsalı
☐ ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
☐ rentabellik əmsalı

103 Ekspress-təhlil nədir?

- ☐ Auditor tərəfindən aparılan operativ təhlil
- ☒ Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir
- ☐ Qısa müddətdə aparılan təhlil
- ☐ Müəyyən dövr üçün aparılan maliyyə təhlil
- ☐ Maliyyə nəticələrin kompleks şəkildə verilən hesabat

104 Təşkilatın maliyyə sabitliyini qiymətləndirir:

- ☐ müstəqilliyi əmsalı
- ☐ istehsalın rentabelliği
- ☐ istehsal levirici
- ☐ manevirlik əmsalı
- ☒ Maliyyə levirici

105 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- ☐ tam maya dəyəri, satışın xüsusi çəkisi, depozitlər
- ☐ ƏDV və aksizlər, satışın maya dəyəri, istehsalın həcmi
- ☒ balans mənfəəti, mütləq maliyyə ödəmələri, vergi güzəştləri, vergi məbləği
- ☐ marjinal gəlir, pul axını, xüsusi kapital, qiymətli kağızlar
- ☐ komersiya xərcləri, imtiyazlı və adi səhmlər dividendlərin

106 Məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəmlənməsi əks etdirir:

- ☐ inflasiyanın ümumi səviyyəsini
- ☐ Bütün aktivlərin rentabelliği
- ☐ Dövryyədən kənar aktivlərin rentabelliği.
- ☒ Hesabat dövrünün ümumi maliyyə nəticəsi
- ☐ Dövryyə aktivlərinin rentabelliği.

107 Rentabellik göstəricilərini hesablamaq üçün məxrəcdə hansı göstəricilərdən istifadə etmək olmaz.

- ☐ təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri
- ☐ əsas fondların orta dəyəri, dövryyə aktivlərinin orta dəyəri,
- ☐ təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,
- ☒ balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- ☐ satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,

108 Rentabellik göstəricilərini hesablamaq üçün sürətdə hansı göstəricilərdən istifadə etmək olar.

- ☐ əsas fondların orta dəyəri, dövryyə aktivlərinin orta dəyəri,
- ☐ satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,
- ☒ balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- ☐ təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri
- ☐ təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,

109 Rentabellik göstəricilərini hesablamaq üçün sürətdə hansı göstəricilərdən istifadə etmək olmaz.

- ☐ xalis mənfəət,
- ☒ satışın tam maya dəyəri
- ☐ satışdan alınan mənfəət;
- ☐ balans mənfəəti,
- ☐ gəlirlilik

110 Aktivlərin rentabellik qrupuna daxil deyil

- ☒ Xüsusi kapitalın rentabelliği

- ☐ Dövriyyədən kənar aktivlərin rentabelliği.
- ☐ Dövriyyə aktivlərinin rentabelliği.
- ☐ Bütün aktivlərin rentabelliği (iqtisadi rentabellik).
- ☐ Əsas fondların rentabelliği.

111 Mənfəətlilik yaxud gəlirlilik səviyyəsini əks etdirir

- ☒ rentabellik
- ☐ inflyasiyanı
- ☐ likvidlik
- ☐ zərərsizlik
- ☐ maya dəyəri

112 Satışın rentabelliği hesablanır

- ☒ xalis mənfəətin satışdan pul gəlirlərinə nisbəti
- ☐ balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti
- ☐ satışdan pul gəlirləri balans mənfəətinə nisbəti.
- ☐ satışdan pul gəlirləri xalis mənfəətinə nisbəti
- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti;

113 Rentabellik göstəriciləri sisteminə daxil deyir

- ☐ Kapitalın rentabelliği.
- ☐ Aktivlərin rentabelliği.
- ☐ Xərclərin rentabelliği.
- ☒ Passivlərim rentabelliği
- ☐ Satışın rentabelliği.

114 Maliyyə vəziyyətinin daxili təhlili kimlər tərəfindən aparılır?

- ☐ maliyyə nazirliyi
- ☒ təşkilatların iqtisadi xidmət sahələri.
- ☐ kommersiya bankları
- ☐ verqilər departamenti
- ☐ investorlar, mal göndərənlər

115 Pul vəsaiti ilə qısamüddətli maliyyə qoyuluşların cəmini qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☐ təcili likvidlik əmsalı
- ☒ mütləq likvidlik əmsalı
- ☐ nisbi likvidlik əmsalı
- ☐ ara likvidlik əmsalı
- ☐ ehtiyatının Likvidlik əmsalı

116 Ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi hesablanır.

- ☐ material dəyərləri ehtiyatının Likvidlik əmsalı
- ☐ Aktivlərdə dövriyyə vəsaitinin payı
- ☐ Xüsusi dövriyyə vəsaitinin həcmi
- ☒ Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı
- ☐ Cari aktivlərdə istehsal ehtiyatlarının payı

117 İşgüzar fəallıq göstəriciləri:

- ☐ maliyyə levirici, müstəqilliyi əmsalı
- ☒ dövriyyə kapitalının dövrəni əmsalı; xüsusi kapitalın dövrəni əmsalı.
- ☐ ümumi məhsulun likvidlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı

- ☐ ümumi ödəmə əmsalı, təcili likvidlik əmsalı
- ☐ manevirlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.

118 Likvidlik göstəriciləri:

- ☐ ümumi məhsulun likvidlik əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.
- ☐ xüsusi vəsaitlə təmin olunma əmsalı, xüsusi dövriyyə vəsaitlərinin manevirlik əmsalı
- ☒ ümumi ödəmə əmsalı, təcili likvidlik əmsalı, vəsaitlər səfərbər edilməklə likvidlik əmsalı.
- ☐ manevirlik əmsalı, maliyyə levirici, müstəqilliyi əmsalı.
- ☐ xüsusi kapitalın dövrəni əmsalı, məcmu kapitalın dövrəni əmsalı, iqtisadi artımın sabitliyi əmsalı.

119 Ehtiyat və xərclərin qismüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☒ əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı
- ☐ ümumi likvidlik əmsalı
- ☐ nisbi likvidlik əmsalı
- ☐ mütləq likvidlik əmsalı
- ☐ ara likvidlik əmsalı

120 Tez realizə olan aktivlərə aiddir

- ☐ Əsas vəsaitlər qeyri-maddi aktivlər
- ☐ Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər
- ☐ Xidmətedici istehsalat və təsərrüfatlar
- ☐ Qeyri-maddi aktivlər.
- ☒ debitor borcları və digər dövriyyə aktivləri

121 Yavaş realizə olan aktivlərə aiddir

- ☐ debitor borcları və digər dövriyyə aktivləri.
- ☐ gələcək dövrin xərcləri
- ☐ debitor borcları
- ☒ uzunmüddətli maliyyə qoyuluşları
- ☐ digər dövriyyə aktivləri

122 Müəssisənin ümumi balans mənfəəti ilə mənfəətdən vergi arasında fərq bərabərdir

- ☐ ümumi balans mənfəəti
- ☒ müəssisənin xalis mənfəəti.
- ☐ müəssisənin cari mənfəəti.
- ☐ istehsalın rentabelliği
- ☐ ehtiyatının Likvidlik əmsalı

123 Debitor borcları və digər dövriyyə aktivləri aiddir

- ☐ yavaş realizə olunan aktivlərə
- ☐ heç realizə olunmayan aktivlər
- ☐ artıq realizə olunmuş aktivlər
- ☐ gec realizə olunan aktivlərə
- ☒ tez realizə olunan aktivlərə

124 Ödəmə qabiliyyətinin təhlil prosesində bu göstərici nəzərə alınmır

- ☒ Material dəyərləri ehtiyatının Likvidlik əmsalı
- ☐ Aktivlərdə dövriyyə vəsaitinin payı
- ☐ Xüsusi dövriyyə vəsaitinin həcmi
- ☐ Xüsusi dövriyyə vəsaitinin manevirlik əmsalı
- ☐ Cari aktivlərdə istehsal ehtiyatlarının payı

125 Pul vəsaitin, qısamüddətli maliyyə qoyuluşların, debitor borcların və ehtiyat və xərclərin cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☒ ümumi likvidlik əmsalı
- ☐ mütləq likvidlik əmsalı
- ☐ nisbi likvidlik əmsalı
- ☐ ara likvidlik əmsalı
- ☐ ehtiyatının Likvidlik əmsalı

126 Pul vəsaitin, qısamüddətli maliyyə qoyuluşların və debitor borcların cəmini qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ☐ nisbi likvidlik əmsalı
- ☐ mütləq likvidlik əmsalı
- ☐ ümumi likvidlik əmsalı
- ☐ ehtiyatının likvidlik əmsalı
- ☒ ara likvidlik əmsalı

127 əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı

- ☐ Pul vəsaitin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☒ ehtiyat və xərclərin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☐ Pul vəsaitin və debitor borcların qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☐ debitor borcların qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- ☐ qısamüddətli maliyyə qoyuluşların qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

128 İqtisadi təhlilin ən çox bağlı olduğu elm:

- ☐ qiymətin əmələ gəlməsi;
- ☐ menecment.
- ☐ iqtisadi nəzəriyyə;
- ☐ marketinq;
- ☒ audit;

129 Cari təhlilin aparılmasında məqsəd nədir?

- ☐ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
- ☐ müəssisənin işində nöqsanları aşkar etmək;
- ☐ biznes planların icrasının mümkünlüyünü qiymətləndirmək;
- ☐ strateji idarəetmə məsələlərini həll etmək;
- ☒ müəssisənin işini kompleks qiymətləndirmək;

130 Şaquli təhlil zamanı qiymətləndirilir:

- ☐ göstəricilər üzrə nisbi kənarlaşma.
- ☐ maliyyə nəticələri;
- ☐ göstəricilərin dəyişməsinin dinamikası;
- ☐ göstəricilər arasında qarşılıqlı əlaqə;
- ☒ göstəricilərin strukturu;

131 Mühasibat hesabatlarının trend təhlilinin mahiyyəti nədir?

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin qiymətləndirilməsidir.
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir;
- ☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsidir;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsi-dir

132 Funksional dəyər təhlilinin mahiyyəti nədir?

- ☐ məhsulun fond tutumu və fondların dəyərini uyğunluğunu qiymətləndirmək;
- ☐ məhsulun maya dəyəri ilə satışın həcmi arasında uyğunluğu qiymətləndirmək;
- ☐ məhsulun rentabelliğini qiymətləndirmək
- ☒ məhsulun funksiyası və dəyəri arasında optimallığı təmin etmək;
- ☐ məhsulun material tutumu və material məsrəflərinin uyğunluğunu qiymətləndirmək;

133 Hesabatın üfiqi təhlili nəyi səciyyələndirir?

- ☐ zaman kəsiyində göstəricilərin strukturunun dəyişməsinə;
- ☒ zaman kəsiyində göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları;
- ☐ zaman kəsiyində göstəricilər arasında qarşılıqlı əlaqəni
- ☐ zaman kəsiyində istifadə olunmamış ehtiyatları;
- ☐ zaman kəsiyində göstəricilərin nisbi artım templərini;

134 Şaquli müqayisəli təhlil vasitəsilə öyrənilir:

- ☒ göstəricilərin strukturu və xüsusi çəkilişi;
- ☐ göstəricilərin dəyişməsinin dinamikası;
- ☐ göstəricilər üzrə nisbi kənarlaşmaları
- ☐ yaxşı nəticələri;
- ☐ göstəricilər arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq;

135 Müqayisəli üfüqi təhlildən istifadə olunur:

- ☐ göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün
- ☒ göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
- ☐ göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
- ☐ göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;
- ☐ səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;

136 Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili:

- ☐ ayrı-ayrımillerin nəticə göstəricisinə təsirinin təhlilidir
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☐ maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- ☐ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənəndirilməsidir
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir

137 Mühasibat (maliyyə) hesabatlarının trend təhlili:

- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- ☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və onun dəyişilmə meylinin müəyyənəndirilməsidir;

138 Maketing təhlilinin məqsədi:

- ☐ maliyyə vəziyyətinin öyrənilməsi;
- ☐ müqavilə öhdəliklərinin icrasının öyrənilməsi;
- ☐ istehsalın texniki istiqamətinin öyrənilməsi;
- ☐ istehsal resurslarından istifadə səviyyəsinin öyrənilməsi;
- ☒ ətraf mühitinin öyrənilməsi;

139 Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur:

- ☐ məhsulun rentabelliği

- ☐ məhsulun maya dəyəri;
- ☒ məhsulun funksiyası;
- ☐ məhsulun material tutumu;
- ☐ məhsulun fond tutumu;

140 Perspektiv təhlildən istifadə olunur?

- ☐ operativ idarəetmə üçün
- ☐ retrospektiv idarəetmə üçün;
- ☐ situasiyalı idarəetmə üçün;
- ☒ proqnoz idarəetmə üçün;
- ☐ taktiki idarəetmə üçün;

141 Marjinal təhlil aşağıdakı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir:

- ☐ mənfəət, zərər və məhsulun rentabelliği;
- ☐ sabit, dəyişən və dolayı məsrəflər;
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət
- ☐ müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
- ☐ istehsal, məhsulun yüklənməsi və satışı;

142 Cari təhlil imkan verir:

- ☐ biznes planların icrasını qabaqcadan qiymətləndirmək;
- ☐ hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
- ☒ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
- ☐ müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;
- ☐ strateji idarəetmə məsələlərini həll etmək;

143 Hansı hallarda orta kəmiyyət üsulundan istifadə olunur:

- ☐ təşkilatın fəaliyyətinin ən vacib göstəriciləri üzrə meylin qiymətləndirilməsi üçün;
- ☐ təşkilatın fəaliyyətini səciyyələndirən göstəricilərinin qiymətləndirilməsi üçün;
- ☐ təşkilatın inkişafı proqnozunun tərtib edilməsi üçün;
- ☐ statistik məlumatların əldə edilməsi üçün;
- ☒ hər hansı bir əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi üçün.

144 İqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- ☒ plan-normativ, uçot və qeyri uçot məlumatları.
- ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar;
- ☐ statistik və operativ məlumatlar;
- ☐ biznes-planların və operativ uçotun məlumatları;
- ☐ operativ uçot və təqvim-operativ məlumatlar;

145 Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- ☒ kapital
- ☐ işçilərin orta siyahı sayı
- ☐ əsas vəsaitlərin dəyəri
- ☐ məhsulun həcmi
- ☐ əmlak üçün vergi

146 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir :

- ☐ xətti proqramlaşdırma üsulu
- ☐ diferensial hesablama üsulu
- ☒ indeks üsulu
- ☐ diskontlaşma üsulu

- ☐ korrelyasion - reqression təhlil

147 İqtisadi təhlilin evristik metodlarına aiddir:

- ☒ beyinlərin hücumu, kollektiv bloknöt, intuitiv, ekspert metodları;
☐ riyazi-iqtisadi metodlar
☐ balans üsulu, ekspert üsulu;
☐ zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları;
☐ inteqral, indeks, beyin hücumu üsulları;

148 İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan istifadə olunur:

- ☐ statistik məlumatların əldə edilməsi üçün
☐ müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatlarının əldə edilməsi üçün;
☒ hansı əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi
☐ müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün;
☐ müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün;

149 İqtisadi təhlilin informasiya mənbələri aşağıdakı qrupa bölünür:

- ☐ normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumatlar;
☐ uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası.
☐ plan, plandan kənar və uçot məlumatları;
☒ plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr;
☐ rəsmi mənbələr, operativ və cari məlumatlar;

150 Məhsulun istismarı yaxud istehlakı zamanı ətraf mühitə zərərli təsirlərin səviyyəsini səciyyələndirir.

- ☐ Unifikasiya göstəriciləri.
☐ Patent-hüquq göstəriciləri.
☒ Ekologiya göstəriciləri.
☐ Mötəbərlik göstəriciləri
☐ Təhlükəsizlik göstəriciləri

151 Bir neçə dövr ərzində məhsulun realizə edilməsinin dinamikasının və strukturunun öyrənilməsi.

- ☐ operativ təhlil
☐ müqayisəli təhlil
☐ strateji təhlil
☒ trendlərin təhlili
☐ daxili təhlil

152 Bazarın vəziyyətini nəzərə almaqla təşkilatın cari imkanlarının fəal öyrənilməsi prosesidir.

- ☐ strateji təhlil
☐ müqayisəli təhlil
☐ xarici təhlil
☐ daxili təhlil
☒ operativ təhlil

153 Təşkilatın uzunmüddətli perspektivə bazarda mövqeyinin tədqiqatı və proqnozlaşdırılmasıdır.

- ☐ operativ təhlil
☒ strateji təhlil
☐ xarici təhlil
☐ daxili təhlil
☐ müqayisəli təhlil

154 Təşkilatın bazara uyğun olaraq, məhsulların qiymətlərinin müəyyən edilməsi və tənzimlənməsi prosesidir.

- ☐ çeşid siyasti,
- ☒ qiymət siyasəti
- ☐ trendlərin təhlili
- ☐ müqayisə təhlil
- ☐ plan çərçivəsi

155 Bazarın tutumunun dinamikasına təsir edən amillər

- ☐ çeşid, məhsulun keyfiyyəti, istehsal fondların texniki vəziyyəti.
- ☒ tələbin genişlənməsi, rəqabət qabiliyyəti, inflyasiya, qiymət siyasəti.
- ☐ tələbin genişlənməsi, rəqabət qabiliyyəti, material təminatı
- ☐ istehsal fondların texniki vəziyyəti.cari bazarın öyrənilməsi
- ☐ qiymət siyasəti, tələb, təklif, qeyri-xətti proqramlaşdırma

156 Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aid deyil

- ☐ Təyinat göstəriciləri
- ☐ Mötəbərlik göstəriciləri
- ☐ Texnoloji göstəricilər
- ☒ müqayisəli göstəricilər
- ☐ Unifikasiya göstəriciləri

157 Ekspert qiymətləndirmə metoduna aiddir

- ☐ qruplaşdırma, blaknot
- ☒ Delfi" metodu, fəlakətlər nəzəriyyəsi.
- ☐ SWOT-təhlil statistik metodları
- ☐ müqayisə metodu, balans
- ☐ SWOT-təhlil, "Mak-Kinsi" matrisası

158 Maketing təhlilinin məqsədinə aiddir:

- ☒ daxili və xarici bazarın öyrənilməsi
- ☐ əmək ehtiyatlarının öyrənilməsi
- ☐ avadanlığın texniki vəziyyətinin öyrənilməsi
- ☐ maliyyə nəticələrinin öyrənilməsi
- ☐ material təchizatını öyrənməsi

159 Yaranmış bazar vəziyyətinin öyrənilməsini və qiymətləndirilməsini əhatə edir.

- ☐ audit
- ☐ muhasibat ucotu
- ☐ menejment
- ☒ marketing
- ☐ statistika

160 Rəqabət qabiliyyətinin təhlili məhsulun həyat silsiləsində aparılma qaydası.

- ☐ hər həftə, dövrün əvvəlində
- ☐ aylıq, dövrün sonunda
- ☒ fasiləsiz və sistemativ
- ☐ ildə birdəfə, operativ
- ☐ hər gün, dövrün sonunda

161 Çoxölçülü (matrisa) metodlarına aiddir.

- ☐ Qruplaşdırma, blaknot
- ☐ SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- ☐ Müqayisə metodu, balans
- ☒ SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- ☐ Delfi" metodu, fəlakətlər nəzəriyyəsi

162 Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aiddir

- ☐ Unifikasiya göstəriciləri, müqayisəli göstəricilər.
- ☒ Patent-hüquq göstəriciləri, texnoloji göstəricilər
- ☐ müqayisəli göstəricilər, daxili göstəricilər
- ☐ faktiki göstəricilər, nisbi göstəricilər.
- ☐ plan göstəricilər, ekoloji göstəricilər

163 Aşağıdakılardan biri marketing təhlilinin vəzifələrinə aid deyil

- ☐ qiymət siyasətini və çeşid portfelinin formalaşmasını təhlil etmək;
- ☐ ümumiyyətlə bazarın tutumunu və konkret təşkilatın bazar payını qiymətləndirmək;
- ☒ təşkilatın zəruri işçi qüvvəsilə təminatının qiymətləndirilməsi;
- ☐ məhsulun rəqabət qabiliyyətini təhlil etmək və qiymətləndirmək.
- ☐ cari bazar tələbini müəyyən etmək, tələbin elastikliyi təhlil etmək;

164 SWOT-təhlil, Mak-Kinsi və BKQ matrisası marketing təhlilini hansı metodlar qrupuna aiddir.

- ☐ Evristik metodlarına aiddir.
- ☐ İqtisadi təhlilin ənənəvi metodlarına aiddir.
- ☐ Ekspert qiymətləndirmə metoduna aiddir.
- ☒ Çoxölçülü metodlarına aiddir.
- ☐ İqtisadi-riyazi metodlarına aiddir.

165 Bazarın marketing tədqiqatları əsasında məmulata tələblər ifadə edilir.

- ☐ daşınma xərcləri, nomenkalatura, biznes-plana uyğunluq.
- ☐ məhsulun rəngi, gomrük rüsumları, daşınma xərcləri, nomenkalatura.
- ☐ qiymət siyasəti, standartlara uyğunluğu, biznes-plana uyğunluq
- ☒ məhsulun texniki səviyyəsi; beynəlxalq standartlar, keyfiyyət səviyyəsi
- ☐ məhsulun texniki səviyyəsi, gomrük rüsumları, məhsulun rəngi. forması

166 Nəticə göstəricisi bir neçə argumentin funksiyası kimi təqdim edilən metod

- ☐ indeks metodu
- ☒ inteqral metodu
- ☐ . detallaşdırma metodu
- ☐ zəncirvari yerdəyişmələr metodu
- ☐ müqayisə metodu

167 İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında qoyulan tələblər:

- ☐ gerçəklik, şəffaflıq, təsirlilik, operativlik.
- ☒ münasiblik, gerçəklik, müqayisəlilik, səmərəlilik;
- ☐ münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, səmərəlilik;
- ☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə;
- ☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik

168 Müəsisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır:

- ☒ mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar.
- ☐ operativ uçot və təqvim-operativ məlumatlar;
- ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar;

- ☐ biznes-planlarən və operativ uçotun məlumatları;
- ☐ statistik və operativ məlumatlar;

169 Hansı hallarda şərti kəmiyyətin hesablanması üsulundan istifadə olunur?

- ☐ maliyyə uçot məlumatları;
- ☐ göstəricilər arasında birbaşa asılılıq olmadıqda;
- ☐ göstəricilər arasında birbaşa asılılıq olduqda;
- ☒ nəticə göstəricisinə iki amil təsir göstərdikdə;
- ☐ nəticə göstəricisinə ikidən artıq amil təsir göstərdikdə;

170 Trend təhlili zamanı qiymətləndirilir:

- ☒ göstəricilərin nisbi artım templəri;
- ☐ göstəricilərin xüsusi çəkisi;
- ☐ göstəriciyə təsir edən amillər;
- ☐ analitik göstəricilər sistemi;
- ☐ göstəricilərin qarşılıqlı əlaqələri;

171 Hansı əlamətinə görə zəncirvari yerdəyişmə üsulundan geniş istifadə olunur?

- ☐ aparılmış hesablamaların keyfiyyəti.
- ☒ universallığı;
- ☐ hesablama prosedurlarının həcmnin azalması;
- ☐ yerdəyişmənin ardıcılığının nəzərə alınmaması;
- ☐ müəyyən olunmamış qalıqın mövcudluğu;

172 Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakıdır :

- ☒ vertikal
- ☐ qrafik
- ☐ korrelyasion
- ☐ nisbi fərqlər
- ☐ zəncirvari əvəz etmə

173 İndeks üsulunun üstünlükləri hansıdır?

- ☒ kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
- ☐ hesablama prosedurlarının həcmi azalır.
- ☐ müəyyən olunmamış qalıq mövcuddur;
- ☐ müəyyən olunmamış qalıq yoxdur;
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;

174 Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ☐ müəyyən olunmamış qalıqın mövcudluğu;
- ☒ hesablama prosedurlarının həcmnin azalması;
- ☐ səmərəlilik.
- ☐ universallığı;
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;

175 Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- ☐ səmərəlilik.
- ☐ hesablama prosedurlarının həcmnin azalması;
- ☒ universallığı;
- ☐ müəyyən olunmamış qalıqın mövcudluğu;

176 Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- ☐ multimedii;
- ☐ təkrarlanan.
- ☐ mütləq;
- ☐ qarışıq;
- ☒ multiplikativ;

177 Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- ☐ mütləq;
- ☐ qarışıq;
- ☐ təkrarlanan.
- ☐ aktiv;
- ☒ additiv;

178 Maliyyə levirici əsasında qiymətləndirilir:

- ☐ balansın likvidliyi.
- ☐ təşkilatın xərclərinin rentabelliği;
- ☐ məhsul istehsalı və satış üzrə xərclərin strukturu;
- ☒ təşkilatın maliyyə sabitliyi;
- ☐ təşkilatın ödəmə qabiliyyəti;

179 Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

- ☐ uçot siyasəti və izahlı qeydlər üzrə.
- ☐ mənfəət və zərər haqqında hesabat üzrə;
- ☒ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
- ☐ mühasibat balansı üzrə;

180 Ümumi mənfəət hesablanır:

- ☐ satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;
- ☐ ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
- ☒ əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmətin) maya dəyəri arasında fərq kimi;
- ☐ satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
- ☐ satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.

181 Ayrı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

- ☐ məhsulun əmək tutumu, əsas fondların dəyəri.
- ☐ əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondtutumu;
- ☒ satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;
- ☐ işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;
- ☐ məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;

182 Orta satış qiymətinin dəyişməsinin məhsul (iş, xidmət) satışından mənfəəti məbləğinə təsiri hesablanır:

- ☐ satışın plan həcminə və maya dəyərində, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;
- ☒ faktiki pul gəliri və satışın faktiki həcmi, plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi ;
- ☐ məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcmində hasili kimi;
- ☐ satışın faktiki həcmində və qiymətində, plan maya dəyərində görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;
- ☐ faktiki mənfəət məbləği və satışın faktiki həcmində, plan qiyməti və maya dəyərində görə hesablanmış mənfəət məbləği arasında fərq kimi .

183 Hesabat ilinin yekunlarına görə satışdan pul gəliri 2000 min manat, satışdan mənfəət 500 min manat, materialtutumu 0,45-dir. Bu halda material məsrəflərinin hər manatına düşən mənfəət məbləğini müəyyən edin?

- ☐ 0,28 man ;
- ☐ 0,43 man;
- ☒ 0,56 man;
- ☐ 0,45 man;
- ☐ 0.55

184 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, satılmış məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olmuşdur. Bu halda xalis mənfəəti müəyyən edin?

- ☐ 1880 min manat.
- ☐ 1345 min manat;
- ☒ 1485 min manat;
- ☐ 1600 min manat;
- ☐ 1680 min manat;

185 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, borc borc kapitalı 1500 min manat, kredit və borclara görə faiz dərəcəsinin payı 0,26, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat olmuşdur. Bu halda satışdan mənfəət məbləğini müəyyən edin?

- ☐ 1381,5 min manat.
- ☐ 1295,8 min manat;
- ☐ 1610,0 min manat;
- ☐ 1198,6 min manat;
- ☒ 1972,6 min manat;

186 Müəssisənin hesabat məlumatlarına görə balans mənfəəti 707 min manat, əsas kapitalın orta illik məbləği 1220,5 min manat, dövrüyyə kapitalın orta illik məbləği 871,5 min manatdır. Məcmu aktivlərin rentabellik səviyyəsini müəyyən edin?

- ☐ 0,3132;
- ☐ 0,3830;
- ☒ 0,338 .
- ☐ 0,3213;
- ☐ 0,2929;

187 Müəssisənin biznesa planında balans mənfəəti 524 min manat, əsas kapitalın orta illik məbləği 1137 min manat, dövrüyyə kapitalın orta illik məbləği 800 min manatdır. Məcmu aktivlərin rentabelliği əmsalını müəyyən edin?

- ☐ 0,2525.
- ☐ 0,3347;
- ☐ 0,3155 ;
- ☒ 0,2705;
- ☐ 0,2705;

188 Xalis mənfəətin dəyişməsi tempi – 15%, ümumi gəlirin dəyişmə tempi – 12%. Maliyyə levericinin səviyyəsini müəyyən edin:

- ☐ 2,22 %.
- ☐ 1,25 %;
- ☐ 3,61 %;
- ☒ 0,84 %;
- ☐ 1,85 %;

189 Ümumi gəlirin dəyişmə tempi – 20%, natural ifadədə satışın həcmnin dəyişmə tempi– 5% olmuşdur. İstehsal levirici (aləti) effektini müəyyən edin:

- ☒ 4;
- ☐ 15;
- ☐ 7.
- ☐ 12;
- ☐ 10;

190 Hesab dövründə satışdan pul gəliri 3000 min manat, sabit xərclər – 500 min manat, dəyişən xərclər – 1800 min manat, məhsul vahidinin qiyməti 1 min manat olmuşdur. Satışın zərərsizlik səviyyəsini hesablayın.

- ☒ 1250 min manat;
- ☐ 1750 min manat;
- ☐ 2010 min manat.
- ☐ 1350 min manat;
- ☐ 700 min manat;

191 Maliyyə leviricinin (alətinin) effekti müəyyən edir?

- ☐ maliyyə nəticəsinin strukturunu;
- ☐ dövrüyyə aktivlərinin qısamüddətli passivlərə nisbətini;
- ☐ maliyyə əmsallarını.
- ☒ borc kapitalının cəlb olunmasının səmərəliliyi;
- ☐ əsas kapitalın dövrüyyə kapitalına nisbətini;

192 əməliyyat leviricinin (alətinin) effekti necə müəyyən olunur?

- ☐ satışdan mənfəətin məhsulun maya dəyərinə nisbəti kimi.
- ☐ daimi xərclərin məhsul vahidinə marjinal gəlirə nisbəti kimi;
- ☐ sabit və dəyişkən xərclərin nisbəti kimi;
- ☒ marjinal gəlirin mənfəətə nisbəti kimi
- ☐ dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;

193 İstehsal levirici (aləti) nədir?

- ☐ istehsal məsrəflərində müstəqim məsrəflərin payı.
- ☒ məhsulun istehsal buraxılış həcmi və strukturunu dəyişməklə mənfəətə təsir etmək imkanıdır;
- ☐ məhsulun tam və istehsal maya dəyəri arasındakı fərqi;
- ☐ satışdan mənfəətin xərclərə nisbətidir;
- ☐ borc kapitalının xüsusi kapitala nisbətidir;

194 Satışdan pul gəliri 3000 min manatdan 3700 min manata, satışdan əldə olunan mənfəət isə 1000 min manatdan 1200 min manata qədər artdıqda satışın rentabelliği

- ☐ düzgün cavab yoxdur.
- ☒ artmışdır;
- ☐ azalmışdır;
- ☐ dəyişməmişdir;
- ☐ rentabelli olmur;

195 Hesabat ilinin yekununa görə satışdan pul gəliri 6000 min manat, satışın rentabelliği 22%-ə bərabərdir. Satışdan əldə olunan mənfəəti müəyyən edin?

- ☐ düzgün cavab yoxdur.
- ☐ 1320 min manat;
- ☐ 4680 min manat;
- ☐ 3210 min manat
- ☒ 2230 min manat

196 Məhsul satışından mənfəətə təsir edən əsas amillər hansılardır:

- ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
- ☐ məhsul buraxılışı və satışının həcmi, maşın və avadanlıqların dəyəri, istehsalın texniki-təşkilati səviyyəsi, ixtisaslaşma səviyyəsi;
- ☒ satışın həcmi, quruluşu, məhsul vahidinin maya dəyəri, orta satış qiyməti;
- ☐ müəssisənin öhdəlikləri, işçilərin ixtisas səviyyəsi, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti;
- ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;

197 Maliyyə alətinin səmərəsi aşağıdakı halda xüsusi kapitalın rentabel-liyinin yüksəlməsini təmin edir:

- ☒ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyindən aşağı olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyindən aşağı olduqda.
- ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyindən yuxarı olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyinə bərabər olduqda;
- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyindən yüksək olduqda;

198 Satışdan pul gəliri ilə satılmış malların (iş, xidmət) maya dəyəri arasında fərq səciyyələndirir:

- ☐ vergitutulana qədər mənfəəti;
- ☐ satışdanakənar mənfəəti.
- ☐ xalis mənfəəti;
- ☒ ümumi mənfəəti;
- ☐ satışdan mənfəəti;

199 Aktivlərin rentabelliği səciyyələndirir:

- ☐ cari likvidliyi;
- ☐ bazar sabitliyini.
- ☐ işgüzar fəallığı;
- ☐ kapitalın strukturunu;
- ☒ təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;

200 Təşkilatın mənfəəti səciyyələndirir:

- ☐ maliyyə vəziyyətini;
- ☐ məcmu aktivlərin dövretməsini;
- ☐ işgüzar aktivliyi;
- ☒ maliyyə nəticələrini;
- ☐ kapitalın rentabelliyini.

201 Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?

- ☐ sosial sferalar fondunun artırılması.
- ☐ ehtiyat fondunun yaradılması;
- ☐ əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
- ☒ dividendlərin ödənilməsi;
- ☐ bunlardan heç biri.

202 Təşkilatın hesabat məlumatlarına əsasən satışdan əldə olunan vəsait 2300 min manat təşkil etmişdir. İstehsal, idarəetmə və satış xərcləri 1800 min manat təşkil etmişdir, o cümlədən satılan məhsulun maya dəyəri – 1700 min manat olmuşdur. Satışın rentabelliğini müəyyən edin?

- ☐ 26,08%;
- ☐ 20,85%;
- ☐ 32,40%.
- ☒ 21,74%;
- ☐ 35,29%;

203 İnflyasiya şəraitində:

- ☐ nominal və real gəlirlərin artımı olmur;
- ☐ nominal gəlir real gəlirə bərabərdir;
- ☐ nominal gəlir real gəlirdən daha azdır;
- ☒ nominal gəlir real gəlirdən daha çoxdur;
- ☐ həm nominal və həm də real gəlirlər azalır.

204 İnvestisiyanın rentabelliği hesablanır:

- ☐ xüsusi kapital / hesabat dövrünün mənfəəti.
- ☐ balans mənfəəti / xalis aktivlər;
- ☒ xalis mənfəət / (xüsusi kapital + uzunmüddətli öhdəliklər);
- ☐ hesabat dövrünün mənfəəti / xüsusi kapital;
- ☐ xalis mənfəət / (əsas vəsait + dövrüyyə aktivləri);

205 İstehsal leverici müəyyən edilir:

- ☐ məhsul satışından mənfəət : satışdan pul gəliri.
- ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmində artım;
- ☐ balans mənfəti : satışdan əldə edilən mənfəət;
- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- ☐ xalis mənfəətin artımı : dövrüyyə aktivlərinin artımı;

206 Müəssisənin xüsusi kapitalın cəmi 1500 min manat, borc vəsaiti 1500 min manat, kredit və borclara görə faiz dərəcəsi 26%, satışdan pul gəliri 6000 min manat və reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olan halda xalis mənfəətə görə xüsusi kapitalın rentabelliğini müəyyən edin?

- ☐ 66,75 %.
- ☐ 69,76 %;
- ☐ 78,14 %;
- ☒ 85,86 %;
- ☐ 70,70 %;

207 A və B şirkətləri üzrə aşağıdakı göstəricilər məlumdur: Sabit xərclər – 1000 və 1250 manat; Məhsul vahidinə marjinal gəlirin səviyyəsi 0,5 və 0,55 manat; İstehsal səviyyəsi; 1-ci variant – 3000 və 3000 ədəd; 2-ci variant – 3600 və 3600 ədəd. Hansı şirkətdə istehsal levirici (aləti) daha yuxarıdır?

- ☐ cavab yoxdur.
- ☐ hər ikisində bərabərdir;
- ☒ «B» müəssisəsində;
- ☐ «A» müəssisəsində;
- ☐ heç birində;

208 Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir

- ☐ əmək məhsuldarlığının və qiymətin dəyişməsi
- ☐ material tutumunun dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi
- ☐ istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmində dəyişməsi;
- ☒ satış həcmində dəyişməsi, satışın strukturunda dəyişməsi;
- ☐ fond veriminin dəyişməsi

209 Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:

- ☐ pul gəliri və kommersiya xərclərin arasındakı pul gəliri və kommersiya xərclərin arasında fərq kimi.
- ☐ sair satışın nəticələri ilə məhsulların maya dəyəri arasında fərq kimi;
- ☒ pul gəliri – netto ilə satılmış məhsulların maya dəyəri, inzibati xərclər və kommersiya xərcləri arasında fərq kimi ;
- ☐ ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;

- ☐ pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;

210 Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

- ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
☒ məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
☐ gəlir və xərclər arasında fərq kimi;
☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsi-nin cəmi kimi;

211 Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- ☐ göstəricilərin amilli təhlili.
☐ göstəricilərin üfqi təhlili;
☒ göstəricilərin şaquli təhlili;
☐ göstəricilərin müqayisəli təhlili;
☐ göstəricilərin trend təhlili;

212 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumi-ləşdirilmiş göstəriləri

- ☐ satışdan kənar mənfəət.
☐ rentabellik;
☐ maya dəyəri;
☒ mənfəət;
☐ əməliyyat

213 Maliyyə levirici (aləti) əmsalı əks etdirir:

- ☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
☒ xüsusi kapitalın hər manatına düşən borc vəsaiti məbləğini;
☐ qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövrüyyəsi məbləğini.
☐ vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;
☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;

214 Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

- ☐ faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
☐ satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;
☐ satışın faktiki həcmində, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərində görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
☒ satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
☐ satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;

215 Məhsul satışından mənfəət necə hesablanır:

- ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
☐ pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
☒ Ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
☐ balans və xalis mənfəət arasında fərq kimi;

216 Aşağıdakı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
☐ pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;
☒ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;

217 Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi.
- ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
- ☒ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi ;
- ☐ aktivlərin ornta məbləğinin xalis mənfəətə nisbəti kimi;

218 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- ☒ balans mənfəəti, mütləq maliyyə ödəmələri;
- ☐ ƏDV və aksizlər;
- ☐ əməkhaqqı xərcləri, vergi məbləği
- ☐ satışın maya dəyəri;
- ☐ vergi güzəştdəri, kommersiya xərcləri

219 Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- ☐ birbaşa və dolaylı vergilər;
- ☐ birbaşa vergilər;
- ☒ balans mənfəəti, mütləq maliyyə ödəmələri, vergi güzəşti;
- ☐ aksizlər;
- ☐ əlavə dəyər vergisi;

220 Xalis mənfəət və amortizasiya məbləği:

- ☒ bütün cavablar doğrudur
- ☐ xalis mənfəəti pul vəsaitinin dəyişməsi ilə əlaqələndirir;
- ☐ aktivlərin uçot dəyəri ilə müqayisədə özünümaliyyələşdirmənin müm-künlüyünü xarakterizə edən əmsal kimi hesablanır;
- ☐ sadə və geniş təkrar istehsal, mülkiyyətçilərə gəlirin ödənilməsi məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;
- ☐ pul vəsaitinin hərəkətinin dolaylı metodla təhlili zamanı istifadə olunur;

221 Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

- ☐ maliyyə gəlirləri, ezamiyyə xərcləri
- ☐ amaortizasiya, maliyyə xərcləri
- ☐ amortizasiya və əməliyyat gəlirləri
- ☐ satışdan pul gəlirləri, ezamiyyə xərcləri;
- ☒ əməliyyat gəlirləri və xərcləri, inzibati və kommersiya xərcləri;

222 Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nə-zərdə tutur:

- ☐ təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- ☐ mənfəətin tərkib elementlərinin öyrənilməsi;
- ☐ xərclərin tərkib elementlərinin öyrənilməsi;
- ☐ təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsi
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsi;

223 Satışın zərərsizlik səviyyəsində:

- ☐ mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
- ☒ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;
- ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
- ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;
- ☐ mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;

224 Marjinal gəlir hesablanır:

- ☐ satışdan pul gəlirləri və istehsal xərcləri arasında fərq kimi.

- ☐ satışdan mənfəət və sabit xərclərin fərqi kimi;
- ☒ satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi;
- ☐ satışdan pul gəlirləri və müstəqim material məsrəfləri arasında fərq kimi;
- ☐ satışdan pul gəliri və dolay xərclər arasında fərq kimi;

225 Təhlükəsizlik zonası nədir?

- ☐ satışdan mənfəətlə qısamüddətli öhdəliklər arasındakı fərq.
- ☒ satışın faktiki və zərərsiz həcmi arasındakı fərq;
- ☐ pul gəliri ilə maya dəyəri arasındakı fərq;
- ☐ müəssisənin məhsuluna təminatlı tələbin olduğunu ifadə edən bazar segmenti;
- ☐ dövriyyə aktivləri və qısamüddətli passivlərin həcmi arasındakı fərq;

226 Aktivlərin (məcmu kapitalın) rentabelliği hesablanır:

- ☐ xüsusi kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☒ vergitutulana qədər mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi.
- ☐ xalis mənfəətin qısamüddətli öhdəliklərin həcminə nisbəti kimi
- ☐ xalis mənfəətin borc kapitalının orta məbləğinə nisbəti kimi;
- ☐ kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;

227 Xalis mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir:

- ☐ borc kapitalının rentabelliğini.
- ☐ xüsusi kapitalın rentabelliğini;
- ☐ aktivlərin rentabelliğini;
- ☒ satışın rentabelliğini;
- ☐ istehsal fondlarının rentabelliğini;

228 İstehsalın rentabelliği hesablanır:

- ☐ satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi;
- ☐ balans mənfəətinin əsas fondların orta dəyərində nisbəti kimi;
- ☒ xalis mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
- ☐ balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;

229 Dövriyyə kapitalının rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ☒ satışdan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin aktivlərin orta məbləğinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;

230 İnflyasiya şəraitində aşağıdakı metoddan istifadə etməklə maliyyə hesabatı göstəricilərinə düzəliş edilir:

- ☐ balans.
- ☐ mütləq fərq;
- ☐ mütləq fərq;
- ☐ zəncirvari yerdəyişmə;
- ☒ pulun daimi alıcılıq qabiliyyəti;

231 Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:

- ☐ əsas və köməkçi.
- ☐ aşkar və gizli;
- ☐ istehsal və qeyri istehsal;
- ☒ dəyişən və şərti sabit;

- ☐ birbaşa və dolaylı;

232 İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- ☐ əmtəə kütləsinin artım tempinin pul kütləsinin artım tempindən yüksək olmasını.
- ☒ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
- ☐ pul vəsaitinin çatışmazlığını;
- ☐ təşkilatın xüsusi kapitalının azalmasını;
- ☐ pul kütləsinin qiymətinin artması və aşağı düşməsinə;

233 Borc kapitalının rentabelliği əmsalı hesablanır:

- ☐ borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirinə nisbəti.
- ☐ gəlirlərin ümumi həcmnin borc kapitalının orta balans dəyərinə nisbəti;
- ☐ borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;
- ☒ satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbəti kimi;
- ☐ satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərinə nisbəti;

234 Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.
- ☐ məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- ☐ məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərinə nisbəti kimi;
- ☒ məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti kimi ;
- ☐ məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;

235 Xərclərin rentabelliği birbaşa təsir edən amillərə aid edilir:

- ☐ Düz cavab yoxdur
- ☐ inzibati xərclərin, kommersiya xərclərinin, kredit və borcların dəyişməsi;
- ☐ məhsul vahidinin qiyməti və əmək məhsuldarlığının dəyişməsi;
- ☒ satılmış məhsulun həcmi və quruluşunun dəyişməsi;
- ☐ məhsulun qiyməti və keyfiyyətinin dəyişməsi

236 Xərclərin rentabelliği hesablanır:

- ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
- ☐ satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- ☒ satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;

237 İnvestisiyanın rentabelliği hesablanır:

- ☐ vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
- ☐ balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
- ☒ xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
- ☐ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;

238 Xüsusi kapitalın rentabelliği hesablanır.

- ☐ xalis mənfəətin aktivlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☒ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;

239 Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır:

- ☐ sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;
- ☐ sabit xərclərin mənfəətə nisbəti kimi ;
- ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
- ☒ sabit xərclərin pul gəlirində marjinal gəlirin payına nisbəti kimi ;
- ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi.

240 Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır:

- ☐ dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
- ☐ sabit xərclərin mənfəətə nisbəti kimi;
- ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
- ☒ sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
- ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi;

241 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ satışın həcmnin və məhsulun əmək tutumunun dəyişməsi
- ☒ satış qiymətinin dəyişməsi, sabit və dəyişən xərclərin dəyişməsi;
- ☐ məhsulun çeşidinin və keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ satış qiymətinin və məhsulun keyfiyyətinin dəyişməsi

242 Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur:

- ☒ yuxarıda qeyd olunan bütün variantlar üçün.
- ☐ maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyyə təsirinin qiymətləndirilməsi üçün;
- ☐ investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliyinin qiymətləndirilməsi üçün;
- ☐ büdcə və kreditlərə olan borcları örtən və satışdan mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmnin qiymətləndirilməsi üçün;
- ☐ borclara xidmət üzrə xərclərin örtülməsi əmsalının əhəmiyyətinin qiymətləndirilməsi üçün;

243 Mühasibat balansının pul maddəsinə aid edilir:

- ☐ ehtiyatlar.
- ☒ alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ hazır məhsul;
- ☐ təxirə salınmış vergi öhdəlikləri;
- ☐ təxirə salınmış vergi aktivləri;

244 Mühasibat balansının qeyri-pul maddəsinə aid edilir:

- ☐ bank krediti üzrə borclar.
- ☐ alıcıların və sifarişçilərin debitor borcları;
- ☐ malsatan və podratçılara qısamüddətli kreditör borcları;
- ☐ qısamüddətli maliyyə qoyuluşları;
- ☒ təxirə salınmış vergi öhdəlikləri;

245 Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- ☐ xüsusi kapital / balansın valyutası;
- ☐ borc kapital / aktivlər;
- ☒ dövriyyə aktivləri / xüsusi kapital;
- ☐ xüsusi kapital / aktivlər;
- ☐ xüsusi kapital / borc kapitalı.

246 Dövriyyə göstəriciləri səciyyələndirir

- ☐ gəlirliyi.
- ☐ ödəməqabiliyyətini;

- ☒ işgüzar aktivliyi;
- ☐ bazar sabitliyini;
- ☐ kreditqaytarma qabiliyyətini;

247 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:

- ☐ mötəbərlik, operativlik
- ☒ mötəbərlik, tamlıq, əhəmiyyətliklik;
- ☐ müqayisəli olması, operativlik
- ☐ operativlik, dinamiklik;
- ☐ dinamiklik, müqaisəlilik

248 Mühasibat(maliyyə) hesabatının amilli təhlili səciyyəlidir:

- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsi ;

249 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəlidir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-
- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir
- ☒ hesabat göstəricilərinin dinamikasının əsas meylinin müəyyən olun-
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə

250 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyəlidir:

- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisə-
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsi;

251 Xüsusi kapitalın manevrlik əmsalı səciyyəlidir

- ☐ maliyyə aktivliyinin səviyyəsini;
- ☐ likvidlik səviyyəsini.
- ☐ xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində
- ☐ kapitalın dövr sürətini;
- ☒ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində

252 Balans hesablarında ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyəlidir:

- ☐ təşkilatın fəaliyyətinin genişləndirilməsi;
- ☐ inflyasiya səviyyəsinin yüksək olması.
- ☐ müəssisənin sabitliyinin azalması;
- ☒ dövrü vəsaitlərinin dövr sürətinin ləngiməsi;
- ☐ əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikiinin pozulmasını;

253 Xalis dövrü aktivləri hesablanır:

- ☐ qeyri-dövrü və dövrü aktivləri arasında fərq kimi;
- ☐ xüsusi və borc kapitalı arasında fərq kimi;
- ☐ qeyri dövrü aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.
- ☒ cari aktivlər və cari passivlər arasında fərq kimi;
- ☐ dövrü və qeyri-dövrü aktivləri arasında fərq kimi;

254 Maliyyə sabitliyinin aşağıdakı növləri vardır:

- ☐ mütləq, normal, nisbi, perspektiv;
- ☐ nisbi, müğləq, cari, normal.
- ☐ perspektiv, cari, orta, normal;
- ☐ nisbi, mütləq, orta, cari;
- ☒ mütləq, normal, qeyri-sabit, böhranlı;

255 Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir:

- ☒ səhmlərin emissiyası;
- ☐ maliyyə qoyuluşları;
- ☐ kreditlərin cəlb edilməsi;
- ☐ məhsul satışməhsul satışından pul gəliri.
- ☐ istiqrazların buraxılması;

256 Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- ☐ ehtiyat kapitalı;
- ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;
- ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.
- ☒ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- ☐ əlavə kapital;

257 Cari likvidlik əmsalı səciyyələndirir:

- ☐ uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlü-yünü.
- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmamasını
- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmasını;
- ☒ dövrüyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
- ☐ qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü;

258 Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici;

- ☐ debitor borclarının dövrəni əmsalı;
- ☒ cari likvidlik əmsalı;
- ☐ xüsusi kapitalın rentabelliği.
- ☐ aktivlərin rentabelliği ;
- ☐ kreditor borclarının dövrəni əmsalı;

259 Mütləq likvidlik əmsalı səciyyələndirir:

- ☐ təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.
- ☐ təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☒ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;

260 Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində maraqlıdır:

- ☐ mühasiblər.
- ☒ mülkiyyətçilər;
- ☐ kreditorlar;
- ☐ səhmdarlar;
- ☐ maliyyə analitikləri;

261 Təşkilatın likvidliyinin qiymətləndirilməsində maraqlıdır:

- ☒ kreditorlar;

- ☐ mülkiyyətçilər;
- ☐ menecerlər.
- ☐ səhmdarlar;
- ☐ dövlət;

262 Xalis cari aktiv necə hesablanır?

- ☐ xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi.
- ☒ dövriyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
- ☐ likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
- ☐ dövriyyə aktivlərinin real vəziyyətinə görə korrektə edilmiş xüsusi kapital;
- ☐ dövriyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;

263 Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir:

- ☐ dövriyyə vəsaitlərinin ortaillik dəyəri.
- ☒ dövriyyə vəsaitlərinin dövrəni əmsalı;
- ☐ dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı;
- ☐ mənfəət;
- ☐ ehtiyatların həcmi;

264 Dövriyyə vəsaitləri ilə təmin olunmanın təhlilinin vəzifələri hansıdır?

- ☐ dövriyyə vəsaitlərinin dövriyyəti.
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;
- ☒ istehsal ehtiyatla plan tələbatına uyğun olmasının qiymətləndirilməsi;

265 Dövriyyə vəsaitlərinin tərkibi və quruluşunun təhlili qarşısında hansı vəzifələr durur?

- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☐ pul axınlarının təhlili;
- ☐ əmtəə material dəyərlərinin təhlili.
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☒ dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlili;

266 Dövriyyə vəsaitlərin tərkibini təşkil edir:

- ☒ xammal, əsas material, yarımfabrikatlar;
- ☐ iş maşınları və avadanlıqlar;
- ☐ borc kapitalı.
- ☐ xüsusi kapital;
- ☐ debitor borcları;

267 Təşkilat iki il müddətinə 1200 min manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Müqavilə şərtlərinə əsasən sadə faz dərəcələri tətbiq olunur, faizlərin hesablanması qaydası aşağıdakı kimidir: birinci yarım il 10%, növbəti yarım illərdə illik dərəcə 2% artırılır. Qaytarılacaq borc məbləğini müəyyən edin.

- ☐ 1388 min manat;
- ☐ 1322 min manat;
- ☒ 1512 min manat.
- ☐ 1472 min manat;
- ☐ 1556 min manat;

268 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər

- ☐ əhəmiyyətlilik;
- ☐ reallıq (mötəbərlik) və tamlıq;

- ☒ yuxarıda qeyd olunan bütün tələblər.
- ☐ müqayisə edilən olması;
- ☐ neytrallıq;

269 Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyəli-dirir

- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☒ təşkilatın əsas göstəricilərinin rəqib təşkilatın göstəriciləri ilə müqayisəsini
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini

270 Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyəlidirir:

- ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☐ Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini ;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

271 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəlidirir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çəkisi) müəyyən edilməsini ;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☒ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

272 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyəlidirir:

- ☒ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-sinihesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-sini
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

273 Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili səciyyəlidirir:

- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-sini;
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;

274 Balansın müqayisəli təhlili

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ☐ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir
- ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;

275 Balansın trend təhlili:

- ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ☒ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;

276 Müəssisənin xüsusi kapitalına aiddir

- ☐ hazır məhsul.
☐ debitor borcları;
☐ kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
☒ əlavə və ehtiyat kapitalı;
☐ kreditör borcları;

277 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan əsas informasiya mənbəyi hansıdır?

- ☒ biznes-planın məlumatları.
☐ operativ uçotun məlumatları;
☐ statistik uçotun məlumatları;
☐ analitik uçotun məlumatları
☐ maliyyə uçotun məlumatları;

278 Dövriyyə aktivlərinə aid edilir:

- ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
☐ qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;

279 Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ proqnozlaşdırma.
☐ mütləq;
☒ obyektivlik;
☐ retrospektivlik;
☐ operativlik;

280 Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- ☐ elmi yanaşma.
☐ konfidensiallıq;
☐ operativlik;
☒ müqayisəlik;
☐ səmərəlilik;

281 Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması həyata keçirilir:

- ☐ üfqi təhlil vasitəsi ilə.
☐ koorelyasiya təhlili vasitəsi ilə;
☐ şaquli təhlil vasitəsi ilə;
☒ trend təhlili vasitəsi ilə;
☐ amilli təhlil vasitəsi ilə;

282 Mühasibat (maliyyə) hesabatları hansı məlumatlar əsasında formalaşdırılır:

- ☐ normativ məlumatlar.
☐ proqnoz məlumatları;
☐ operativ uçot məlumatları;
☐ biznes-plan məlumatları;

☒ mühasibat uçotu məlumatları;

283 Fəaliyyətin maliyyələşdirilməsi üçün təşkilata illik 22% olmaqla 150 gün müddətinə 900 min manat tələb olunur. Ödəniləcək kreditin məbləği təşkil edəcək:

- ☒ 982,5 min manat.
☐ 723,8 min manat;
☐ 672,5 min manat;
☐ 585,9 min manat;
☐ 865,7 min manat;

284 Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda sadə faiz üzrə artım məbləği təşkil edir:

- ☐ 63 min manat.
☐ 58 min manat;
☐ 42 min manat;
☒ 36 min manat;
☐ 52 min manat;

285 Kontraktlarda göstərilən, lakin sazişin real səmərəliliyini əks et-dirməyən və müqayisə üçün istifadə edilə bilməyən faiz dərəcəsi necə adlanır:

- ☐ orta aylıq faiz dərəcəsi.
☒ nominal faiz dərəcəsi;
☐ səmərəli illik faiz dərəcəsi;
☐ faizlərin fasiləsiz hesablanması zamanı tətbiq olunan illik faiz dərəcəsi;
☐ ilin günlərinə yaxınlaşdırılmış adi faiz;

286 Veksellərin uçotu zamanı tətbiq olunur:

- ☐ idarəetmə uçotu
☐ statistik uçot;
☐ riyazi diskontlaşdırma;
☒ kommersiya uçotu;
☐ kombinə edilmiş uçot.

287 Bank uçotu əməliyyatı tətbiq olunmuşdursa, onda kredit müəs-sisəsi ödəniş öhdəliyini onun sahibindən bu qiymətə alır:

- ☐ razılaşdırılmış qiymətlə
☒ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən az;
☐ öhdəlik məbləğində;
☐ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən yüksək;
☐ ilkin dəyərində;

288 Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir:

- ☐ alıcılar üçün;
☐ banklar üçün;
☐ kreditorlar üçün;
☐ satıcılar üçün.
☒ borclular üçün;

289 Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir:

- ☐ variasiya əmsalı.
☐ keçid əmsalı;
☐ kapitalın ödənilməsi əmsalı

- ☐ mürəkkəb faizlərin hesablanması əmsalı;
- ☒ diskontlaşdırma əmsalı;

290 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş (fiksiya edilmiş) kəmiyyəti necə adlanır?

- ☐ kombinəlanmış.
- ☐ sürüşkən;
- ☐ dəyişən;
- ☒ sabit;
- ☐ mürəkkəb;

291 İllik məbləğə və ya əvvəlki dövrdə artırılmalarla birlikdə məbləğə tətbiq edilən faiz dərəcəsi adlanır:

- ☐ orta faiz;
- ☐ kombinəlaşdırılmış;
- ☒ mürəkkəb;
- ☐ sadə;
- ☐ qarışıq

292 İlk məbləğə borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır?

- ☐ orta faiz.
- ☒ sadə;
- ☐ mürəkkəb;
- ☐ kombinəlanmış;
- ☐ qarışıq;

293 Kommersiya uçotunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır?

- ☐ ildə iki dəfə
- ☐ hər ayda;
- ☒ ssuda müddətinin sonunda;
- ☐ ssudanın ilk başlanğıcından;
- ☐ hər rübdə;

294 Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

- ☐ normativ kəmiyyətlərdən;
- ☒ öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
- ☐ nisbi kəmiyyətlərdən;
- ☐ mütləq kəmiyyətlərdən;
- ☐ orta kəmiyyətlərdən;

295 İnvestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür:

- ☐ diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.
- ☐ layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
- ☐ xalis cari dəyərə və investisiyaların rentabelliyyəsinə əsaslanan;
- ☒ diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
- ☐ statistik və uçot dərəcələrinə əsaslanan;

296 Lizing bank kreditindən nə ilə fərqlənir?

- ☐ yüksək dəyəri ilə.
- ☐ lizing müəssisənin əmlakını müəyyən edir;
- ☐ istifadə müddətinə görə;
- ☐ lizing ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;
- ☒ lizing yalnız büdcə təşkilatlarına verilir;

297 Diskontlaşdırma metodunun mahiyyəti nədir?

- ☐ bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəətin müəyyən edilməsi;
- ☐ pul vəsaitlərinin faizlə əks etdirilməsi;
- ☒ pul daxilolmalarının dondurulması;
- ☐ gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.
- ☐ müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;

298 Xalis pul aktivləri nədir?.

- ☐ balansın pul və qeyri pul maddələrinin cəmi.
- ☐ balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;
- ☒ pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- ☐ balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- ☐ balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;

299 Müəssisənin maliyyəsi səciyyələndirir:

- ☐ büdcə resursları, büdcə kreditləri.
- ☐ cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
- ☐ maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini
- ☐ müəssisənin pul axınlarının idarə olunması sistemini;
- ☒ müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;

300 Maliyyə təhlilinin daxili subyektlərinə aiddir:

- ☐ mühasiblər.
- ☐ kreditorlar;
- ☒ menecerlər;
- ☐ səhmdarlar;
- ☐ debitorlar;

301 Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

- ☐ məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.
- ☒ maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması
- ☐ maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
- ☐ məhsul satışı kanallarının təhlili və planlaşdırılması;
- ☐ istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;

302 Maliyyə resurslarına aiddir:

- ☐ müxtəlif səviyyəli büdcə resursları.
- ☐ büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
- ☐ mənfəət, vergi, sığorta ödəmələri;
- ☒ pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
- ☐ müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;

303 Maliyyə təhlilinin məqsədi:

- ☐ müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.
- ☐ məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi;
- ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
- ☐ müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
- ☐ biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi;

304 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibsə o necə adlanır?

- ☐ kombinəlanmış.

- ☐ sürüşkən;
- ☐ mürəkkəb;
- ☐ dəyişən;
- ☐ Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibse o necə adlanır?
- ☒ daimi;

305 Bütün ssudalar dövrü ərzində ilk ssuda məbləğinə görə istifadə olunan faiz dərəcəsi necə adlanır?

- ☐ orta faiz.
- ☐ kombinəlanmış;
- ☐ mürəkkəb;
- ☒ sadə;
- ☐ qarışıq;

306 Müstəqillik əmsalı hesablanır:

- ☐ bütün vəsait mənbəyi / borc vəsaiti.
- ☐ borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
- ☐ borc vəsaiti / bütün vəsait məbləği;
- ☐ xüsusi vəsait / borc vəsaiti;
- ☒ xüsusi vəsait / bütün vəsait məbləği;

307 Təşkilatın maliyyə vəziyyəti qeyri-sabit hesab edilir:

- ☐ ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- ☐ əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
- ☐ xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;
- ☒ ödəmə qabiliyyəti pozulmuşdur, lakin ehtiyatların və debitor borcları-nın dövr sürətinin yüksəldilməsi hesabına onu bərpa etmək mümkündür;
- ☐ xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduğu halda;

308 Təşkilat maliyyə cəhətdən müstəqil hesab edilir:

- ☐ mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün bütün mənbələrin yetərli olması
- ☒ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələrin mövcudluğu;
- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitlərinin mövcudluğu;
- ☐ cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;

309 Müəssisənin likvidliyinin ümumi göstəricisi:

- ☐ aralıq (böhranlı) likvidlik əmsalı
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti;
- ☐ müstəqillik əmsalı;
- ☐ xalis dövriyyə vəsaitlərinin monevrlilik əmsalı;
- ☒ cari likvidlik əmsalı;

310 Material ehtiyatların dövretmə əmsalı hesablanır:

- ☐ material ehtiyatların balansın valyutasına nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi
- ☒ satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;
- ☐ material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;

311 Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır:

- ☐ satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərinə kimi.
- ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

- ☐ dövryyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☐ dövryyə və qeyri-dövryyə aktivlərinin nisbəti kimi;
- ☒ satışdan pul gəlirinin dövryyə aktivlərinin orta dəyərində nisbəti kimi;

312 Maliyyə riski əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

313 Maliyyələşdirmə əmsalı hesablanır:

- ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

314 Maliyyə sabitliyi əmsalı hesablanır:

- ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

315 əmlakın real dəyəri əmsalı:

- ☐ dövryyə aktivlərinin qeyri-dövryyə aktivlərə nisbəti kimi.
- ☐ dövryyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☐ qeyri-dövryyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
- ☒ əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi ;
- ☐ qeyri dövryyə aktivlərinin dövryyə aktivlərə nisbəti kimi;

316 Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:

- ☐ xüsusi vəsait mənbələrinin qeyri-dövryyə aktivlərə nisbəti kimi
- ☒ uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
- ☐ qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

317 Daimi aktivin indeksi hesablanır:

- ☒ qeyri-dövryyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
- ☐ dövryyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
- ☐ cari passivlərin cari aktivlərə nisbəti kimi;
- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi;
- ☐ qeyri-dövryyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;

318 Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əmsalı hesablanır:

- ☐ xüsusi dövryyə kapitalın xüsusi kapitalla nisbəti kimi.
- ☐ xüsusi kapitalın material ehtiyatlarının orta dəyərində nisbəti kimi;
- ☐ material ehtiyatların orta dəyərinin xüsusi dövryyə kapitalına nisbəti kimi;
- ☐ material ehtiyatların orta dəyərinin xüsusi kapitalla nisbəti kimi;
- ☒ xüsusi dövryyə kapitalının material ehtiyatlarının orta dəyərində nisbəti kimi ;

319 Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:

- ☒ xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.
- ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
- ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;

320 Xüsusi kapitalın manevrlik əmsalı hesablanır:

- ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi.
- ☐ xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;

321 Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

- ☐ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
- ☐ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- ☐ dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;

322 Material – istehsal ehtiyatları LİFO metodu ilə qiymətləndirildikdə:

- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl sürətlənir, sonra ləngiyir.
- ☒ dövriyyə vəsaitlərinin dövretmə sürəti dəyişməz qalır
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti sürətlənir;
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti ləngiyir;
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl ləngiyir sonra sürətlənir;

323 İşlək kapital:

- ☐ təşkilatın cari aktivləridir;
- ☐ məcmu aktivlər və cari aktivlər arasında fərqdır;
- ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərqdır ;
- ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərqdır;
- ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərqdır

324 Xalis dövriyyə kapitalı hesablanır:

- ☐ xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
- ☐ məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
- ☒ təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
- ☐ təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
- ☐ pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;

325 Müstəqillik əmsalı hesablanır:

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi.
- ☐ borc kapitalının balansın valyutasına nisbəti kimi;
- ☐ borc kapitalının xüsusi kapitalla nisbəti kimi;
- ☒ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;
- ☐ aktivlərin öhdəliklərə nisbəti kimi;

326 Mütləq, böhranlı və cari likvidlik əmsallarının minimal həddi ardıcıl olaraq verilmişdir:

- ☐ 2; 0,2; 0,8.

- ☒ 0,2; 0,8; 2;
- ☐ 0,3; 0,5; 1,5;
- ☐ 0,5; 0,3; 1;
- ☐ 0,1; 2; 0,5;

327 Cari (ümumi) likvidlik əmsalı hesablanır:

- ☐ məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- ☒ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
- ☐ məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

328 Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır:

- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- ☒ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;

329 Mütləq likvidlik əmsalının minimal həddi:

- ☐ 1;
- ☐ 3;
- ☐ 2;
- ☒ 0,2 – 0,25;
- ☐ 3;5.

330 Mütləq likvidlik əmsalı hesablanır:

- ☐ pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;

331 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☒ satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

332 Mühasibat (maliyyə) hesabatının elementinə aid edilir:

- ☐ müəssisənin təşkilati səviyyəsi
- ☐ əmlak vergisi;
- ☒ kapital;
- ☐ işçilərin orta siyahı sayı;
- ☐ müəssisənin texniki səviyyəsi;

333 Müəssisədə dövriyyə aktivləri 14241 manat , dövriyyədən kənar aktivlər 23231 manat, xüsusi kapital 24222 manat təşkil edirsə borc kapitalını müəyyən edin?

- ☐ 14680 manat.
- ☐ 14260 manat;
- ☒ 13250 manat;

- ☐ 15242 manat;
☐ 12200 manat;

334 Balans məlumatlarına görə müəssisənin borc kapitalı 4600 manat, xüsusi kapitalı 6000 manat, dövriyyə kapitalı 5000 min manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin?

- ☐ 0,95
☒ 0,77 ;
☐ 0,96 ;
☐ 0,88;
☐ 0,68 ;

335 Müəssisənin hesabatı nəticələrinə görə məhsul satışından pul gəliri 3500 min manat, xalis mənfəəti 400 min manatdır. Dividentlərin ödənilməsi 15% nəzərdə tutulmuşdur. Bu halda satışdan pul gəlirində bölüşdürülməmiş mənfəətin payını müəyyən edin?

- ☐ 6,05 % .
☒ 9,71 %;
☐ 4,84 % ;
☐ 5,22 %;
☐ 5,92 %;

336 Səhmlərin bazar qiymətinin bir səhmə düşən mənfəətə nisbəti oxşar firmalarda 1,8-dir, firmada buraxılan səhmlərin sayı 3500 ədəddir. Bir səhmə düşən gözlənilən mənfəət 37 manatdır. Bu məlumatlardan istifadə etməklə firmanın bazar dəyərini təyin edin?

- ☐ 326420 manat.
☐ 296720 manat;
☐ 312650 manat;
☐ 301200 manat;
☒ 233100 manat;

337 Balans hesabatı məlumatlarına görə balansın valyutası 25900 min manat, xüsusi kapitalı 14500 min manat, dövriyyədən kənar aktivlər 11500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vəsaitlə örtülməsi əmsalını müəyyən edin?

- ☐ 0,18.
☐ 0,28;
☒ 0,21;
☐ 0,25;
☐ 0,27;

338 Hesabat ilinin sonuna balans məlumatlarına görə qısamüddətli borc vəsaiti məbləği 24500 min manat, hesablama hesabında onun pul vəsaiti məbləği 2800 min manatdır. Mütləq likvidlik əmsalını müəyyən edin?

- ☐ 0,1276 .
☐ 0,10254 ;
☐ 0,1321;
☒ 0,1142 ;
☐ 0,1414 ;

339 Müəssisənin xüsusi kapitalı 1680 min manat, aktivlərin cəmi məbləği 1937 manatdır. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 1,218.
☒ 1,153 ;
☐ 0,93212;
☐ 0,9281;
☐ 1,056;

340 Hesabat ilində satışdan pul gəliri 3502 miin manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- ☐ 22,20.
- ☒ 28,72;
- ☐ 22,83;
- ☐ 25,36 ;
- ☐ 20,20;

341 Hesabat ilində satışdan pul gəliri 3502 miin manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- ☐ 22,20.
- ☐ 28,72;
- ☐ 22,83;
- ☐ 25,36 ;
- ☒ 20,20;

342 Müəssisənin hesabatlarında aparılan hesablamalara görə hesabat ilində kreditor borcların bir dövrün uzunluğu 8,74 gün, istehsal tsiklinin bir dövrün uzunluğu 55,16 gündür. Bu halda əməliyyat tsiklinin uzunluğunu müəyyən edin?

- ☐ 50,59.
- ☐ 64,12;
- ☐ 68,68;
- ☒ 67,9 ;
- ☐ 50,58;

343 Müəssisənin hesabatı üzrə keçən ildə debitor borcları 85 min mant, satışdan pul gəliri 2604 min manat olmuşdur. Gün hesabı ilə debitor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- ☐ 14,14.
- ☐ 14,28;
- ☒ 11,75% ;
- ☐ 12,76;
- ☐ 12,12;

344 Müəssisənin maliyyə hesabatında ilin sonuna dövrüyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksi nə qədər olur?

- ☐ 0,6161.
- ☐ 0,7612;
- ☐ 0,6970 ;
- ☒ 0,7963;
- ☐ 0,5962;

345 Hesabat ilinin mühasibat balansı üzrə müəssisədə maliyyələşdirmə mənbələrinin cəmi 2092 min manat, xüsusi vəsait məbləği 1728 min manat olmuşdur. Bu halda müstəqillik əmsalı nə qədər olur?

- ☐ 0,83,85.
- ☐ 0,745 ;
- ☒ 0,826 ;
- ☐ 0,923;
- ☐ 0,81,81;

346 İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

- ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi
- ☐ məhsul satışının faktiki həcmiminin akeçən ildəki faktiki həcminə nisbəti kimi;

- ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;
- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
- ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcminə nisbəti kimi;

347 Aktivlərin dövrünün artması təmin edir:

- ☐ xərclərin rentabelliyyəsinin azalması.
- ☐ məhsulun rentabelliyyəsinin artımını;
- ☐ məhsulun rentabelliyyəsinin azalması;
- ☒ aktivlərin rentabelliyyəsinin artımını;
- ☐ aktivlərin rentabelliyyəsinin azalmasını;

348 Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski:

- ☐ risk yoxdur
- ☐ əvvəl artır, sonra azalır;
- ☐ artır;
- ☒ azalır;
- ☐ əvvəl azalır, sonra artır;

349 Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:

- ☐ təşkilatın ödəmə qabiliyyətindən
- ☒ kapitalın quruluşundan;
- ☐ səhmin kurs dəyərindən;
- ☐ dividend çıxımı normalarından;
- ☐ balansın likvidliyindən;

350 Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- ☐ 2,22
- ☐ 1,45.
- ☐ 0,71;
- ☒ 0,63;
- ☐ 2,05

351 Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- ☐ 2,32.
- ☐ 1,89;
- ☒ 0,53;
- ☐ 1,87;
- ☐ 2,08;

352 Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövriyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- ☐ 3,21
- ☐ 2,39.
- ☒ 0,77;
- ☐ 0,92;
- ☐ 2,23;

353 Balans məlumatlarına əsasən ilin əvvəlinə pul vəsaitinin qalığı 910 min manat, bu dövr ərzində daxil olmuş pul vəsaiti 5200 min manat, xərclənmiş pul vəsaiti 6000 min manat. Ödəməqabiliyyəti əmsalını müəyyən edin?

- ☐ 3,21.
☒ 1,02;
☐ 5,71;
☐ 1,15;
☐ 2,23;

354 Balans məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapital – 12500 min manat, dövryyədən kənar aktivlər 10500 min manatdır. Dövryyə aktivlərinin xüsusi dövryyə vasitə ilə örtülməsi əmsalını müəyyən edin?

- ☐ 0,32.
☒ 0,15;
☐ 1,19;
☐ 0,93;
☐ 0,16;

355 Balans məlumatlarına görə ehtiyatlar 6000 min manat, xüsusi kapital - 12500 min manat, dövryyədən kənar aktivlər - 10500 min manat, dövryyə aktivləri - 13400 min manat təşkil edir. Ehtiyatların xüsusi dövryyə vəsaiti ilə təmin olunması əmsalını müəyyən edin?

- ☐ 0,59.
☒ 0,33
☐ 2,08;
☐ 0,93;
☐ 0,48;

356 Balans məlumatlarına görə balansın valyutası 3500 min manat, xüsusi kapital 2000 min manat, dövryyə aktivləri – 1800 min manat təşkil edir. Xüsusi kapitalın manevr etmə əmsalını müəyyən edin?

- ☐ 0,57;
☐ 0,15;
☒ 0,90;
☐ 0,67;
☐ 0,85

357 Balans məlumatlarına görə xüsusi kapital 20800 min manat, dövryyə kapitalı 23200 min manat, balansın valyutası – 35700 min manat təşkil edir. Daimi aktivlər indeksini müəyyən edin:

- ☐ 0,35
☐ 0,65;
☐ 0,58;
☐ 0,47;
☒ 0,60;

358 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- ☐ xüsusi kapital/ borc kapitalı.
☒ xüsusi vəsait mənbələri / balansın valyutası;
☐ (xüsusi kapital – dövryyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
☐ (xüsusi kapital – dövryyədən kənar aktivlər) / cari aktivlər;
☐ xüsusi kapital / aktivlər;

359 Xüsusi dövryyə kapitalının kifayətliliyi əmsalı hesablanır:

- ☒ (xüsusi kapital – dövryyədən kənar aktivlər) / dövryyə aktivləri;
☐ (xüsusi kapital – dövryyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
☐ xüsusi dövryyə vəsaitləri / xüsusi vəsaitlər.
☐ xüsusi kapital / balansın valyutası;
☐ xüsusi kapital / aktivlər;

360 Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

- ☐ dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu.
- ☐ dövriyyə aktivlərinin orta illik dəyəri : xalis mənfəət;
- ☐ satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərinin orta illik dəyəri;
- ☐ dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
- ☒ dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;

361 Aktivlərin dövr sürəti hesablanır:

- ☐ aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
- ☒ satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərə nisbəti kimi;

362 İdarəetmənin səmərəlilik əmsalı hesablanır:

- ☐ əmtəəlik məhsulun is təhsal fondlarının ortaillik dəyərinə nisbəti kimi.
- ☐ idarəetmə xərclərinin əmtəəlik və ya xalis məhsulun həcminə nisbəti kimi
- ☒ xalis məhsulun həcmnin idarəetmə xərclərinin həcminə nisbəti kimi;
- ☐ idarəetmə işçilərinin sayının istehsal heyətinə nisbəti kimi;
- ☐ istehsal heyətinin idarəetmə işçilərinin sayına nisbəti kimi;

363 Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- ☐ 2,0788.
- ☐ 1,7645;
- ☒ 2,0588 ;
- ☐ 2,1839;
- ☐ 2,1216;

364 Hesabat dövründə müəssisənin dövriyyə aktivləri 84000 manat, o cümlədən ehtiyatların dəyəri 18000 manat, satışdan pul gəliri 250000 manat olmuşdur. Ehtiyatların dövrə əmsalını müəyyən edin?

- ☐ 15,154.
- ☐ 15,464;
- ☐ 12,892;
- ☒ 13,889;
- ☐ 12,928;

365 Mühasibat balansı məlumatlarına görə müəssisənin aktivləri 70000 manat, xüsusi kapitalı 44000 manat, uzunmüddətli öhdəlikləri 6000 manatdır. Onun maliyyə müstəqilliyi əmsalını müəyyən edin

- ☐ 0,59 ;
- ☐ 0,85 ;
- ☐ 0,58 .
- ☒ 0,63 ;
- ☐ 0,77 ;

366 İmtiyazlı səhmlərin nominal dəyəri 2000 manat, elan edilmiş dividend səviyyəsi 8 faiz, investor üçün tələb olunan mənfəət norması 12 %-dir. Bu halda həmin səhmlərin cari dəyərini təyin edin?

- ☐ 1262 manat;
- ☐ 1264 manat.
- ☐ 1318 manat;
- ☒ 1333 manat;
- ☐ 1284 manat;

367 İstehsal edilmiş zay məhsul iki formada olur

- ☐ daxili və xarici.
- ☐ sertifikatlı və sertifikatsız
- ☐ köhnə və təzə
- ☐ ağır və yüngül
- ☒ düzəldilə bilən və düzəldilə bilməyən

368 əmtəlik məhsul və ümumi məhsul arasında olan fərq

- ☒ ona bitməmiş istehsalın, öz istehsalı olan yarımfabrikatların, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilmir.
- ☐ ona rəalizə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxil deyil
- ☐ ona hazır məhsul qalıqı, yüklənmiş məhsul daxil deyil
- ☐ ona rəalizə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxildir
- ☐ ona bitməmiş istehsalın, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilir.

369 İstehsalın və satışın həcmninin səciyyələndirilməsi üçün hansı göstəricilərdən istifadə edilir?

- ☒ əmtəlik məhsul, ümumi məhsul, rəalizə olunmuş məhsul
- ☐ ambarda məhsul qalıqı, məhsul tutumu,
- ☐ məhsulun keyfiyyəti, maya dəyəri, material tutumu.
- ☐ yüklənmiş məhsul, ambarda hazır məhsul qalıqı
- ☐ bitməmiş istehsal, maya dəyəri, həmmal və material.

370 Alıcılara göndərilmiş və mədaxili mühasibat uçotunda qəbul edilmiş məhsulun həcmi səciyyələndirir.

- ☐ Yüklənmiş məhsul
- ☐ Ümumi məhsul
- ☐ Əmtəlik məhsul
- ☒ Rəalizə olunmuş məhsul
- ☐ ambarda məhsul qalıqı

371 Müəssisənin satış məqsədi ilə hazırladığı məhsulun həcmi səciyyələndirir.

- ☐ ambarda məhsul qalıqı
- ☐ ümumi məhsul
- ☐ rəalizə olunmuş məhsul
- ☐ yüklənmiş məhsul
- ☒ əmtəlik məhsul

372 İstehsalın və satışın həcmnin təhlili üçün hansı göstəricilərdən istifadə edilir?

- ☐ mötəbərlik göstəriciləri, əmtəlik məhsul, əmək tutumu göstəricisi
- ☐ şərti natural göstəricilərdən, əmək göstəricilərindən
- ☒ ümumi məhsul, əmtəlik məhsul və rəalizə edilmiş məhsul.
- ☐ unifikasiya göstəriciləri, mötəbərlik göstəriciləri, əmtəlik məhsul
- ☐ dəyər göstəricilərindən, hazır məhsul qalıqı göstəriciləri

373 Məhsulun hazırlanması üçün zəruri olan canlı əməyin miqdarını səciyyələndirən göstərici

- ☐ ambarda məhsul qalıqı
- ☒ normativ əmək tutumu
- ☐ normativ emal dəyəri
- ☐ normativ xalis məhsul
- ☐ normativ emal dəyəri normativ

374 Normativ əmək tutumu göstəricinin mənfə xüsusiyyəti

- ☐ bu göstərici yalnız tələbələr nəzərə alır digər kateqoriyalarının əmək sərfələrini nəzərə

- ☒ bu göstərici yalnız əsas fəhlələrin əmək sərfələrini əhatə edir, digər kateqoriyalarının əmək sərfələrini nəzərə almır
- ☐ bu göstərici yalnız realizə edilmiş məhsul istehsalını nəzərə alır
- ☐ bu göstərici yalnız ümumi məhsul istehsalı nəzərə almır
- ☐ bu göstərici yalnız idarəetmə heyətini nəzərə alır, digər kateqoriyalarının əmək sərfələrini nəzərə almır

375 Müəssisənin müəyyən dövr ərzində sənaye istehsalının ümumi həcmi necə sənədləndirilir?

- ☐ ambarda məhsul qalığı
- ☐ realizə olunmuş məhsul
- ☒ Ümumi məhsul
- ☐ Əmtəəlik məhsul
- ☐ Yüklənmiş məhsul

376 Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir edir?

- ☒ hesabat dövrünün əvvəlinə və sonuna mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
- ☐ mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
- ☐ ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
- ☐ ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
- ☐ çeşidlər üzrə ayrı-ayrı maq qrupları, istehlak tələbinin öyrənilməsi;

377 Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır?

- ☐ Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması.
- ☐ İstehsal texnologiyalarının lazımı səviyyədə təkmilləşdirilməməsi;
- ☐ Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
- ☐ Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
- ☒ İstehsal resursları ilə təmin olunma və onlardan istifadə səviyyəsi;

378 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- ☐ Struktur dəyişikliyi haqda müəssisə rəhbərliyinin sərəncam və göstərişləri
- ☒ xammalın keyfiyyəti, texnoloji avadanlıqların texniki vəziyyəti və işçilərin peşəkarlığı;
- ☐ Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların mövcudluğu;
- ☐ Texnoloji kadrların və ustaların, fəhlələrin işə davamiyyəti;
- ☐ Zay məhsulların xüsusi çəkisinin dəyişməsi;

379 Çeşid etibarilə məhsul istehsalına hansı amillər təsir göstərir?

- ☒ Bağlanmış müqavilələr üzrə xammal-materialların daxil olması, xammal material-la-rın keyfiyyəti, malalanlarla bağlanmış müqavilələrə əməl olunması
- ☐ Xammal-materialların ahəngdar daxil olmaması;
- ☐ Əsas istehsalat fəhlələrinin digər işlərə cəlb edilməsi;
- ☐ Əsas istehsal avadanlıqlarının boşdayanmaları;
- ☐ Müəssisə və sex rəhbərliyinin işdən çıxarılması;

380 Məhsul buraxılışı planının yerinə yetirilməsi təhlilinin əsas məqsədi nədir?

- ☒ Ümumilikdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini müəyyən etmək, istehsalın həcminə təsir edən amillərin təsir dərəcəsini təyin etmək;
- ☐ Məhsul istehsalını artırmaq məqsədilə xammal-material, istehsal avadanlıqları və işçi qüvvəsilə təmin olunmanı müəyyən etmək;
- ☐ Məhsul istehsalı və satışının həcmi müəyyən etmək;
- ☐ Məhsul buraxılış planının yerinə yetirilməsini ayrı-ayrı sexlər və məhsullar üzrə təyin etmək;
- ☐ İstehsalın həcmi ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;

381 Satış planının yerinə yetirilməsinin və onun dinamikasının təhlili üçün istifadə olunan üsul.

- ☐ korelasiya üsulu
- ☒ müqayisə üsulu

- ☐ balansəlagələndirmə üsulu
- ☐ qruplaşdırma üsulu
- ☐ varisiya üsulu

382 Plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortaqünlük məhsul buraxılışına nisbəti göstərir;

- ☐ məhsultutumu əmsalı
- ☐ fondverimi əmsalı
- ☐ ahəngdarlıq əmsalı
- ☒ variasiya əmsalı
- ☐ ritimiklik əmsalı

383 Çeşid etibarilə məhsul istehsalı planının yerinə yetirilməsi faizi necə hesablanır?

- ☐ Hər bir çeşid üzrə plan göstəriciləri 100-ə vurularaq faktiki göstəriciyə bölünür;
- ☐ Ayrı-ayrı çeşidlər üzrə faktiki və plan göstəriciləri toplanır, faktiki yekun göstərici yüzə vurulur və plan göstəricisinə bölünür;
- ☐ İstehsalın kəsrlə yerinə yetirilən çeşidlər hesablamağa daxil edilmədən faktiki göstərici plan göstəricisinə bölünür;
- ☒ Hər bir çeşid üzrə buraxılan məhsulun faktiki həcmi plan dairəsində götürülərək toplanır, nəticədə «faktiki-plan dairəsində» hesablanan göstərici 100-ə vurularaq plan göstəricisinə bölünür;
- ☐ Hər bir çeşid üzrə faktiki göstərici 100-ə vurulur və plan göstəricisinə bölünür;

384 Məhsul istehsalının həcmi xarakterizə edən əsas göstəricilər hansılardır?

- ☐ İstehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırımları
- ☐ Ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
- ☒ Ümumi daxili məhsul və əmtəəlik məhsulun həcmi;
- ☐ Ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
- ☐ Əmtəəlik və satılan məhsulun həcmi;

385 Məhsul istehsalının ahəngdarlığının qiymətləndirilməsində hansı əmsaldan istifadə edilir?

- ☒ ahəngdarlıq əmsalı.
- ☐ istehsal güclərindən istifadə əmsalı;
- ☐ təzələnmə əmsalı;
- ☐ növbəlik əmsalı;
- ☐ köhnəlmə əmsalı;

386 İstehlak qiyməti səciyyələndirir:

- ☐ məhsulun yerləşdirilməsi, quraşdırılması, işləmə vəziyyətinə gətirilməsi xərcləri.
- ☐ məhsulun istismarı (istehlakı) üzrə xərcləri;
- ☒ məhsulun bütün xidməti dövrü ərzində alıcının onun əldə etməsinə və istehlakına çəkdiyi tam xərcləri ;
- ☐ məhsulun əldə olunmasına çəkilən xərcləri;
- ☐ məhsula xidmət üzrə xərcləri;

387 Təşkilatın bazar payı əmsalı hesablanır:

- ☐ qiymətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi.
- ☐ ayrı-ayrı növ məhsul üzrə satışın həcmi məhsul satışının ümumi həcminə nisbəti kimi;
- ☐ məhsul bazasının potensial tutumunun konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcminə nisbəti kimi;
- ☒ konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcmi məhsul bazasının potensial tutumuna nisbəti kimi;
- ☐ məhsul satışının ümumi həcmi ayrı-ayrı növ məhsul üzrə satışın həcminə nisbəti kimi;

388 Pərakəndə mal dövriyyəsinin həcmi təsir göstərən amillər qrupuna aiddir:

- ☐ sosial məsələlərlə əlaqədar amillər, əsas fondlarla əlaqədar amillər;
- ☐ əmək resursları ilə bağlı amillər, sosial məsələlərlə əlaqədar amillər;

- ☐ mal fondları ilə əlaqədar amillər, əmək resursları ilə bağlı amillər;
- ☒ mal fondları ilə əlaqədar olan amillər, ticarət işçilərinin sayı və əmək məhsuldarlığı ilə əlaqədar olan amillər, əsas fondlarla (vəsaitlərlə) əlaqədar olan amillər, sosial məsələlərlə əlaqədar olan amillər;
- ☐ mal fondları ilə əlaqədar olan amillər, əsas fondlarla əlaqədar amillər;

389 əmtəlik məhsul balansına daxildir:

- ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları .
- ☐ ilin əvvəlinə andarlarda hazır məhsul qalığı, əmtəlik məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalığı;
- ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
- ☐ satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;
- ☒ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxil-olmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalıqları;

390 Variasiya əmsalı xarakterizə edir:

- ☐ günlük faktiki istehsalın həcmnin plan üzrə orta günlük istehsalın həcminə nisbəti.
- ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
- ☐ plan səviyyəsində faktiki istehsalın həcmnin plan üzrə məhsul istehsalı həcminə nisbəti;
- ☒ plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortagünlük məhsul buraxılışına nisbəti;
- ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;

391 Ritmiklik göstəricisi xarakterizə edir:

- ☐ məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşma-ların cəmi
- ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;
- ☒ plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti;
- ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
- ☐ gün ərzində plan üzrə məhsul istehsalının onun ortagünlük həcminə nisbəti;

392 Zaydan itginin nisbi həcmi müəyyən edilir:

- ☐ zaydan itginin ümumi dəyərində zayın düzəldilməsinə bütün xərclərin payı.
- ☐ əmtəlik məhsulun dəyərində itginin xüsusi çəkisi;
- ☐ ümumi məhsulun dəyərində itginin xüsusi çəkisi;
- ☒ mütləq zay məhsulun istehsal maya dəyərinə nisbəti;
- ☐ satılmış məhsulun dəyərində itginin xüsusi çəkisi;

393 Zay məhsulun aşağıdakı növləri fərqləndirilir;

- ☐ daxili və xarici
- ☒ düzəldilə bilən, bızəldilə bilməyən;
- ☐ istehsal, qeyri-istehsal, daxili və xarici;
- ☐ satılmayan, kifayətedici, daxili və xarici;
- ☐ mümkün istifadə qiyməti üzrə düzəldilə bilən;

394 Orta sortluq əmsalı hesablanır:

- ☐ birinci və üçüncü sort məhsulların nisbəti
- ☒ bütün növlər üzrə məhsulların dəyərinin məhsulların birinci növün qiyməti ilə hesablanmış dəyərinə nisbəti;
- ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin plan üzrə məhsulun dəyərinə nisbəti;
- ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin faktiki ümumi məhsulun dəyərinə nisbəti;
- ☐ birinci və ikinci sort məhsulların nisbəti;

395 Çəşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır:

- ☐ ümumi məhsul buraxılışının çəşid üzrə plan həddində faktiki məhsul buraxılışına nisbəti.
- ☐ çəşid üzrə plan məhsul buraxılışının faktiki məhsul buraxılışına nisbəti;

- ☒ çeşid üzrə plan həddində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;
- ☐ çeşid üzrə faktiki məhsul buraxılışının ümumi məhsul məhsul buraxılışına nisbəti;
- ☐ faktiki məhsul buraxılışının çeşid üzrə plan məhsul buraxılışına nisbəti;

396 əmtəlik əmsalı dedikdə başa düşülür:

- ☒ ümumi məhsulun həcmində əmtəlik məhsulun payı;
- ☐ ümumi məhsulun həcmində yüklənmiş və ödənilmiş məhsulların payı
- ☐ ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ☐ ümumi məhsulun həcmində yüklənmiş və məhsul saxlanmada olan malların payı;
- ☐ ümumi məhsulun həcmində satılmış məhsulun payı;

397 Məhsul satışını səciyyələndirir:

- ☐ bitməmiş istehsalda daxil olmaqla istehsal olunmuş məhsulların (iş, xidmətin) dəyəri
- ☐ öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
- ☐ təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulun (iş, xidmətin) dəyəri;
- ☐ məsul saxlanmada olan malların dəyəri;
- ☒ bağlanmış müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüklənmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;

398 əmtəlik məhsul kimi qəbul edilir:

- ☐ yüklənmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.
- ☐ təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ☒ bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun (iş və xidmətin) dəyəri;
- ☐ bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin, xidmətin) dəyəri;
- ☐ öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;

399 Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır?

- ☐ məhsulun rəqabət qabiliyyətinin təhlili.
- ☒ məhsulun keyfiyyətinin təhlili;
- ☐ zərərsizlik nöqtəsinin təhlili;
- ☐ təşkilatın rəqabət mövqeyinin təhlili;
- ☐ məhsul buraxılışının artırılması ehtiyatlarının qiymətləndirilməsi;

400 Ümumi məhsulu hesablamaq üçün istifadə olunan göstəricilər

- ☐ məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☒ əmtəlik məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ yüklənmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ . ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal

401 Realizə edilmiş məhsulu hesablamaq üçün göstəricilər:

- ☐ realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☒ əmtəlik məhsul, hazır məhsul qalığı dövrün əvvəlinə və sonuna
- ☐ ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ yüklənmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ☐ məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal

402 Plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti göstərir;

- ☐ fondtutumu göstəricisi
- ☐ məhsultutumu göstəricisi
- ☒ Ritmiklik göstəricisi
- ☐ fondverimi göstəricisi

- ☐ materialtutumu göstəricisi

403 Çeşid üzrə plan çərçivəsində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;

- ☐ müəyyən vaxt ərzində çeşidlərin dəyişilməsi
☐ ahəngdarlıq əmsalı hesablanır
☒ çeşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır
☐ məhsulların çeşidə görə sayını göstərir
☐ müəyyən vaxt ərzində məhsul satışını bildirir

404 Məhsulun hər növü üzrə buraxılışının həcmi göstərməklə adlarının siyahısıdır.

- ☐ ümumi məhsul
☐ ehtiyatlar
☐ nomenklatura
☒ çeşid
☐ yarımfabrikatlar

405 Ümumi məhsulun həcmində əmtəlik məhsulun payını bildirir

- ☒ əmtəlik əmsalı
☐ ritimiklik əmsalı
☐ fondverimi əmsalı
☐ ahəngdarlıq əmsalı
☐ məhsultutumu əmsalı

406 Mötəbər göstəricilərinə aid deyil

- ☒ təhlükəsizlik
☐ uzun-müddətliklik,
☐ saxlanıla bilmək,
☐ müntəzəmlik,
☐ təmirə yararlılıq

407 Normativ əmək haqqı məsrəflərindən, ümumiistehsal və idarəetmə xərclərindən ibarətdir.

- ☐ xalis məhsul dəyəri
☐ normativ əmək tutumu
☐ normativ xalis məhsul
☒ Normativ emal dəyəri
☐ normativ əmək haqqı

408 Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

- ☐ əmək resurslarından istifadə səviyyəsini.
☐ məhsulun məsrəftutumunu;
☐ məhsulun əməktutumunu;
☒ məhsulun materialtutumunu;
☐ material resurslarının verimini ;

409 Materialveriminə təsir edən amillər hansılardır?

- ☐ Satışdan əldə olunan pul gəliri
☐ Materialın keyfiyyəti və qiyməti;
☒ Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
☐ Texniki və texnoloji amillər;
☐ Məhsulun keyfiyyəti;

410 Məhsulun keyfiyyətini səciyyələndirən göstəricilər bölünür:

- ☒ ümumiləşdirici və fərdi göstəricilərə
- ☐ daxili və xarici göstəricilərə
- ☐ beynəlxalq və milli göstəricilərə
- ☐ spəsefik və fərdi göstəricilərə
- ☐ spəsefik və cəxölçülü göstəricilərə

411 Gəlir üzrə təklifin elastikliyi əmsalı vahidə bərabər olduqda:

- ☐ təklif elastik deyil;
- ☐ təklif elastikdir;
- ☐ tələb zəif elastikdir.
- ☒ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ təklif mütləq elastik deyil;

412 İstehsal avadanlıqlarının məhsuldarlığının məhsul istehsalı həcminə təsiri necə hesablanır?

- ☐ Avadanlıqların plan məhsuldarlığı 100-ə vurularaq faktiki məhsuldarlığa bölünür;
- ☐ Avadanlıqların plan məhsuldarlığı faktiki məhsuldarlığa bölünür;
- ☒ Avadanlıqların faktiki məhsuldarlığı ilə plan məhsuldarlığı arasındakı fərq avadanlıqların faktiki sayına vurulur;
- ☐ Avadanlıqların faktiki məhsuldarlığı plan məhsuldarlığına bölünür
- ☐ İstehsal avadanlıqlarının faktiki məhsuldarlığı 100-ə vurularaq plan məhsuldarlığına bölünür

413 İstehsal avadanlıqlarının sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ İstehsal avadanlıqlarının plan məhsuldarlığı ilə faktiki məhsuldarlığı arasındakı fərq 100-ə vurularaq plan məhsuldarlığına bölünür.
- ☐ İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındakı fərq bir avadanlığın faktiki məhsuldarlığına vurulur;
- ☐ İstehsal avadanlıqlarının faktiki sayı 100-ə vurularaq plan sayına bölünür;
- ☐ İstehsal avadanlıqlarının faktiki sayı plan sayına bölünərək 100-ə vurulur;
- ☒ İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındakı fərq bir avadanlığın plan məhsuldarlığına vurulur;

414 əsas istehsal fondlarından istifadənin (fondveriminin) məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ Fondveriminin plan həcmi 100-ə vurularaq faktiki fondveriminə bölünür
- ☐ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq əsas fondların ilin əvvəlinə olan qalığı vurulur;
- ☐ Faktiki fondverimi 100-ə vurularaq plan üzrə fondveriminə bölünür;
- ☒ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq əsas fondların ilin sonuna olan qalığına vurulur
- ☐ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq 100-ə vurulur;

415 Məhsul istehsalının həcminə əsas istehsal fondları ilə təmin olunmanın təsiri necə hesablanır?

- ☐ İlin əvvəlinə və ilin sonuna olan qalıq arasındakı fərq faktiki fondverimi həcminə vurulur;
- ☒ Əsas istehsal fondlarının ilin əvvəlinə olan qalığı ilə ilin axırına olan qalığı arasındakı fərq plan üzrə fondverimi həcminə vurulur;
- ☐ Əsas fondların orta illik qalığı hesablanaraq fondveriminə vurulur;
- ☐ Əsas fondların faktiki həcmi plan həcminə bölünərək 100-ə vurulur;
- ☐ Əsas fondların ilin əvvəlinə olan qalığı isə ilin sonuna qalıq arasından fərq 100-ə vurulur

416 Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfi hansılardır?

- ☒ İstehsal avadanlıqlarının məhsuldarlığının və əmək məhsuldarlığının dəyişməsi, material məsarifi normasına əməl olunması
- ☐ Xammal-materialın tərkibində olan dəyişiklik;
- ☐ Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
- ☐ Maliyyə resursları ilə təmin olunma səviyyəsi;
- ☐ Məhsul satışı həcmində olan dəyişiklik;

417 Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfi hansılardır?

- ☐ Enerji təchizatının müntəzəm surətdə pozulması;

- ☒ Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
- ☐ İşçi heyətinin tərkibində olan dəyişiklik;
- ☐ Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
- ☐ Anbarda olan xammal-materialların normativə uyğun olmaması;

418 Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır?

- ☐ Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
- ☐ İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;
- ☒ Əsas istehsal fondları ilə təmin olunma və fondveriminin dəyişməsi, işçi qüvvəsilə təmin olunma və əmək məhsuldarlığı, xammal-materialla təmin olunma və material məsrəfi normasına əməl olunması;
- ☐ Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
- ☐ Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;

419 Məhsul buraxılışı ahəngdarlığına hansı amillər təsir edir?

- ☐ İşçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
- ☐ Məhsul buraxılışı və satışı arasında olan nisbətin pozulması;
- ☐ Malalan və malsatanlarla müqavilə öhdəliklərinin pozulması;
- ☐ Məhsul satışından pul vəsaitlərinin vaxtında daxil olmaması;
- ☒ Xammal-materialın ahəngdar daxil olmaması, iş qrafikinə pozulması və texnoloji avadanlıqların boşdayanmalarının olub-olmaması, işçilərin işə normal gəlməsi;

420 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- ☐ Müəssisə rəhbərliyinin əmtəlik məhsulun strukturunda dəyişiklik edilməsi barədə sərəncam və göstərişləri
- ☐ Texnoloji kadrların və ustaların, fəhlələrin işə çıxıb-çıxmaması;
- ☐ Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların olub-olmaması
- ☒ Məhsul istehsalında istifadə olunan əsas və köməkçi xammalın keyfiyyəti, saz işləyən texnoloji avadanlıqlar və peşəkar işçi qüvvəsinin olması;
- ☐ Zay məhsulların xüsusi çəkisinin artıb-azalması;

421 Məhsulun keyfiyyətini xarakterizə edən ümumiləşdirici göstərici olan keyfiyyət əmsalı necə hesablanır?

- ☐ Bir çeşiddə məhsul satışından əldə olunan məbləği həmin çeşidin tam maya dəyərində bölməklə keyfiyyət əmsalı hesablanır
- ☒ I sortun qiyməti 1 (vahid) qəbul olunur, qalan sortların qiyməti I sortun qiymətinə bölünərək keyfiyyət əmsalı hesablanır;
- ☐ II sortun qiyməti 1 (vahid) qəbul olunur və yerdə qalan sortların qiyməti II sortun qiymətinə bölünməklə keyfiyyət əmsalı hesablanır;
- ☐ Eyni çeşiddən olan məhsulların faktiki topdan satış qiymətini plan üzrə topdan satış qiymətinə bölməklə keyfiyyət əmsalı hesablanır;
- ☐ Planda nəzərdə tutulan topdanasatış qiymətini faktiki qiymətə bölməklə keyfiyyət əmsalı hesablanır;

422 Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir edir?

- ☐ ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
- ☐ ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
- ☒ hesabat dövrünün əvvəlinə və axırına mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
- ☐ çeşidlər üzrə ayrı-ayrı maq qrupları, istehlak tələbinin öyrənilməsi;
- ☐ mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;

423 Axınlıq əmsalı hesablanır:

- ☐ axın üsulu ilə istehsal olunan məhsulun həcmi məhsul satışı üzrə xərclərə nisbəti kimi;
- ☐ əmtəlik məhsul istehsalının ümumi həcmi axın üsulu ilə hazırlanan məhsulların həcmiə nisbəti kimi;
- ☒ axın üsulu ilə hazırlanan məhsulların həcmi əmtəlik məhsul istehsalının ümumi həcmiə nisbəti kimi;
- ☐ məhsulun ümumi həcmi axın üsulu ilə istehsal olunan məhsulların həcmiə nisbəti kimi;
- ☐ satış xərclərinin axın üsulu ilə istehsal olunan məhsullar üzrə xərclərə nisbəti kimi.

424 Günlük və növbəlik boşdayanmaların məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ Boş dayanılan günlərin (saat) miq-darını bir günlük (saatlıq) məhsulun miqdarına vurmaqla;
- ☒ Boş dayanılan gün (saat) miqdarını bir günlük (bir saatlıq) məhsul istehsalının plan miqdarına vurmaqla;
- ☐ Təbii hadisələrlə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
- ☐ Materialların çatışmaması ilə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsul istehsalına vurmaqla;
- ☐ Müdiriyyətin göstərişi ilə əlaqədar boşdayanılan saatların miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;

425 Məhsul istehsalı həcminə təsir edən əsas amillərin təsiri hansı üsul ilə hesablanır?

- ☒ Zəncirvari (yerdəyişmə) üsulu ilə hesablanır
- ☐ Müqayisə üsulu ilə hesablanır;
- ☐ Qrafik üsulu ilə hesablanır;
- ☐ Balans əlaqələndirmə üsulu ilə hesablanır;
- ☐ Korrelyasiya üsulu ilə hesablanır;

426 Məhsul istehsalı planının yerinə yetirilməsi üzrə nisbi kənarlaşma necə hesablanır?

- ☐ Ayrı-ayrı məhsul növlərinin artım templəri bir-biri ilə müqayisə olunur;
- ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım tempi müqayisə edilir;
- ☒ Məhsul istehsalı planının yerinə yetirilmə faizi ilə 100 faiz arasındakı fərq kimi;
- ☐ Əmək məhsuldarlığının artım tempi məhsul istehsalının artım tempi ilə müqayisə edilir;
- ☐ Məhsul istehsalının artım tempi ilə məhsul satışının artım tempi müqayisə edilir;

427 Məhsul istehsalı həcminə təsir edən əsas əmək göstəriciləri hansılardır?

- ☐ Əsas və köməkçi istehsalat fəhlələrinin sayı, qaş qruppu, ixtisas dərəcəsi, ümumi məhsulun həcmi;
- ☐ İşçilərin sayı, strukturu, ümumi məhsulun həmi, iş günlərinin sayı;
- ☐ İnzibati idarə heyətinin, gözətçilərin, sürücülərin sayı, onların iş günlərinin sayı və ümumi məhsulun həcmi;
- ☒ Müqayisəyə gələn qiymətlərlə əmtəəlik məhsulun həcmi, istehsalat fəhlələrinin orta illik sayı, bir fəhlə tərəfindən işlənmiş adam günlərin sayı, bir iş gününün uzunluğu, bir adam saat ərzində məhsul istehsalı;
- ☐ Mühəndis texniki işçilərin sayı, onların iş günlərinin sayı, əmtəəlik məhsulun həcmi;

428 Xammal-materiallardan istifadənin (material məsarifi normasına əməl olunmasının) məhsul istehsalı həcminə təsiri necə hesablanır?

- ☐ Material məsarifi üzrə normadan kənarlaşma cəmi material məsarifinə vurulur;
- ☒ Məhsul vahidinə və ya məhsulun hər manatına material məsarifinin plan və faktiki həcmi arasındakı fərq məhsul istehsalının faktiki həcminə vurulur. Əldə edilən qənaət və ya artıq material məsarifi material məsarifi normasına bölünür;
- ☐ Material məsarifi üzrə kənarlaşma faktiki məhsul istehsalına vurulur;
- ☐ Material məsarifi üzrə normadan kənarlaşma sərf olunan cəmi materialın həcminə vurulur;
- ☐ Cəmi istehsalda sərf olunan materialın dəyəri plan üzrə material məsarifi normasına bölünür;

429 İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir:

- ☐ anbarda hazır məhsul qalıqları, zaydan itki, variasiya əmsalı.
- ☒ variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik əmsalı,
- ☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtın-da göndərilməməsinə görə cərimələr;
- ☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisədən asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- ☐ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;

430 Məhsul istehsalı həcmində dəyişməsinə təsir edən amillər hansıdır:

- ☐ tələb, maya dəyəri, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları
- ☐ tələb, təklif, maya dəyəri, keyfiyyət, zay məhsul, struktur, qeyri ahəngdarlıq;
- ☒ çeşid, struktur, məhsulun keyfiyyəti, zay məhsul, qiymət, ahəng-darlıq, variasiya;
- ☐ çeşid, tələb, variasiya, qeyri ahəngdarlıq, keyfiyyət, variasiya;
- ☐ satış dövrün əvvəlinə və sonuna anbarda mal qalıqları

431 Təklifin qiymət elastikliyi əmsalı hesablanır:

- ☐ məhsula qiymətin dəyişməsi faizinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula qiymətin dəyişməsi faizinin maya dəyərinin dəyişməsi faizinə nisbəti kimi
- ☒ məhsula tələbin faiz kəmiyyətinin məhsula qiymətin dəyişməsinin faiz kəmiyyətinə nisbəti kimi ;
- ☐ məhsula tələbin faiz kəmiyyətinin istehsalın ümumi həcmnin dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula tələbin faiz kəmiyyətinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi.

432 Satışın həcminə təsir edən I dərəcəli amillərə daxildir:

- ☐ ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarlarda məhsul qalıqları, əmtəəlik məhsul istehsalı ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☐ ilin əvvəlinə anbarda məhsul qalığı, ilin əvvəlinə və sonuna yüklənmiş mallar;
- ☐ anbarlarda hazır məhsul qalıqları, ümumi məhsul, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ☒ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar;

433 Xammal-materiallarla təmin olunmanın məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etmək;
- ☐ Xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilmə faizi ilə müqayisə etmək;
- ☐ Xammal-materialla təmin olunma faizini hesablamaq;
- ☐ Ayrı-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaq;
- ☒ Məhsul istehsalına sərf olunan materialın faktiki məbləği ilə plan məbləği arasındakı fərq plan üzrə material məsarifi normasına bölünür;

434 Təşkilat üzrə işçilərin orta siyahı sayı 30-dan 33-ə yüksəlmişdir, məhsul istehsalı həcmi isə 4500-dən 5800 min manata qədər artmışdır. Əmək məhsuldarlığının dəyişilməsi nəticəsində məhsul buraxılışı:

- ☐ 455 min manat artmışdır;
- ☐ dəyişməz qalmışdır.
- ☐ 484 min manat artmışdır;
- ☒ 850 min manat artmışdır;
- ☐ 585 min manat artmışdır;

435 Gəlir üzrə təklifin effektivliyi əmsalı sıfıra bərabər olduqda:

- ☒ təklif mütləq elastik deyil ;
- ☐ təklif elastikdir;
- ☐ təklif elastik deyil;
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ tələb zəif elastikdir.

436 Gəlir üzrə təklifin elastikliyi əmsalı sıfıra bərabər olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☐ təklif elastik deyil;
- ☐ təklif elastikdir;
- ☐ təklif mütləq elastik deyil;
- ☒ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

437 Gəlir üzrə təklifin effektivliyi əmsalı 1-dən az olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☐ təklif mütləq elastik deyil;
- ☒ təklif elastik deyil ;
- ☐ təklif elastikdir;
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

438 Gəlir üzrə təklifin elastikliyi əmsalı 1-dən böyük olduqda:

- ☒ təklif elastikdir ;

- ☐ tələb zəif elastikdir.
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ təklif elastik deyil;
- ☐ təklif mütləq elastik deyil;

439 Qiymət elastikliyi əmsalı 1-ə bərabər olduqda:

- ☐ təklif elastik deyil;
- ☒ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir ;
- ☐ tələb zəif elastikdir.
- ☐ təklif elastikdir ;
- ☐ təklif mütləq elastik deyil;

440 Qiymət elastikliyi əmsalı sıfıra bərabər olduqda:

- ☐ təklif elastikdir;
- ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ tələb zəif elastikdir.
- ☐ təklif elastik deyil;
- ☒ təklif mütləq elastik deyil ;

441 Qiymət elastikliyi əmsalı 1-dən aşağı olduqda:

- ☐ tələb zəif elastikdir.
- ☐ təklif elastikdir;
- ☒ təklif elastik deyil ;
- ☐ təklif mütləq elastik deyil;
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

442 Qiymət elastikliyi əmsalı 1- dən çox olduqda:

- ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☒ təklif elastikdir;
- ☐ təklif elastik deyil;
- ☐ təklif mütləq elastik deyil;
- ☐ tələb zəif elastikdir.

443 Ayrı-ayrı məhsul növləri üzrə materialtutumuna təsir edən amillər hansılardır?

- ☐ Məhsulun qiymətinin və maya dəyərinin dəyişməsi .
- ☐ İstifadə olunan materialın və mənfəətin həcmnin dəyişməsi;
- ☒ Sərf olunan materialın və istehsal olunan məhsulun həcmnin dəyişməsi;
- ☐ Satışdan pul gəlirinin və maya dəyərinin dəyişməsi;
- ☐ İstifadə olunan materialın həcmnin və qiymətinin dəyişməsi;

444 Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır?

- ☐ Materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;
- ☐ Məhsul istehsalında materiallardan istifadə əmsalı;
- ☐ Məhsulun materialtutumu, materialların rentabelliği;
- ☐ Məhsulun əməktutumu, işçitutumu;
- ☒ Məhsulun xammaltutumu, yanacaq tutumu, metaltutumu;

445 Materialveriminə təsir edən amillər hansılardır?

- ☐ Materialın keyfiyyəti və qiyməti;
- ☐ Texniki və texnoloji amillər;
- ☐ Satışdan əldə olunan pul gəliri
- ☐ Məhsulun keyfiyyəti;

- ☒ Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;

446 Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir?

- ☒ Sərf olunan xammal-material məsərfi normasına əməl olunması və material vahidindən məhsul çıxımının dəyişməsi;
- ☐ İstehsalda çalışanların peşəkarlıq səviyyələrinin dəyişməsi;
- ☐ İstifadə olunan xammal-materialın keyfiyyətinin dəyişməsi;
- ☐ Yeni texnologiyanın tətbiqi;
- ☐ İstehsal avadanlıqlarının işinin keyfiyyətinin dəyişməsi;

447 Məhsulun materialtutumu hansı göstəricilərlə xarakterizə olunur?

- ☐ Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsulla;
- ☐ Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsilə;
- ☐ Xammal-materiallardan istifadənin rentabelliği ilə;
- ☒ İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərilə;
- ☐ İstifadə olunan materialın hər manatına düşən mənfəətlə;

448 Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır?

- ☐ Məhsul istehsalının həcmi və dinamikası;
- ☐ Məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq;
- ☐ Material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;
- ☒ Məhsulun materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi, materiallardan istifadə əmsalı;
- ☐ İstehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;

449 Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır?

- ☐ lahiyyənin kütləsi;
- ☐ məhsulun həcmi;
- ☐ işçilərin sayı.
- ☐ materialların dəyəri;
- ☒ materialtutumu;

450 Material məsrəflərinin bir manatına satışdan mənfəətə təsir edən amillər hansılardır?

- ☐ Satışdan əldə edilən mənfəətin həcmi, satışın maya dəyəri;
- ☒ Satışdan əldə edilən mənfəətin həcmi, sərf olunan xammal materialın dəyəri;
- ☐ Satışdan mənfəətin dəyişməsi, məhsulun həcmnin dəyişməsi.
- ☐ Balans mənfəətinin dəyişməsi, xammal-materialın dəyərinin dəyişməsi;
- ☐ İstehlak olunan xammal-materialın dəyəri, satışdan mənfəətin dəyişməsi;

451 Məhsulun metaltutumuna təsir edən amillər hansılardır?

- ☒ Sərf edilən metalın və ümumi məhsulun həcmi;
- ☐ İstehlak olunan metalın həcmi və məhsulun istehsal maya dəyəri;
- ☐ Məhsulun həcmi, orta satış qiyməti
- ☐ Satışın həcmi, satışın quruluşu;
- ☐ Metalın dəyəri və məhsulun tam maya dəyəri;

452 Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır:

- ☐ əsas fondların qalıq dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti.
- ☐ fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ sənaye-istehsal təyinatlı fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☒ iş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;

453 Bir fəhlə üzrə əməyin fondla silahlanması hesablanır:

- ☐ əsas fondların bərpa dəyərinin fəhlələrin orta illik sayına nisbəti
- ☒ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin fəhlələrin ümumi sayına nisbəti
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti

454 Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır:

- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
- ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti;
- ☐ əsas fondların ilkin dəyərinin heyətin ümumi sayına nisbəti;
- ☒ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- ☐ əsas fondların bərpa dəyərinin heyətin orta illik sayına nisbəti;

455 Yararlıq əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ hesabat ilində dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ☐ hesabat dövründə daxil olmuş və dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- ☒ əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti ;
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- ☐ dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti ;

456 əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ dövrüyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
- ☒ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti ;
- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;

457 əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ ilin sonuna əsas vəsaitlərin dəyriyin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyriyə nisbəti;
- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyriyin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti;
- ☒ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyriyə nisbəti;
- ☐ ilin sonuna əsas vəsaitlərin dəyriyin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;

458 əsas fondların dövrüyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ hesabat ilində dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti
- ☒ dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- ☐ hesabat dövründə daxil olmuş və dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- ☐ dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;

459 əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır:

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinə nisbəti
- ☐ hesabat dövründə dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- ☐ hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.

460 Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur?

- ☐ fondverimi.
- ☐ yüklənmə əmsalı
- ☒ avadanlıqların işinin növbəlik əmsalı;
- ☐ hasilat;
- ☐ fondtutumu;

461 Fondvermi hansı halda artır:

- ☐ məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir.
- ☒ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda
- ☐ hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;
- ☐ hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;
- ☐ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən aşağı olduqda;

462 əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur:

- ☐ şaquli təhlil.
- ☐ stoxastik təhlil;
- ☐ determinləşdirilmiş təhlil;
- ☐ üfüqi təhlil;
- ☒ trend təhlil;

463 əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır?

- ☐ əsas vəsaitlərin orta illik dəyəri.
- ☐ əsas vəsaitlərin yüklənməsi əmsalı;
- ☒ əsas vəsaitlərin fondverimi və fondtutumu;
- ☐ silinmə əmsalı;
- ☐ daxil olma əmsalı;

464 Fondverimi hesablanır:

- ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
- ☐ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
- ☒ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;

465 Fondtutumu hesablanır:

- ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
- ☒ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;

466 İstehsal prosesinin intensivləşdirilməsi təmin edir:

- ☐ işçilərin əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempini üstələməsini
- ☒ istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmnin azalmasını;
- ☐ istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmnin azalmasını;
- ☐ nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmnin artımını;
- ☐ istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;

467 İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər:

- ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma
- ☐ materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaq tutumu;

- ☐ fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi;
- ☒ istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteləşdirməsi göstəriciləri;
- ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;

468 əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcmində nisbəti kimi;

469 Aşağıdakı göstərici ilk növbədə əsas fondların texniki səviyyəsini səciyyələndirir:

- ☒ avadanlıqların yaş tərkibi;
- ☐ əməyin fondla silahlanması.
- ☐ kompensasiya əmsalı;
- ☐ fondverimi;
- ☐ əsas fondların hərəkəti əmsalları;

470 Mütənasiblik əmsalı hesablanır:

- ☐ böyük növbədə olan işçilərin sayının işçilərin sayına nisbəti kimi;
- ☒ avadanlıqların növbəlik əmsalının daha çox yüklənmiş avadanlıqların növbəlik əmsalına nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtının ümumi vaxt sərfinə nisbəti kimi.
- ☐ ümumi vaxt sərfinin avadanlıqların faktiki iş vaxtına nisbəti kimi;
- ☐ işçilərin sayının böyük növbədə olan işçilərin sayına nisbəti kimi;

471 Ayrı – ayrı növ işlərin mexanikləşdirilməsi əmsalı hesablanır:

- ☐ mexaniki yerinə yetirilən işlərin həcmində əmək haqqı fonduna nisbəti kimi.
- ☒ mexaniki yerinə yetirilən işlərin həcmində işlərin ümumi həcmində nisbəti kimi;
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmində məhsulun maya dəyərinə nisbəti kimi;
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmində əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmində rejim iş vaxtı fonduna nisbəti kimi;

472 əməyin avtomatlaşdırılması əmsalı hesablanır:

- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi ;
- ☒ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin istehsalının həcmində nisbəti kimi

473 əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcmində nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;

474 Ayrı-ayrı növ işlərin avtomatlaşdırılması əmsalı hesablanır:

- ☐ avtomatlaşdırılmış işlərin həcmində rejim iş vaxtı fonduna nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlərin həcmində əmək məsrəflərinə nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlərin həcmində məhsulun maya dəyərinə nisbəti kimi
- ☒ avtomatlaşdırılmış işlərin həcmində işlərin ümumi həcmində nisbəti kimi;

- ☐ avtomatlaşdırılmış işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi

475 Ayrı-ayrı növ işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması əmsalı hesablanır:

- ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti kimi;
- ☒ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həc- minin işlərin ümumi həcminə nisbəti kimi;
- ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həc-minin əmək haqqı fonduna nisbəti kimi.
- ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həc-minin rejim iş vaxtı fonduna nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi

476 Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir?

- ☐ fondverimi.
- ☐ təzələnmə əmsalı;
- ☐ dövriyyədən çıxma əmsalı;
- ☒ yararlıq əmsalı, köhnəlmə əmsalı;
- ☐ əvəzolma əmsalı;

477 əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir:

- ☐ fond tutumu, köhnəlmə əmsalı.
- ☐ yararlıq əmsalı, fondverimi, fondların ortaililik dəyəri;
- ☒ daxil olma, təzələnmə, silinmə, kompensasiya;
- ☐ köhnəlmə əmsalı, yararlılıq əmsalı;
- ☐ fond verimi, kompensasiya əmsalı;

478 əməyin fondla silahlanması hesablanır:

- ☐ əsas fondların orta illik dəyərinin əmtəlik məhsulun dəyərinə nisbəti kimi;
- ☐ əmtəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
- ☐ istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
- ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
- ☒ sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;

479 Fondveriminə təsir edən əsas amillərə aiddir:

- ☒ avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;
- ☐ məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.
- ☐ əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;
- ☐ məhsulun həcmnin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
- ☐ avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;

480 əsas istehsal fondlarının dəyəri 8000 min man, fəhlələrin sayı 4000 nəfər təşkil edirsə əməyin fondla silahlanmasını hesablayın:

- ☐ 0,5 min man;
- ☐ 3 min man;
- ☒ 2 min man;
- ☐ 0,05 min man;
- ☐ 3,2 min man.

481 İstehsal olunmuş məhsulun həcmi 300 min man, əsas fondların orta illik dəyəri 400 min manatdır. əsas fondların fondtutumu:

- ☒ 1,33 man ;
- ☐ 300;
- ☐ 350;
- ☐ 0,95.
- ☐ 0,75;

482 İstehsal olunmuş məhsulun həcmi 150 min man, əsas fondların orta illik dəyəri 200 min man olmuşdur. əsas fondların fondverimi:

- ☐ 350 man;
- ☐ 1,33 man;
- ☒ 0,75 man;
- ☐ 0,95 man.
- ☐ 300 man;

483 əsas fondların rentabelliği hesablanır:

- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
- ☒ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

484 əməyin texniki silahlanması hesablanır:

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
- ☒ əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sa-yına nisbəti kimi;

485 əsas fondların fondtutumu hesablanır:

- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
- ☒ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

486 əsas fondların fondverimi hesablanır:

- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
- ☒ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

487 əsas fondların bərpası əmsalı hesablanır:

- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- ☒ kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərinə nisbəti kimi.
- ☐ dövrüyyədən çıxmış əsas fondların dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- ☐ hesabat dövründə çıxmış əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;

488 əsas fondların təzələnməsi əmsalı hesablanır:

- ☐ dövrüyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin həmin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
- ☐ dövrüyyədən çıxmış əsas vəsaitlərin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin artım məbləğinin həmin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- ☐ kapital qoyuluşlarının işə salınmış əsas fondların dəyərinə nisbəti kimi

489 Avadanlıqlardan istifadənin səmərəliliyinin əks etdirən göstəricilər:

- ☐ avadanlıq vahidinin məhsuldarlığı;
- ☒ avadanlıqların intensiv, ekstensiv və integral yüklənməsi əmsalları;
- ☐ fondverimi və fondtutumu;
- ☐ material verimi və material tutumu;
- ☐ əməyin fondlasiləhlənməsi və əməyin texniki silahlanması

490 Mövcud avadanlıqlar bölünür:

- ☐ işləməyən və boşdayanan;
- ☐ faktiki işləyən və plan üzrə işləyən;
- ☐ qurulacaq və artıq;
- ☐ fəaliyyətdə olan və fəaliyyətdə olmayan
- ☒ qurulmuş və qurulmamış;

491 Avadanlıqların təqvim iş vaxt fondundan istifadə əmsalı hesablanır:

- ☐ sənaye-istehsal heyətinin orta sayının ən böyük növbədə fəhlələrin sayına nisbəti kimi.
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun işlənmiş ümumi adam-saatların miqdarına nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun avadanlıqların ümumi miqdarına nisbəti kimi;
- ☒ avadanlıqların faktiki və təqvim iş vaxtı fondarının nisbəti;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun idarəetmə işlərinin ümumi həcminə nisbəti kimi;

492 Avadanlıqların intensiv yüklənməsi əmsalı hesablanır:

- ☐ avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;
- ☐ vaxt vahidi ərzində plan üzrə istehsal olunmuş məhsulun faktiki həcminə nisbəti kimi;
- ☒ vaxt vahidi ərzində faktiki istehsal olunmuş məhsulun həcmninə onun plan üzrə həcminə nisbəti kimi;
- ☐ maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
- ☐ avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;

493 Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir:

- ☐ avadanlıqların işinin növbəlik əmsalı;
- ☐ ayrı-ayrı növ məhsula xərc səviyyəsinin dəyişməsi;
- ☐ materialların qiymətinin və tariflərin dəyişməsi.
- ☒ əmtəəlik məhsulun 1 manatına xərc;
- ☐ məhsulun quruluşunun dəyişməsi;

494 əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir:

- ☐ əsas fondların fondverimini ;
- ☐ əsas fondların fondtutumunu;
- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☐ əsas fondların yararlılıq əmsalını;
- ☒ əməyin fondla silahlanmasını;

495 Fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır:

- ☒ əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;
- ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri, fəaliyyətdə olan avadanlıqların fondverimi.
- ☐ əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çəkisi, günlük boşdayanmalar, növbəlik əmsalı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı ;
- ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, texnologiyanın təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
- ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı;

496 Fondveriminə təsir edən ikinci dərəcəli amillər:

- ☐ əsas fondların aktiv hissəsinin payı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı, fəaliyyətdə olan avadanlıqların fondverimi;
- ☐ avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, fəaliyyətdə olan avadanlıqların fondverimi, avadanlıqların əvəz olunması, 1 maşın – saat hesabı ilə hasilat
- ☐ avadanlıqların əvəz olunması, ETT – üzrə tədbirlərin tətbiqi, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
- ☐ avadanlıq vahidinin orta dəyəri, növbə daxili boşdayanmalar. fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
- ☒ avadanlıq vahidinin orta dəyəri, günlük və növbə daxili boşdayanmalar, növbəlik əmsalı, 1 maşın-saat hesabı ilə orta hasilat;

497 Fondverimi göstəricisi hesablanır:

- ☒ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;

498 Fondtutumu göstəricisi hesablanır:

- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi.
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- ☒ əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;

499 Qurulmuş avadanlıqlardan istifadə əmsalı hesablanır:

- ☐ istifadə olunan avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
- ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
- ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- ☒ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi
- ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi.

500 Mövcud avadanlıq parkından istifadə əmsalı hesablanır:

- ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi.
- ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- ☐ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
- ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
- ☒ istifadə olunan avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;

501 Fondların rentabelliği hesablanır:

- ☐ satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
- ☐ satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti kimi;
- ☒ satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərinə qalıq dəyərinin satışdan mənfəətə nisbəti kimi;

502 əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir:

- ☐ əsas fondların fondtutumunu;
- ☐ əsas fondların fondverimini ;
- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☒ əsas fondların yararlılıq əmsalını;
- ☐ əməyin fondla silahlanmasını;

503 İstehsal olunmuş məhsulun həcmnin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☒ əsas fondların fondverimini ;
- ☐ əsas fondların fondtutumunu;
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların yararlılıq əmsalını;

504 əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir:

- ☐ əsas fondların köhnəlməsi əmsalını
- ☐ əsas fondların fondverimini ;
- ☒ əsas fondların fondtutumunu;
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların yararlılıq əmsalını;

505 əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəz olunma, artım əmsalları xarakterizə edir:

- ☐ əsas fondların texniki vəziyyətini;
- ☒ əsas fondların hərəkətini;
- ☐ avadanlıqların yaş tərkibini.
- ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
- ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;

506 Fondverimi, fondtutumu, fondların rentabelliği xarakterizə edir:

- ☐ əsas fondların texniki vəziyyətini;
- ☐ əsas fondların hərəkətini;
- ☐ avadanlıqların yaş tərkibini.
- ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
- ☒ əsas fondlardan istifadənin səmərəliliyini ;

507 əsas fondların fondveriminə təsin edən I dərəcəli amillərin təsiri təhlilin aşağıdakı üsulu ilə müəyyən olunur:

- ☐ orta kəmiyyət;
- ☐ inteqral;
- ☒ zəncirvari yerdəyişmə.
- ☐ indeks;
- ☐ müqayisə;

508 Müəssisənin istehsal potensialının tərkibinə daxildir:

- ☐ sənaye-istehsal fondları, heyət, materiallar, əmtəəlik məhsul, texnologiya, informasiya, ümumi məhsul.
- ☐ əsas fondlar, heyət, materiallar, maliyyə resursları, texnologiya informasiya, hazır məhsul, mənfəət;
- ☐ heyət, materiallar, əsas vəsaitlər, dövriyyə vəsaitləri, informasiya, maliyyə, satılm iş məhsul xalis mənfəət;
- ☒ sənaye istehsal fondları, sənaye-istehsal heyəti, enerji, texnologiya, materiallar, informasiya, maliyyə resursları;
- ☐ materiallar, əsas fondlar, heyət, istehsal olunmuş və satılmış məhsulun həcmi, məhsul satışından pul gəliri;

509 Avadanlıqların plan iş vaxtı fondundan istifadə əmsalı hesablanır:

- ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi.
- ☐ avadanlıqların plan iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi;
- ☐ avadanlıqların plan iş vaxtı fondunun onların faktiki iş vaxtı fonduna nisbəti kimi;
- ☐ rejim iş vaxtı fondunun avadanlıqların plan iş vaxtı fonduna onların nisbəti kimi;

510 Rejim iş vaxtı fondundan istifadə əmsalı hesablanır:

- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi.
- ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi
- ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi;
- ☐ avadanlıqların rejimi iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;

511 Avadanlıqların təqvim vaxt fondundan istifadə əmsalı hesablanır:

- ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi.
- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;
- ☐ təqvim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı iş vaxtı fonduna nisbəti kimi;

512 İş vaxtı fondundan istifadənin məhsul istehsalına təsiri hesablanır:

- ☒ Real iş günlərinin, saatlarının plan miqdarı ilə faktiki miqdarı arasındakı fərq plan üzrə bir günlük, bir saatlıq məhsulun miqdarına (həcminə) vurmaq lazımdır
- ☐ Əmtəlik məhsulun miqdarını real iş vaxtı fonduna bölməklə;
- ☐ Ümumi məhsulun miqdarını nominal iş vaxtı fonduna bölməklə;
- ☐ Məzuniyyətdə olan günlərin, saatların miqdarını bir günlük, saatlıq məhsul istehsalına vurmaqla;
- ☐ Xəstəliyə görə işə çıxılmayan günlərin sayını bir günlük məhsul istehsalına vurmaqla;

513 Müəssisənin işçi qüvvəsilə təmin olunması necə müəyyən olunur?

- ☐ Əsas və köməkçi istehsalat işçilərinin sayı cəmi işçilərin sayı ilə müqayisə olunur;
- ☐ İnzibati idarəetmə və köməkçi istehsal heyətinin sayının cəmi işçilərin sayına nisbəti kimi təyin olunur;
- ☒ Ayrı-ayrı kateqoriyalar, peşələr və ix-tisas dərəcələri üzrə işçilərin faktiki sayı əvvəlki illərin və tələbatın müvafiq göstəriciləri ilə tutuşdurulur;
- ☐ Bütün kateqoriya işçilərin sayı işçilərin plan sayına bölünür;
- ☐ Əsas istehsal fəhlələrinin faktiki və plan sayı müqayisə olunur;

514 əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur:

- ☐ fəhlələrin sayı.
- ☒ bir işçi hesabı ilə məhsul istehsalı;
- ☐ normativ-xalis məhsul;
- ☐ satışdan pul gəliri;
- ☐ əməktutumu;

515 əmək məhsuldarlığı səciyyələndirir:

- ☐ Mühəndis-texniki işçilərin hər nəfərinə düşən məhsul istehsalını;
- ☐ İstehsalın faktiki və plan həcmnin nisbətini;
- ☐ Ümumi işçilərin hər nəfərinə düşən məhsul satışının həcmi.
- ☐ Köməkçi istehsal heyətinin hər nəfərinə düşən ümumi məhsulun həcmi;
- ☒ Orta hesabla bir işçiyə düşən məhsul istehsalını;

516 İş vaxtı fondundan istifadə necə müəyyən olunur?

- ☐ İşçilərin işə çıxdığı günlərin sayına görə;
- ☒ Hər iş gününə, iş saatına düşən məhsulun həcminə görə müəyyən olunur;
- ☐ Hər iş gününə, iş saatına düşən mənfəətin həcminə görə;
- ☐ Hər iş gününə, iş saatına düşən məhsul satışının həcminə görə;
- ☐ Hər iş gününə, iş saatına düşən əmək haqqına görə;

517 əməkdən istifadənin keyfiyyətini xarakterizə edən göstərici hansıdır?

- ☐ iş vaxtı itkisi.
- ☒ əmək məhsuldarlığı;
- ☐ iş yerlərinin heyətlə təmin olunması;
- ☐ işçilərin orta illik siyahı sayı;

- ☐ iş vaxtından istifadə;

518 Bir fəhlə üzrə orta illik hasilat hesablanır:

- ☐ əmtəlik məhsulun həcmnin fəhlələrin orta illik sayına nisbəti;
☒ əmtəlik məhsulun həcmnin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
☐ əmtəlik məhsulun həcmnin heyətin orta illik sayına nisbəti;
☐ əmtəlik məhsulun həcmnin təqvim vaxt fonduna nisbəti;
☐ əmtəlik məhsulun həcmnin faktiki vaxt fonduna nisbəti;

519 Məhsulun əməktutumu hesablanır:

- ☐ Məhsul vahidinə düşən əmək haqqı məbləği kimi
☒ Müəyyən çeşiddə məhsulun hazırlanmasına iş vaxtı fondunun həmin dövrdə məhsulun natural ifadədə miqdarına nisbəti kimi;
☐ İstehsal olunmuş məhsulun hər manatına düşən adam gün kimi;
☐ İstehsal olunmuş məhsulun hər manatına düşən əmək haqqı kimi;
☐ Hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;

520 Hesabat ilinin nəticələrinə görə satışdan əldə olunan vəsait 2800 min manat, məhsulun əmək haqqı tutumu isə – 0,24-ə bərabərdir. Satışdan əldə olunan vəsaitin 10% artması, əmək haqqı tutumunun 5% azalması təqdirdə əmək haqqı fondunun vəsaitləri:

- ☒ 4,5 % artır;
☐ 5,5 % artır;
☐ dəyişilməz qalır.
☐ 7,2 % aşağı düşür;
☐ 4,2 % azalır;

521 İşçilərin sayı 80-dən 120 nəfərə artmışdır ki, bu da istehsal həcmnin 1500-dən 2000 ədədə yüksəlməsinə gətirib çıxarmışdı. Məhsulun əmək tutumu:

- ☐ dəyişilməz qalmışdır.
☐ 25 faiz azalmışdır;
☒ 20 faiz yüksəlmişdir;
☐ 26 faiz yüksəlmişdir;
☐ 10 faiz azalmışdır;

522 əməyin ödənişi fondunun həcminə hansı əsas amillər təsir göstərir?

- ☐ Məhsul vahidinə əmək haqqının dəyişməsi;
☒ İşçilərin sayının və bir işçiyə düşən əmək haqqı məbləğinin dəyişməsi;
☐ Əmək məhsuldarlığının dəyişməsi;
☐ Məhsul istehsalı və satışı həcmnin dəyişməsi;
☐ İşçilərin ixtisas dərəcələrinin dəyişməsi;

523 əmək haqqı xərclərinin həcminə təsir göstərən əsas amillər hansılardır?

- ☐ İdarəetmə işçilərinin sayının plana nisbətən artıb-azalması;
☐ Əmtəlik məhsul satışının həcmnin dəyişməsi;
☐ Əmək haqqı tariflərinin dəyişdirilməsi;
☐ Müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
☒ Məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;

524 Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional əlaqə varmı?

- ☐ İşçilərin sayının azalması əmək məhsuldarlığına müsbət, məhsulun əməktutumna mənfi təsir göstərir;
☒ Əmək məhsuldarlığı yüksəldikcə məhsulun əməktutumu azalır və tərsinə;
☐ Əmək məhsuldarlığı artdıqca məhsulun əməktutumu da artır;

- ☐ Məhsulun əməktutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;
- ☐ Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;

525 Məhsulun əmək tutumuna təsir göstərən əsas amillər hansılardır?

- ☐ Məhsul istehsalının azalması faktiki əməktutumunun azalmasına təsir göstərir;
- ☐ Bütün çeşidlər üzrə buraxılan məhsulun faktiki əməktutumuna udel əməktutumunun artması müsbət təsir göstərir;
- ☐ Məhsulun əməktutumunun həcminə işçilərin sayının və işlənmiş adam-günlərin miqdarının artması müsbət təsir göstərir;
- ☐ Məhsul istehsalının artım tempi məhsulun əməktutumunun artmasına müsbət təsir göstərir;
- ☒ Məhsulun əməktutumunun artıb-azalmasına ayrı-ayrı məhsul çeşidləri üzrə əmək-tu-tu-munun və məhsul buraxılışı strukturunun dəyişməsi müsbət və ya mənfi təsir göstərir;

526 əmək məhsuldarlığı və orta əmək ödənişinin artım templəri arasındakı nisbət:

- ☐ Əmək ödənişinin artım tempi ilə əmək məhsuldarlığının artım tempinin nisbəti bəra-bər səviyyədə azalmalı və ya artmalıdır.
- ☐ Əmək ödənişinin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
- ☐ Əmək ödənişi ilə əmək məhsuldarlığının artım templəri bərabər olmalıdır;
- ☒ Əmək məhsuldarlığın artım tempi əmək ödənişinin artım tempindən irəlidə getməlidir;
- ☐ Əmək məhsuldarlığının planlaşdırılan artım tempi reallığa çevrilmədikdə əmək ödənişi iki dəfə azaldılmalıdır;

527 əmək məhsuldarlığının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma inzibati işçilərin sayına vurulur;
- ☐ Bir işçi hesabı ilə əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin plan üzrə sayına vurulur;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma plan üzrə əmək məhsuldarlığına bölünür;
- ☒ Əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin faktiki sayına vurulur;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma texniki işçilərin sayına vurulur;

528 əsas istehsalat işçilərinin sayının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- ☒ Əsas istehsalat işçilərinin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq 100-ə vurularaq işçilərin plan sayına bölünür;

529 Tədavül xərclərinin səviyyəsinə təsir edən amillərə aiddir:

- ☒ mal dövriyyəsinin həcmnin, strukturunun, satış qiymətinin dəyişməsi.
- ☐ malların çeşid quruluşu, ümumi gəlirin səviyyəsi;
- ☐ mal dövriyyəsinin həcmi, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;
- ☐ mlların dövr sürəti, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;
- ☐ iqtisadi və təşkilati amillər, avtomobil nəqliyyatı tariflərinin dəyişməsi;

530 Məhsulun müvafiq növləri üzrə xərclərə bilavasitə daxil edilməsi mümkün olmayan və onlar üzrə təşkilatın müəyyən etdiyi xüsusi metodların köməyiylə bölüşdürülən xərclər.

- ☐ ümumi xərclər
- ☒ dolaylı xərclər
- ☐ daxili xərclər
- ☐ birbaşa xərclər
- ☐ idarəetmə xərcləri

531 əməliyyat maya dəyəri

- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi.
- ☐ sex maya dəyəri və umumtəsərrüfat xərclərinin cəmindən ibarətdir

- ☐ əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☒ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- ☐ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

532 istehsal maya dəyəri:

- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- ☒ sex maya dəyəri və umumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
- ☐ əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☐ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- ☐ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

533 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- ☐ əmək məhsuldarlığını müəyyən edir
- ☐ əsas istehsal fondların rentabelliyini müəyyən edir
- ☐ məhsulu keyfiyyətinin artırılmasını müəyyən edir
- ☒ marjinal mənfəət müəyyən etmək
- ☐ istehsalın ahəngdarlığını müəyyən edir

534 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- ☐ satışdan mənfəəti müəyyən edir.
- ☐ xammal və material xərclərin dəyişməsinə müəyyən edir
- ☒ zərərsizlik nöqtəsini müəyyən edir
- ☐ komersiya xərclərinin dəyişməsinə müəyyən edir
- ☐ bitməmiş istehsalın həcmi müəyyən edir

535 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- ☐ bitməmiş istehsalın həcmi müəyyən edir
- ☐ istehsalın riyimliyini müəyyən edir
- ☐ məhsulun rentabelliyini müəyyən edir
- ☒ məhsul burahılışının həcmi kritik nöqtəsini müəyyən edir
- ☐ əmək məsrəflərinin dəyişməsinə müəyyən edir

536 Direkt-kostinq sisteminin əsas göstəricisi

- ☒ marjinal mənfəət
- ☐ satışdan mənfəət
- ☐ Ümumi mənfəət
- ☐ Balns mənfəət
- ☐ Verqisiz mənfəət

537 Şərti dəyişən xərclərə aiddir

- ☐ icarə haqqı, amortizasiya
- ☐ bank kreditindən istifadə edilməsinə görə faizlər,
- ☐ amortizasiya, icarə haqqı,
- ☒ məhsula sərf olunan xammal, materiallar, yanacaq,
- ☐ inzibati-idarəçilik xərcləri

538 Məhsulun istehsalı və satışı həcmindən bilavasitə asılı olmayan xərclər.

- ☐ idarəetmə xərclər
- ☐ şərti dəyişən xərclər
- ☐ birbaşa öərclər
- ☐ dolay xərclər
- ☒ şərti sabit xərclər

539 İstehsalın həcmnin dəyişilməsindən asılı olaraq dəyişən xərclər

- ☐ idarəetmə xərclər
- ☒ şərti dəyişən xərclər
- ☐ birbaşa xərclər
- ☐ dolaylı xərclər
- ☐ şərti sabit xərclər

540 Ümum istehsal xərcləri, ümum təsərrüfat xərcləri, zay məhsula görə itkilər, digər istehsal xərcləri, satış xərcləri aiddir.

- ☐ xarici xərclər
- ☐ dolaylı xərclər
- ☐ birbaşa xərclər
- ☒ kompleks xərclər
- ☐ idarəetmə xərclər

541 Birbaşa xərclərə aid deyil

- ☐ Məhsul istehsalında bilavasitə iştirak edən işçilərin əməyinin ödənilməsi xərcləri
- ☐ Texnoloji məqsədlər üçün yanacaq və enerji.
- ☐ kənardan alınan məmulatlar və yarımfabrikatlar, xidmətlər
- ☐ xammal və materiallar
- ☒ ümumistehsal xərclər

542 Məhsulun konkret növlərinin maya dəyərində bilavasitə aid edilə bilən xərclərdir

- ☐ ümumistehsal xərclər
- ☐ ümumi xərclər
- ☐ dolaylı xərclər
- ☒ birbaşa xərclər
- ☐ ümumtəsərrüfat xərclər

543 tam maya dəyəri:

- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- ☐ sex maya dəyəri və ümumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
- ☐ əməliyyat maya dəyərində və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☐ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- ☒ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

544 Məhsulun tam maya dəyəri

- ☒ istehsal maya dəyəri və satış xərclərinin cəmidir.
- ☐ ümumistehsal xərclərin və reklam xərclərinin cəmidir.
- ☐ ümumtəsərrüfat xərclərin və reklam xərclərin cəmidir.
- ☐ ümumtəsərrüfat xərclərin və ümumistehsal xərclərin cəmidir.
- ☐ idarəetmə xərcləri və komersiya xərclərin təhlili

545 Maya dəyərində tərkibi ən yüksək xüsusi çəkiyə malik olan xərclər

- ☐ idarəetmə xərcləri
- ☐ ümumtəsərrüfat xərcləri
- ☐ ümumistehsal xərcləri
- ☒ material xərcləri
- ☐ əmək haqqı xərclər

546 Məhsulun ayrı-ayrı növlərinin maya dəyərində aid edilməsi əlamətinə görə xərclər bölünür.

- ☐ idarəetmə və əməkhaqqı xərclər
- ☐ ümumtəsərrüfat və ümumistehsal xərclər
- ☐ daxili və xarici xərclər
- ☒ birbaşa və dolaylı xərclərə
- ☐ ümumi və fərdi

547 Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır:

- ☐ məhsulun əmək tutumu.
- ☐ iqtisadi elementlərin eynicinsli olması;
- ☒ istehsalın həcmnin dəyişməsindən asılılığı;
- ☐ dövrü olaraq yaranması;
- ☐ xərclərin baş vermə yeri və vaxtı;

548 Çoxnomenklaturalı istehsalda hər bir məmulatın maya dəyərində aid edilən müstəqim xərclərə aiddir:

- ☐ sınaq, təcrübə və tədqiqat işlərinə məsrəflər;
- ☒ material məsrəfləri;
- ☐ icarə haqqı.
- ☐ amortizasiya ayırmaları;
- ☐ material dəyərlərinin korlanmasından itki;

549 Məhsulun maya dəyərində təhlilinə aşağıdakı səbəbdən xüsusi diqqət verilir:

- ☐ maya dəyəri əsas vəsaitlərin formalaşmasına təsir edən əsas amildir.
- ☐ maya dəyəri istehsal resurslarının məcmu məsrəflərini əks etdirir;
- ☐ maya dəyəri qiyməti formalaşdıran amildir;
- ☒ maya dəyəri mənfəəti formalaşdıran əsas amildir;
- ☐ maya dəyəri ehtiyatların formalaşmasına təsir edən əsas amildir.

550 sex maya dəyəri

- ☐ idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- ☐ şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir.
- ☒ əməliyyat maya dəyərində və ümumistehsal xərclərinin cəmindən yaranır
- ☐ sex maya dəyəri və ümumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
- ☐ məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

551 Dəyişən xərclərə aid edilir:

- ☐ alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.
- ☐ bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
- ☒ fəhlələrin əmək haqqı (sığortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun çatdırılması üzrə xərclər;
- ☐ qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
- ☐ fəhlə və qulluqçuların əmək haqqı (sığortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;

552 Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

- ☐ əmək resurslarından istifadə səviyyəsini.
- ☐ məhsulun məsrəftutumunu;
- ☐ məhsulun əməktutumunu;
- ☒ məhsulun materialtutumunu;
- ☐ material resurslarının verimini ;

553 Kommersiya və inzibati xərclər örtülür:

- ☒ ümumi mənfəət hesabına;
- ☐ satışdan mənfəət hesabına;
- ☐ satışdankənar mənfəət hesabına.

- ☐ xalis mənfəət hesabına;
- ☐ vergitutulana qədər mənfəət hesabına;

554 Material məsrəflərinin bir manatına mənfəət hesablanır?

- ☐ Satışdan mənfəəti məhsulun maya dəyərinə bölməklə;
- ☐ Material resurslarının dəyərini satılmış məhsulun dəyərinə bölməklə;
- ☐ Satışdan əldə olunan mənfəətdən material məsrəflərini çıxmaqla.
- ☐ Material məsrəflərini məhsulun maya dəyərinə bölməklə;
- ☒ Satışdan mənfəəti material məsrəflərinə bölməklə;

555 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;

556 Təşkilatın əsas fəaliyyətindən alınan maliyyə nəticəsidir.

- ☐ vergiyə gədər mənfəət;
- ☐ balans mənfəəti;
- ☒ satışdan alınan mənfəət;
- ☐ ümumi mənfəət;
- ☐ xalis mənfəət

557 əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmət) maya də-yəri arasında fərq kimi hesablanır:

- ☐ vergiyə gədər mənfəət;
- ☐ balans mənfəəti;
- ☐ satışdan alınan mənfəət;
- ☒ ümumi mənfəət;
- ☐ xalis mənfəət;

558 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

559 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

560 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmının dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;

561 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;

562 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;

563 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ sabit xərclərin dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;

564 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- ☐ əmək məsrəflərinin dəyişməsi.
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☒ satışın həcmının dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;

565 Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsəd-lə aparılır?

- ☐ mühasibat balansını tərtib etmək üçün.
- ☐ gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- ☐ ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;
- ☐ ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- ☒ xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliyini müəyyən etmək üçün;

566 Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hansı göstərici hesablanır?

- ☐ investisiyanın rentabelliği.
- ☐ kapitalın rentabelliği;
- ☒ satışın rentabelliği;
- ☐ aktivlərin rentabelliği;
- ☐ istehsalın rentabelliği;

567 Aktivlərin rentabelliğinin amilli təhlilində hansı metoddan istifadə olunur?

- ☐ balans.
- ☐ inteqral;
- ☐ orta həndəsi;
- ☐ qruplaşdırma;
- ☒ mütləq fərq;

568 Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövrü əmsalı arasında asılılığın xarakteri:

- ☐ asılılıq yoxdur.
- ☒ birbaşa proporsional;
- ☐ amilli;
- ☐ inteqral;
- ☐ əks proporsional;

569 Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?

- ☒ hesabat dövründə xalis mənfəəti (zərəri).
- ☐ investisiya fəaliyyətindən xalis pul vəsaitləri;
- ☐ maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
- ☐ marjinal mənfəət;
- ☐ bölüşdürülməmiş mənfəət;

570 Mənfəətin mahiyyəti nədir?

- ☐ müəssisənin ödəməqabiliyyətini əks etdirir.
- ☐ müflisləşmə prosedurunun başlanması üçün meyardır;
- ☐ istehsalın səmərəliliyinin əsas göstəricisidir;
- ☒ sahibkarlıq fəaliyyətinin məqsədidir;
- ☐ müəssisənin kredit qaytarma bacarığın əks etdirir;

571 Kommersiya və inzibati xərclər hansı vəsait hesabına örtülür?

- ☐ xalis mənfəət;
- ☐ satışdankənar mənfəət.
- ☐ satışdan mənfəət;
- ☒ ümumi mənfəət;
- ☐ vergitutulana qədər mənfəət hesabına;

572 Məcmu kapitalın rentabelliyyənin hesablanması aşağıdakı göstəricidən istifadə olunur:

- ☐ ümumi daxili məhsul.
- ☐ sair əməliyyat gəlirləri;
- ☒ vergiyə cəlb olunan mənfəət;
- ☐ ümumi mənfəət;
- ☐ maliyyə gəliri;

573 Xüsusi kapitalın rentabelliyyətini hesablayanda hesablaşmaya hansı göstərici daxil edilir?

- ☐ ümumi daxili məhsul.
- ☒ xalis mənfəət;
- ☐ vergiyə cəlb olunan mənfəət;
- ☐ satışdan əldə edilən mənfəət;
- ☐ maliyyə gəliri;

574 Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- ☐ vergi qoymadan əvvəl mənfəət və xərclər.
- ☐ icarə haqqı, fondların dəyəri;
- ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- ☒ satışdan pul gəliri, məhsulun maya dəyəri;
- ☐ digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

575 Xalis mənfəət yönəldilir:

- ☐ itkilərin örtülməsinə.

- ☐ mənfəət vergisinin ödənilməsinə;
- ☒ istehsalın inkişafına, ehtiyat fonduna;
- ☐ inzibati xərclərin ötürülməsinə;
- ☐ kommersiya xərclərinin ötürülməsinə;

576 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- ☐ məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- ☒ məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəbri məbləğini;
- ☐ gəlir və xərclər arasında fərq;
- ☐ məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərq;

577 Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir edir:

- ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
- ☐ istehsalın texniki-təşkilati səviyyəsi, idarə heyətinin əmək haqqı, əmək məhsuldarlığı və əmək haqqının artım tempi arasında nisbət;
- ☒ satışın həcmi, quruluşu, məhsulun maya dəyəri, orta satış qiyməti;
- ☐ məhsul buraxılışının həcmi, satışın həcmi, ixtisaslaşma səviyyəsi;
- ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;

578 Satışdan mənfəətin amilli təhlili zamanı nəzərə alınmır:

- ☐ məhsul vahidinin qiyməti.
- ☐ məhsulun maya dəyəri;
- ☒ ödəniləcək faizlər;
- ☐ satılmış məhsulun fiziki həcmi;
- ☐ satılmış məhsulun nomenklaturası;

579 Mənfəətin dəyişməsinin daxili amillərinə aid edilmir:

- ☐ düzgün cavab yoxdur.
- ☒ istehsal ehtiyatlarının qiymətləri;
- ☐ keyfiyyət tələblərinin pozulması;
- ☐ xərclərin nomenklaturası;
- ☐ satışın həcmi;

580 Hansı halda istehsalın səmərəliliyi artır:

- ☒ mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım temp-lərinin ardıcıl qaydada bir birindən üstün olması;
- ☐ pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduqda;
- ☐ mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduqda;
- ☐ satışdan pul gəlirin artım tempi maya dəyərinin artım tempini üstələdikdə;

581 Adi fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir:

- ☐ kredit və borclar üzrə ödənilmiş faizlər.
- ☒ amortizasiya;
- ☐ satışdan pul gəliri;
- ☐ depozitlər üzrə alınmış faizlər;
- ☐ bank xidmətlərinin ödənilməsi xərcləri;

582 Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi nədir?

- ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☐ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;

- ☒ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

583 Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi
- ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ☒ ötən dövrə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

584 Mənfəət və zərər haqqında hesabatın təhlilində hansı üsuldan istifadə olunur?

- ☒ üfqi, şaquli, trend;
- ☐ müqayisə, balans;
- ☐ statistik, evristik.
- ☐ proqnoz, funksional dəyər;
- ☐ iqtisadi-riyazi;

585 Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:

- ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- ☒ əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqin cəmi kimi;
- ☐ gəlir və xərclər arasında fərq kimi;
- ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;

586 Məhsul satışından mənfəət necə hesablanır:

- ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
- ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
- ☒ ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- ☐ balans və xalis mənfəət arasında fərq kimi;

587 Mənfəət 801-ci - Mənfəət və zərər hesabında ilin əvvəlindən başlayaraq artan yekunla kredit üzrə nəzərə alınır:

- ☐ maya dəyəri, vergilər
- ☐ idarəetmə xərcləri
- ☐ zərərlər, xərclər
- ☒ mənfəətlər, gəlirlər
- ☐ vergilər, zərərlər

588 Satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi müəyyən edilir.

- ☐ balans mənfəət
- ☒ marjinal gəlir
- ☐ satışdan gəlir
- ☐ xüsusi kapital
- ☐ maya dəyəri

589 Təşkilatın fəaliyyətinin bütün növləri üzrə toplu maliyyə nəticəsidir

- ☐ maya dəyəri
- ☒ balans mənfəəti;
- ☐ satışdan alınan mənfəət;
- ☐ ümumi mənfəət;
- ☐ xalis mənfəət;

590 İqtisadi mənasına görə marjinal gəlir göstəricisi-nə yaxındır.

- ☐ vergiyə gədər mənfəət;
- ☐ balans mənfəəti
- ☐ satışdan alınan mənfəət;
- ☒ ümumi mənfəət;
- ☐ xalis mənfəət;

591 Mənfəət 801-ci - Mənfəət və zərər hesabında ilin əvvəlindən başlayaraq artan yekunla dedet üzrə nəzərə alınır:

- ☐ maya dəyəri, vergilər
- ☐ idarəetmə xərcləri
- ☒ zərərlər, xərclər
- ☐ mənfəətlər, gəlirlər
- ☐ vergilər, zərərlər

592 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- ☐ nomenklaturanın hər mövqeyi üzrə əmək xərclərin miqdarından
- ☐ əsas istehsal fondların rentabelliyindən
- ☐ bitməmiş istehsalın həcmindən
- ☒ nomenklaturanın hər mövqeyi üzrə realizə edilən məhsulun miqdarından.
- ☐ nomenklaturanın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən

593 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- ☐ nomenklaturanın hər mövqeyi üzrə istehsal daxili xərclərin miqdarından
- ☐ nomenklaturanın hər mövqeyi üzrə bitməmiş istehsalın həcmindən
- ☐ nomenklaturanın hər növü üzrə işçilərin sayından asılıdır
- ☐ nomenklaturanın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən
- ☒ nomenklaturanın hər növü üzrə məhsul vahidinin maya dəyərinin səviyyəsindən

594 İnflyasiyanın tempi ölçülür.

- ☐ satış indeksinin köməyi ilə
- ☐ təklif indeksinin köməyi ilə
- ☐ tələb indeksinin köməyi ilə
- ☒ qiymət indeksinin köməyi ilə
- ☐ məsul həcmnin səviyyəsinin köməyi ilə

595 İstehsalın həcmi artdıqda (keçmiş istehsal güclərini saxlamaqla) məhsul vahidinə məsrəflərin son həddi:

- ☐ doğru cavab yoxdur
- ☐ artır;
- ☐ azalır;
- ☐ sabit qalır;
- ☒ əvvəl azalır, sonra artır;

596 Cari mənfəət vergisi hesablanandan sonra, təxirə salınmış vergi aktivlərini və təxirə salınmış vergi öhdəliklərini nəzərə almaqla balans mənfəətinin təşkilatın sərəncamında qalan hissəsidir;

- ☐ vergiyə gədər mənfəət
- ☐ balans mənfəəti;
- ☐ satışdan alınan mənfəət;
- ☐ ümumi mənfəət;
- ☒ xalis mənfəət;

597 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- ☐ məhsulun konkret növləri üzrə marketinq xərclərinin səviyyəsindən
- ☒ məhsulun konkret növlərinin realizə edildiyi qiymətlərin səviyyəsindən
- ☐ məhsulun konkret növləri üzrə istehsal daxili xərclərin miqdarından
- ☐ məhsulun konkret növlərinin bitməmiş istehsalın həcmindən
- ☐ məhsulun konkret növləri üzrə əsas istehsal fondların rentabelliyindən

598 əsas istehsal fondlarından istifadə edilməsinin səmərəliliyi göstəricilər sistemilə səciyyələnir.

- ☐ aktiv və passiv.
- ☐ mütləq və nisbi.
- ☒ ümumi və xüsusi.
- ☐ daxili və xarici.
- ☐ kəmiyyət və keyfiyyət.

599 İstismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

- ☐ fondferimi əmsalı
- ☐ köhnəlmə əmsalı
- ☐ yararlıq əmsalı
- ☐ yeniləşmə əmsalı
- ☒ istismardan çıxma əmsalı

600 əsas istehsal fondlarının istismardan çıxması əmsalının hesablanması:

- ☐ hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayı nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- ☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
- ☐ yeni istehsal fondlarının fondlarının dəyərinin ilin sonuna təzə əsas istehsal fondların dəyərinin nisbətinə bərabərdir:
- ☒ aşınmış əsas istehsal fondlarının dəyərinin ilin sonuna əsas istehsal fondlarının dəyərinə nisbətinə bərabərdir:
- ☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondların dəyərinə nisbəti kimi müəyyən edilir:

601 əsas istehsal fondlarının yeniləşməsi əmsalı hesablanır:

- ☐ hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayı nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- ☒ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
- ☐ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir
- ☐ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
- ☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir

602 Köhnəlmə əmsalının faizinin artması bildirir.

- ☐ əsas istehsal fondlarının köhnəlməsinin aşağı tempini və onların fiziki təzələnməsini göstərir
- ☐ Avadanlığın qiymətinin və keyfiyyətinin çox aşağı olmasını bildirir
- ☐ Avadanlığın qiymətinin baxa olmasını bildirir
- ☒ əsas istehsal fondlarının yeniləşməsinin aşağı tempini və onların fiziki köhnəlməsini bildirir.
- ☐ Avadanlığın sayını və istifadəsinin qaydasını bildirir

603 əsas istehsal fondlarının bütün məcmusundan istifadə edilməsi səviyyəsini əks etdirir.

- ☐ xüsusi göstəricilər
- ☐ daxili göstəricilər
- ☐ mütləq göstəricilər
- ☐ nisbi göstəricilər

☒ ümumi göstəricilər

604 Köhnəlmə əmsalı, yararlıq əmsalı.

- ☐ istismara verilmiş yeni əsas istehsal fondlarını bildirir.
- ☐ əsas istehsal fondlarının səmərəliliyinin bildirir.
- ☐ əsas istehsal fondlarının ümumi göstəricisi.
- ☒ əsas vəsaitlərin hərəkətini əks etdirir.
- ☐ əsas istehsal fondlarının istismardan çıxmağını bildirir

605 Köhnəlmə əmsalı hesablanır:

- ☐ hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayınan nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- ☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
- ☐ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir
- ☒ hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
- ☐ istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondların dəyərinə nisbəti kimi müəyyən edilir:

606 İntensiv yüklənmə əmsalı aşağıdakı kimi hesablanır:

- ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti.
- ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti;
- ☐ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;
- ☒ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti ;
- ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti;

607 İllik köhnəlmə məbləğinin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti xarakterizə edir:

- ☒ əsas fondların köhnəlməsi əmsalını
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların fondtutumunu;
- ☐ əsas fondların fondverimini ;
- ☐ əsas fondların yararlılıq əmsalını;

608 əsas vəsaitlərin yararlılıq əmsalı xarakterizə edir:

- ☐ avadanlıqların yaş tərkibini.
- ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;
- ☒ əsas fondların texniki vəziyyətini;
- ☐ əsas fondların hərəkətini;
- ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

609 əsas istehsal fondların spesifik əlaməti:

- ☐ avadanlıqların aktiv hissəsinin dəyərinin, xüsusi çəkisinin məhsulun üzərinə köçürülməsindədir.
- ☐ müəyyən istehsal tsikli ərzində dəyərini birdəfəlik hazır məhsulun üzərinə köçürülməsindədir
- ☐ kənd təsərrüfatı işlərində yüksək xüsusi çəkiyə malik olan amildir.
- ☒ müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini tədricən hazır məhsulun üzərinə köçürülməsindədir.
- ☐ Müəssisədə istifadə olunan avadanlıqların tərkibi, əmtəlik məhsula təsir edir

610 İş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti bildirir.

- ☐ ekstensiv və əntənsiv yükləmə əmsalları
- ☐ əsas istehsal fondların aktiv hissəsinin azalması
- ☐ əsas istehsal fondlarının istismardan çıxması

- ☒ Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır
- ☐ dövrün sonuna əsas istehsal fondların dəyəri

611 İnteqral əmsalı hesablanır

- ☐ ekstensiv və fondtutumu əmsallarının nisbəti.
- ☐ fondverimi və fondtutumu əmsallarının nisbəti.
- ☒ ekstensiv və intensiv yükləmə əmsallarının hasili
- ☐ fondverimi və fondtutumu əmsallarının hasili
- ☐ ekstensiv və intensiv yükləmə əmsallarının nisbəti

612 Ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti

- ☐ fondtutumu əmsalı
- ☐ inteqral əmsalı
- ☐ ekstensiv yüklənmə əmsalı
- ☒ İntensiv yüklənmə əmsalı
- ☐ fondverimi əmsalı

613 əsas istehsal fondların passiv hissəsinə aiddir:

- ☐ yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.
- ☒ istehsal üçün şərait yaradan əsas istehsal fondlar.
- ☐ birbaşa istehsalda iştirak edən əsas istehsal fondlar.
- ☐ hec bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.
- ☐ istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.

614 əsas vəsaitlərin əvəz olunma əmsalı hesablanır:

- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyirinə nisbəti kimi.
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyirinə nisbəti kimi;
- ☐ yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövriyyədən çıxarılmış dəyərlərə nisbəti kimi;
- ☒ dövriyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyirinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti kimi;

615 Yararlılıq və köhnəlmə əmsalları məcmu halda olmalıdır:

- ☐ 2-dən çox.
- ☐ 1-dən az;
- ☐ 1-dən çox;
- ☒ 1-ə bərabər;
- ☐ 2-yə bərabər;

616 İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilərə aiddir:

- ☐ fondverimi, fondtutumu, fondla silahlanma, avadanlıqdan ekstensiv istifadə;
- ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirilməsi və fondla silahlanma
- ☐ məhsulun materialtutumu, məhsulun yanacaq tutumu, məhsulun əməktutumu;
- ☒ istehsalın mexanikləşdirilməsi, istehsalın avtomatlaşdırılması, istehsalın kimyalaşdırılması;
- ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;

617 Ekstensiv yükləmə əmsalı hesablanır:

- ☐ məhsulun həcmi avadanlıqların faktiki orta illik dəyirinə nisbəti kimi.
- ☐ məhsulun həcmi əsas vəsaitlərin ort. illik dəyirinə nisbəti kimi;
- ☒ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən götürülmüş iş vaxtı fonduna nisbəti kimi;
- ☐ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti kimi;

- ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti kimi;

618 Sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;

- ☐ fəhlələrin orta siyahı sayı
☐ fondtutumu
☐ fondverimi
☒ Əməyin fondla silahlanması
☐ əsas vəsaitlərin orta illik dəyərinə

619 əsas istehsal fondlarının nisbi qənaətini hesablamaq üçün göstəricilər

- ☐ fəhlələrin orta siyahı sayı, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
☒ təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi
☐ dövrün sonuna əsas istehsal fondların dəyəri, məhsulun həcmi, yenilənmə əmsalı
☐ məhsulun (iş və xidmətlərin) həcmnin indeksi, əsas istehsal fondların köhnəlməsi
☐ əsas istehsal fondlarının istismardan çıxması, məhsulun (iş və xidmətlərin) həcmnin indeksi

620 Fondveriminin artması gətirib çıxardır

- ☐ əsas istehsal fondların aktiv hissəsinin azalması
☐ əsas istehsal fondlarının istismardan çıxması
☐ əsas istehsal fondlarının köhnəlməsinə
☒ əsas istehsal fondlarının nisbi qənaətinə
☐ fondtutumunun artmasına gətirib çıxarır

621 Fondtutumu hesablanır

- ☐ əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti
☐ fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
☒ əsas istehsal fondlarının orta dəyərinin istehsal edilmiş məhsulun istehsalçı müəssisənin qiymətlərində dəyərinə nisbəti.
☐ əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
☐ əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti

622 əsas istehsal fondların təhlilində informasiya mənbələri daxildi

- ☐ bütün sadalanan informasiya mənbələri daxildi
☒ əsas vəsaitlərin uçot vərəqələri
☐ «İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar»
☐ material-texniki təchizat şöbəsinin operativ məlumatları;
☐ məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar

623 Köhnəlmə əmsalı dinamikada öyrənilməsinin mahiyyəti

- ☐ yeni avadanlığın sayını dəqiq öyrənməyə imkan verir
☐ Avadanlığın sayını və istifadəsinin qaydasını bildirir
☐ Avadanlığın qiymətinin çox aşağı olmasını bildirir
☐ Avadanlığın qiymətinin baxa olmasını bildirir
☒ yeniləşməsi tempini qiymətləndirmək imkanı verir

624 Amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması ilə müəyyən edilir:

- ☐ fondferimi əmsalı
☒ köxnəlmə əmsalı
☐ yararlıq əmsalı
☐ yeniləşmə əmsalı

- ☐ istismardan çıxma əmsalı

625 əsas istehsal fondların aktiv hissəsinə aiddir:

- ☐ yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.
☐ hec bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.
☒ birbaşa istehsalda iştirak edən əsas istehsal fondlar.
☐ istehsal üçün şərait yaradan əsas istehsal fondlar.
☐ istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.

626 Fondverimi hesablanır:

- ☐ əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
☒ əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
☐ əsas istehsal fondların passiv hissəsi əmtəlik məhsula nisbəti
☐ əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti
☐ fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti

627 əsas istehsal fondların ümumi göstəricilərinə aiddir:

- ☐ nisbi gənaət əmsalı, yararlıq əmsalı
☐ materialtutumu, materialverimi
☐ köhnəlmə əmsalı, yararlıq əmsalı
☒ fondverimi, fondtutumu;
☐ əməktutumu, əmək məhsuldarlığı

628 əsas vəsaitlərin ayrı-ayrı növlərinin, onların istehsal prosesində fəaliyyətinin tətbiqinə qiymət verən göstəricilər:

- ☐ daxili göstəricilər
☐ nisbi göstəricilər
☒ xüsusi göstəricilər
☐ ümumi göstəricilər
☐ mütləq göstəricilər

629 İşçilərin daxili dövriyyəsi:

- ☐ işdən azad edilməsi və təqaütə göndərilməsi
☐ işçinin təqaütə göndərilməsi
☒ sənaye-istehsal heyətinin bir qrupdan digərinə keçməyi
☐ işçilərin iş qəbulu və işdən azad edilməsi
☐ işçilərin iş qəbulu və məzuniyyətə göndərilməsi

630 əmək ehtiyatları ilə təminatın və onlardan istifadə edilməsinin təhlili üçün istifadə olunan informasiya mənbələrinə daxildir

- ☐ material-texniki təchizat şöbəsinin operativ məlumatları;
☐ «İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar»
☒ İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
☐ məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar
☐ bütün sadalanan informasiya mənbələri daxildi

631 sənayədə təşkilatın şəxsi heyətin tərkibinə görə bölünür

- ☐ . sənaye-istehsal və mühəndis-texniki işçilər
☐ fəhlələr və şagirdlər
☐ idarəetmə heyəti və mühəndislər
☐ qeyri-sənaye işçilərinə və fəhlələr
☒ sənaye-istehsal və qeyri-sənaye işçilərinə

632 İşçilərin xarici dövriyyəsi:

- ☐ işçinin məzuniyyətə göndərilməsi.
- ☐ işçilərin işə qəbulu və məzuniyyətə göndərilməsi
- ☐ sənaye-istehsal heyətinin bir qrupdan digərinə keçməyi
- ☐ işdən azad edilməsi və təqaüdə göndərilməsi
- ☒ işçilərin işə qəbulu və işdən azad edilməsi

633 əmək məhsuldarlığı hesablanır

- ☐ əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının əmtəəlik məhsula
- ☐ əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının realizə olunan
- ☒ əmtəəlik məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.
- ☐ yüklənmiş məhsulun fəhlələrin siyahı sayına nisbəti kimi.
- ☐ realizə olunan məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.

634 Dövriyyə aktivlərin dövriyyəsinə hesablanır

- ☐ dövriyyə vəsaitləri material məsrəflərinə nisbəti
- ☒ məhsulun həcmi dövriyyə vəsaitlərinə nisbəti
- ☐ məhsulun həcmi material məsrəflərinə nisbəti
- ☐ məhsulun həcmi əsas istehsal fondlarına nisbəti
- ☐ dövriyyə vəsaitləri məhsulun həcminə nisbəti

635 İstehsal olunmuş məhsulun həcmi işçilərin sayına nisbəti göstərir:

- ☐ ümumi məhsul
- ☐ əmək tutumu
- ☐ materialverimi
- ☒ əmək məhsuldarlığı
- ☐ iş gününü uzunluğu

636 İşçi güvvəsinin hərəkəti hansı göstəricilərlə səciyələndirilir

- ☒ mütləq və nisbi
- ☐ daxili və xarici
- ☐ ümumi və xüsusi
- ☐ ümumiləşdirici və fərdi
- ☐ üfüqi və şaquli

637 əmək ehtiyatlarında mütləq göstəriciyə aiddir

- ☐ işdən çıxma əmsalı
- ☒ işçilərin sayı
- ☐ işçilərin orta siyahı sayı
- ☐ kadrların sabitliyi əmsalı
- ☐ işə qəbul əmsalı

638 əmək məhsuldarlığını hesablamaq üçün istifadə olunan göstəricilər

- ☐ iş gününün uzunluğu və fəhlələrin sayı
- ☐ fəhlələrin sayı və fondtutumu
- ☐ materialtutumu və materialverim
- ☒ məhsulun dəyəri və işçilərin sayı
- ☐ realizə olunmuş məhsul və fondverimi

639 Məhsulun əmək tutumu və istehsal göstəriciləri arasındakı bağlılıq

- ☐ əmək tutumu və istehsal göstəriciləri bir birinə bərabər olmalıdır

- ☒ tərs mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal artır və əksinə.
- ☐ düz mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal azalır və əksinə.
- ☐ asılılıq yoxdur
- ☐ hər iki asılılığa rast gəlmək olar

640 əmək məhsuldarlığının təhlili üçün istehsal göstəricilərindən istifadə edilir

- ☐ bütün göstəricilər uyğundu
- ☐ iş günün uzunluğu, işçilərin sayı, idarəetmə heyyyətinin sayı
- ☒ bir işçinin orta illik istehsalı, orta günlük istehsalı, orta saatlıq istehsalı
- ☐ işə gəbul əmsalı, işdən çıxma əmsalı, orta siyahı sayı
- ☐ əmtəlik məhsu, realizə olunan məhsul, yüklənmiş məhsul, ümumi məhsul

641 əmək ehtiyatlarında nisbi göstəriciyə aiddir

- ☐ fəhlələrin sayı
- ☐ işçilərin sayı
- ☒ işdən çıxma əmsalı
- ☐ idarəetmə heyyyəti
- ☐ şagirdlərin sayı

642 əmək tutumunun azalmasına təsir göstərən amillər

- ☐ iş gününün uzunluğu və fondverimi
- ☐ materialtutumu və materialverim
- ☒ mütərəqqi texnika və texnologiyanın tətbiqi
- ☐ fəhlələrin sayı və fondtutumu.
- ☐ iş gününün uzunluğu və fəhlələrin sayı

643 Məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti hansı göstəricini səciyyələndirir?

- ☐ dəyişən xərclərin məcmu məsrəflərdə payını.
- ☐ marjinal gəliri;
- ☒ məhsulun qiymətində marjinal gəlirin payını;
- ☐ satışın kritik nöqtəsini;
- ☐ pul gəlirində xərclərin payını;

644 Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır:

- ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti kimi
- ☐ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;
- ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;
- ☐ sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;
- ☒ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi;

645 İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

- ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcminə nisbəti kimi;
- ☐ məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcmə nisbəti kimi;
- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcmə nisbəti kimi
- ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcmə nisbəti kimi;
- ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.

646 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;

- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

647 Aktivlərin rentabelliynə təsir edən hansı əsas amillər Du Pont modelinə daxil edilmişdir:

- ☒ satılmış məhsulun rentabelliyi, xüsusi kapitalın dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı;
- ☐ dövrəyə aktivlərinin dövrəni, xalis mənfəət, məhsul satışından pul gəliri
- ☐ məhsul satışından pul gəliri, xüsusi kapitalın rentabelliyi, xalis mənfəət;
- ☐ debitor borclarının dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın rentabelliyi;
- ☐ xalis mənfəət, cari likvidlik əmsalı, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı.

648 Qısamüddətli aktivlərin rentabelliyi hesablanır:

- ☐ satışdan mənfəətin məcmu aktivlərin orta məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- ☒ satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;
- ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.

649 Satılmış məhsullar üzrə faktiki xərclər ilə satışın faktiki həcminə və plan maya dəyərində görə hesablanmış xərclər arasındakı fərq hansı amilin təsirini səciyyələndirir?

- ☒ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☐ satışın quruluşunun dəyişməsi;
- ☐ məhsulun həcmində dəyişməsi;

650 Faktiki pul gəliri ilə satışın faktiki həcmi və plan qiymətinə görə hesablanmış pul gəliri arasındakı fərq hansı amilin təsirini səciyyələndirir?

- ☐ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;
- ☐ satışın quruluşunun dəyişməsi;
- ☐ məhsulun həcmində dəyişməsi;

651 Satışın həcmi və quruluşunun dəyişməsinin birgə təsiri ilə satışın həcmində dəyişməsinin təsiri məbləği arasındakı fərq hansı amilin təsirini səciyyələndirir?

- ☐ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☒ satışın quruluşunun dəyişməsi;
- ☐ məhsulun həcmində dəyişməsi;

652 Satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili hansı amilin mənfəətə təsirini səciyyələndirir?

- ☐ məhsulun maya dəyərinin dəyişməsi.
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☐ satışın quruluşunun dəyişməsi;
- ☒ məhsulun həcmində dəyişməsi;

653 Mənfəətin təhlili zamanı nəzərə alınmır:

- ☐ kommersiya xərcləri.
- ☐ əmək haqqının ödənilməsi ilə bağlı xərclər;
- ☐ xidmət və təmir xərcləri;
- ☐ şirkətin nəzarət siyasəti;
- ☒ reklam xərcləri;

654 Xalis mənfəətin amilli təhlili hansını ehtiva edir?

- ☐ xərclrin səviyyəsinin qiymətləndirilməsi.
- ☐ real vergitutma səviyyəsinin müəyyən olunması;
- ☐ vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;
- ☒ mövcud vergi dərəcəsinin dəyişilməsinin mənfəətə təsirinin müəyyən olunması;
- ☐ uçot siyasətinin qiymətləndirilməsi;

655 Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amil-lər:

- ☐ gələcək dövrlərin xərcləri.
- ☐ konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;
- ☐ maliyyə nəticələri ilə bağlı vergilər;
- ☐ kommersiya xərcləri;
- ☒ qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.

656 İnflyasiya şəraitində ehtiyatların LIFO metodu ilə qiymətləndirilməsi mənfəətə necə təsir edir:

- ☐ istehsalın rentabelliği azalır.
- ☐ mənfəət dəyişir;
- ☐ mənfəət artır;
- ☒ mənfəət azalır;
- ☐ istehsalın rentabelliği artır;

657 əDV hansı mənbədən ödənilir?

- ☐ marjinal mənfəətdən.
- ☒ məhsul satışından əldə olunan gəlirdən;
- ☐ ümumi mənfəətdən;
- ☐ xalis mənfəətdən;
- ☐ vergitutulan mənfəətdən;

658 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ☐ ümumi daxili məhsul.
- ☒ xalis mənfəət;
- ☐ kapital ehtiyatları;
- ☐ emissiya gəliri;
- ☐ əsas əməliyyat gəliri;

659 İnflyasiyaya korrektə edilmiş mənfəət:

- ☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- ☐ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- ☒ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- ☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- ☐ vergiyə cəlb olunan mənfəətə daxil edilir

660 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- ☐ dövryyə aktivlərinin dövr sürətinin yüksəlməsini.
- ☐ məhsula olan qiymətlərin artmasını;

- ☐ fəaliyyətin səmərəliliyinin yüksəlməsini;
- ☒ fəaliyyətin səmərəliliyinin aşağı düşməsinə;
- ☐ dövryyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;

661 Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- ☐ səhmdarların gəlirləri.
- ☐ xüsusi dövryyə vəsaitləri;
- ☐ müəssisə işçilərinin mükafatları;
- ☐ ehtiyat kapitalı;
- ☒ nizamnamə kapitalı;

662 Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

- ☒ yuxarıda qeyd olunan bütün şərtlər.
- ☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;
- ☐ pul gəliri məbləği müəyyən edilə bilər;
- ☐ təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;
- ☐ məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;

663 Xərclərin tanınması şərtlərinə aid edilir:

- ☒ yuxarıda qeyd olunan bütün şərtlər.
- ☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
- ☐ xərclərin məbləği müəyyən edilə bilər;
- ☐ xərclərin konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;
- ☐ baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;

664 Diaqnostikada audit metodunun növləri

- ☒ uyğunluq və səmərəlilik auditi
- ☐ daxili və xarici audit.
- ☐ marketing və menedjment auditi
- ☐ müqayisəli və kompleks auditi
- ☐ idarəetmə və inteqral auditi

665 Diaqnostikanın fəzaları

- ☐ xarici və daxili amillərin təhlili diaqnostikasıdır.
- ☒ maliyyə-iqtisadi təhlildir, funksional və strateji diaqnostikadır
- ☐ müqayisəli və kompleks təhlili.
- ☐ uyğunluq və səmərəlilik auditi
- ☐ fəza-ların tərkib hissələridir

666 Diaqnostikanın ən mühüm vasitəsi:

- ☐ zəncirvari yerdəyişmələr metodu.
- ☒ audit metodudur
- ☐ inteqral metodu
- ☐ indeks metodu
- ☐ müqayisə metodu

667 Diaqnostikanın istiqamətlərini əhatə etmir:

- ☒ nisbi diaqnostika;
- ☐ xarici (ətraf) mühitin diaqnostikası;
- ☐ funksional diaqnostika;
- ☐ iqtisadi diaqnostika;

- ☐ strategiya diaqnostikası

668 Bunlardan hansı funksional diaqnostikaya aid deyil

- ☒ operativ təhlilin diaqnostikası;
☐ «idarəetmə-maliyyə» funksiyasının diaqnostikası;
☐ istehsal diaqnostikası, şəxsi heyətin menecmentinin diaqnostikası;
☐ marketing diaqnostikası; təchizat funksiyasının diaqnostikası;
☐ menecmentin diaqnostikası;

669 Diaqnostikanın məsələləri

- ☐ müqayisəli və kompleks təhlili
☐ funksional və strateji diaqnostikadır
☒ xarici və daxili amillərin təhlilidir.
☐ maliyyə-iqtisadi təhlildir
☐ marketing və menediment təhlil

670 Müstəqillik əmsalı hesablanır:

- ☐ bütün vəsait mənbəyi / borc vəsaiti.
☐ borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
☐ borc vəsaiti / bütün vəsait məbləği;
☐ xüsusi vəsait / borc vəsaiti;
☒ xüsusi vəsait / bütün vəsait məbləği;

671 Maliyyə müstəqilliyi əmsalı necə hesablanır?

- ☐ (kapital – uzunmüddətli aktivlər) / kapital;
☐ kapital / məcmu aktivlər;
☒ kapital / kapital və öhdəliklərin cəmi;
☐ (kapital – uzunmüddətli aktivlər) / cari aktivlər;
☐ xüsusi kapital/ borc kapitalı.

672 İşlək kapitalın mahiyyəti nədir?

- ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
☐ təşkilatın cari aktivləridir;
☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

673 Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- ☐ xüsusi kapital / borc kapitalı.
☐ xüsusi kapital / aktivlər;
☒ dövriyyə aktivləri / xüsusi kapital;
☐ borc kapital / aktivlər;
☐ xüsusi kapital / balansın valyutası;

674 Təşkilatın dövriyyə aktivləri ilə təmin olunmasının təhlilinin əsas vəzifələri hansıdır?

- ☐ dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi.
☐ debitor borclarının tərkibinin təhlili;
☒ istehsal ehtiyatlarının tələbatı uyğunluğunun qiymətləndirilməsi;
☐ debitor borclarının keyfiyyətinin təhlili;
☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;

675 Dövriyyə aktivlərin tərkibinə daxildir:

- ☐ xammal, material, qeyri maddi aktivlər.
- ☐ xammal, material, tikililər;
- ☒ xammal, material, debitor borcları;
- ☐ xammal, material, avadanlıqlar;
- ☐ xammal, material, kreditor borcları;

676 Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) necə hesablanır?

- ☒ maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.
- ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
- ☐ marjinal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;
- ☐ daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi
- ☐ əməliyyat leviricinin (alətinin) satışdan mənfəətə nisbəti kimi;

677 İstehsal levirici nəyi səciyələndirir?

- ☐ məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.
- ☐ məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;
- ☐ reallaşdırılan məhsulun faktiki həcmnin onun satışından pul gəlirinə nisbətini;
- ☐ məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;
- ☒ məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə reallaşdırılan məhsulun artım tempinə nisbətini;

678 İstehsal leverici necə hesablanır?

- ☐ satışdan əldə edilən mənfəət: satışdan pul gəliri.
- ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
- ☐ balans mənfəəti : satışdan əldə edilən mənfəət;
- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- ☐ xalis mənfəətin artımı : dövrüyyə aktivlərinin artımı;

679 Maliyyə leviricinin effekti hansı halda alınır?

- ☐ aktivlərin rentabelliği > kapitalın rentabelliği.
- ☒ borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliğinə;
- ☐ xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;

680 əməliyyat levirici necə hesablanır?

- ☐ satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- ☐ satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- ☐ marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- ☐ satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;

681 Xammal və material ehtiyatlarının dövrəni əmsalı necə hesablanır?

- ☐ sərf edilmiş materialların maya dəyərinin məhsulun həcminə nisbəti kimi.
- ☐ xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların orta həcmnin istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- ☒ sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☐ satışın həcmnin xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;

682 Zəif realizə olunan aktivlərə aiddir:

- ☐ əsas vəsaitlər.
- ☐ ehtiyatlar + debitor borcları + digər dövrüyyə aktivləri;
- ☒ ehtiyatlar + hazır məhsul;

- ☐ ehtiyatlar+qeyri maddi aktivlər;
- ☐ pul vəsaitləri + debitor borcları;

683 Dövryyə aktivlərindən istifadənin təhlili qarşısında hansı vəzifələr durur?

- ☐ əmtəə material dəyərlərinin qiymətləndirilməsi.
- ☐ debitor borclarının qiymətləndirilməsi;
- ☒ dövryyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi;
- ☐ pul axınlarının qiymətləndirilməsi;
- ☐ debitor borclarının tərkibinin qiymətləndirilməsi;

684 Material ehtiyatlarının xüsusi göstəricilərinə aiddir

- ☐ nisbi qənaət, material verimi
- ☐ fondverimi, fondtutumu
- ☐ əmək tutumu, əmək məhsuldarlığı
- ☒ enerjitutumu, metaltutumu
- ☐ material xərcləri, material verimi

685 Material ehtiyatların ayrı-ayrı elementlərindən istifadə edilməsini səciyyələndirir.

- ☐ daxili göstəricilər
- ☐ ümumi göstəricilər
- ☒ xüsusi göstəricilər
- ☐ nisbi göstəricilər
- ☐ mütləq göstəricilər

686 material tutumunu və material verimini hesablamaq üçün istifadə olunan göstəricilər:

- ☐ məhsulun dəyəri, məhsulun miqdarı
- ☐ materialın dəyəri, material miqdarı
- ☐ material xərcləri, işçilərin sayı
- ☐ materialın həcmi, işçilərin sayı
- ☒ material xərcləri, məhsulun həcmi

687 Material xərclərinə nisbi qənaətini hesablamaq üçün göstəricilər

- ☒ material xərclərinin məhsulun maya dəyərində nəzərə alınmış faktiki və baza məbləği, məhsulun həcmi indeksi
- ☐ təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcmi indeks
- ☐ satışdan alınan mənfəət, material tutumu, faktiki və baza dövründə material xərcləri
- ☐ maya dəyəri, material xərcləri, bir manata düşən material hərcin həcmi.
- ☐ material tutumu, material verimi, məhsulun həcmi, bir manata düşən material hərcin həcmi.

688 Sənaye müəssisəsində bütün material ehtiyatları məcmusundan istifadə edilməsini səciyyələndirən.

- ☒ ümumi göstəricilər
- ☐ xüsusi göstəricilər
- ☐ nisbi göstəricilər
- ☐ mütləq göstəricilər
- ☐ daxili göstəricilər

689 Material xərclərinin hər manatına düşən mənfəət hesablanır

- ☐ dövr ərzində əmək resurslarının həcmi material xərclərinin məbləği ilə fərqi.
- ☐ dövr ərzində material xərclərin satışdan alınan mənfəət məbləğinə nisbəti
- ☐ satışdan alınan mənfəət məbləği ilə dövr ərzində material xərclərinin məbləğinə hasili
- ☐ dövr ərzində material xərcləri ilə satışdan alınan mənfəət məbləğinə hasili
- ☒ satışdan alınan mənfəət məbləğinin dövr ərzində material xərclərinin məbləğinə nisbəti

690 Material xərclərinin hər vahidinə nə qədər məhsul buraxılmasını göstərir:

- ☐ material xərcləri,
- ☒ material verimi
- ☐ əmək tutumu,
- ☐ əmək məhsuldarlığı
- ☐ material tutumu,

691 Material resurslarından səmərəli istifadəsini göstərən keyfiyyət göstəriciləri.

- ☐ məhsulun dəyəri, məhsulun miqdarı
- ☒ material tutumu, material verimi
- ☐ material xərcləri, işçilərin sayı
- ☐ materialın həcmi, işçilərin sayı
- ☐ material xərcləri, məhsulun həcmi

692 Məhsulun material tutumu göstəricisi müəyyən edilir.

- ☐ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin hasil
- ☐ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi nisbəti.
- ☒ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin nisbəti
- ☐ təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcmi indeksinin hasil
- ☐ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi hasil.

693 Məhsulun material tutumu göstəricisi müəyyən edilir:

- ☐ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin hasil
- ☒ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi nisbəti.
- ☐ istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin nisbəti
- ☐ təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcmi indeksinin hasil
- ☐ məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcmi hasil.

694 Material ehtiyatlarında istifadə olunan ümumi göstəricilərə aiddir.

- ☐ əmək tutumu, əmək məhsuldarlığı
- ☐ fondverimi, fondtutumu
- ☐ metaltutumu, material tutumu
- ☒ material tutumu, material verimi
- ☐ enerjetutumu, metaltutumu

695 Materialların normativ ehtiyatları hesablanır

- ☐ cari və sığorta ehtiyatlarının fərqi
- ☒ cari və sığorta ehtiyatlarının cəmi
- ☐ cari və sığorta ehtiyatlarının xüsusi çəkisi
- ☐ cari və sığorta ehtiyatlarının hasil
- ☐ cari və sığorta ehtiyatlarının nisbəti

696 Material ehtiyatların təminat əmsalı hesablanır.

- ☐ faktiki daxil olmuş materialların məhsulun həcmi nisbəti

- ☐ tələb olunan materialları faktiki tələb olunan materiallara nisbəti
- ☐ faktiki daxil olmuş materiallarla məhsulun həcmnin hasili
- ☒ faktiki daxil olmuş materialların tələb olunan materiallara nisbəti
- ☐ faktiki daxil olmuş materiallar tələb olunan materiallarla hasili

697 Material ehtiyatlarının ümumi göstəricilərin istifadə edilməsinin mühüm şərti

- ☐ məhsulun və material ehtiyatlarının nəticələri bir illik hesablanır.
- ☒ sürəti və məxrəci məhsulun və material ehtiyatlarının baza dövrü ilə müqayisəli qiymətlərlə ifadə edilmiş olsun
- ☐ sürəti və məxrəci məhsulun və material ehtiyatlarının baza dövrü ilə eyni olmalıdır
- ☐ sürəti və məxrəci məhsulun və material ehtiyatlarının bir illik qiymətlərlə ifadə edilmiş olsun
- ☐ məhsulun və material ehtiyatlarının orta illik dəyəri ilə hesablanmalıdır.

698 Material ehtiyatlarından istifadənin təhlilinin qarşısında duran əsas vəzifələrindən biri:

- ☐ inventarizasiyaların vaxtında keçirilməyi
- ☐ xammal və materialların sərfəli qiymətə alınması
- ☐ əmək ehtiyatlarının hərəkətinin təhlili
- ☐ əsas istehsal fondlarından istifadənin səmərəliliyinin təhlili
- ☒ material ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin araşdırılması

699 Material sərfinin səviyyəsi üzrə material tutumu göstəriciləri iki bölünə bilər

- ☐ aktiv və passiv.
- ☐ daxili və xarici.
- ☒ ümumi və xüsusi.
- ☐ mütləq və nisbi.
- ☐ kəmiyyət və keyfiyyət.

700 Material ehtiyatlarının təhlilin yerinə yetirilməsi üçün istifadə olunan informasiya mənbələrinə daxildir

- ☐ sərf edilmiş material xərcləri göstəriciləri
- ☐ material ehtiyatlarından istifadə edilməsi göstəriciləri;
- ☐ inventarizasiya cədvəlləri və uçot və rəqəblərinə əlavələr
- ☐ İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
- ☒ xammal və materialların göndərilməsi (gətirilməsi) üçün sifarişlər və müqavilələr.